

AAA_2001y#01#Y16#01 testinin sualları

Fənn : 2001Y Audit

1 Maliyyə auditi dedikdə başa düşülür:

- audit aparılan şəxsin maliyyə xidmətlərin fəaliyyətinə nəzarət;
- yoxlanılan təşkilatın maliyyə nəticələrinin auditi;
- bütün cavablar düzgündür;
- audit aparılan şəxsin maliyyə -iqtisadi fəaliyyətinin auditi;
- yoxlanılan təşkilatın maliyyə nəticələrinin auditi;

2 Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq auditor təşkilatı yaradılır:

- ən azı 3 auditor tərəfindən;
- ən azı 5 auditor tərəfindən;
- 1 və yaxud daha çox təsisçi tərəfindən;
- ən azı 2 auditor tərəfindən;
- 3 auditor tərəfindən;

3 Kənar auditin aparılmasında maraqlıdır:

- maliyyə orqanları ;
- mühasibat (maliyyə) hesabatının bütün istifadəçiləri;
- dövlət vergi xidməti;
- iqtisadi subyekt;
- hakimiyyət orqanları;

4 Auditə uyğun gələn xidmətlər öz prinsiplərinə görə şərti olaraq auditin aşağıdakı növlərinə bölünür:

- fəaliyyət xidməti və informasiya xidməti;
- fəaliyyət və nəzarət xidmətləri;
- düzgün cavab yoxdur;
- fəaliyyət xidməti, nəzarət xidməti və informasiya xidmətləri;
- nəzarət xidməti və informasiya xidməti;

5 Auditə uyğun gələn xidmətlərin yerinə yetirilməsi üçün auditor təşkilatı və fərdi auditorlar etməlidir:

- yalnız icazə alınan fəaliyyət növünə icazəsi olmalıdır;
- fəaliyyətin hər bin növünə icazəsi olmalıdır;
- düzgün cavab yoxdur;
- icazəsi olmamalıdır;
- auditor fəaliyyətinə ümumi icazəsi olmalıdır;

6 Auditor yoxlamasından başqa auditor təşkilatı tərəfindən göstərilən xidmətlərə aiddir:

- fərdi auditor fəaliyyəti;
- xüsusi auditor tapşırığı;
- bütün cavablar düzgündür;
- qanunvericilikdə qadağan edilən fəaliyyət;
- köməkçi audit xidmətləri;

7 Audit növlərinin inkişafının ardıcılığı necədi:

- bütün cavablar düzgündür;
- sistemli, istinad olunan, təsdiq olunan, risklərə istinad edən
- təsdiq edən, sistemli, istinad edən, risklərə əsaslanan;
- sistemli, istinad edən, risklərə əsaslanan;
- təsdiq olunan, risklərə əsaslanan, sistemli istinad edən;

8 Məcburi audit yoxlamasından keçməlidirlər:

- bütün cavablar düzgündür;
- Bütün növ səhmdar cəmiyyətləri;
- qapalı- səhmdar cəmiyyətləri;
- açıq-səhmdar cəmiyyətləri;
- xarici təşkilatlar;

9 Sənədləşmənin yoxlanılmasına istinad edən audit adlanır:

- bütün cavablar düzgündür;
- riskə istinad edən;
- sistemli istinad edən;
- təsdiq edici;
- məcburi;

10 İnvestisiya layihələrinin işlənilib hazırlanması və təhlili, biznes planın tərtibi auditlə əlaqəli xidmətdirmi?

- rəhbərin fikrindən asılıdır;
- xeyr;
- ola bilsin;
- bəli;
- auditorun fikrindən asılıdır;

11 Auditor fəaliyyətini aparmaq üçün icazə neçə ilə verilir?

- müddətsiz;
- 3 ilə;
- 1 ilə;
- 5 ilə;
- 10 ilə;

12 Auditor rəyinin keyfiyyətinin yoxlanılması üçün kimin hüququ vardır:

- düzgün cavab yoxdur;
- yalnız akkreditə olunan peşəkar auditor birliyi;
- auditor fəaliyyətini həyata keçirməyə icazə verən orqan və (və ya) akkreditə olunan peşəkar auditor birliyi;
- qeydiyyat yeri üzrə dövlət vergi nəzarəti orqanı;
- qeydiyyat yeri üzrə maliyyə orqanı;

13 Auditin nəzəriyyəsinin yaradıcıları bunlardır:

- L.R.Diksi (1864-1932) və R.X.Montqomeri (1872-1953) ;
- R.X.Montqomeri (1872-1953);
- L.R.Diksi (1864-1932);
- R.Çerinq (1818-1892) ;
- R.Çerinq (1818-1892) və R.X. Montqomeri (1872-1953) ;

14 Hər il maliyyə hesabatlarının icbari auditini keçirməməyə görə hansı məsuliyyət nəzərdə tutulur:

- heç bir məsuliyyət nəzərdə tutulmur;
- yalnız intizam;
- yalnız mülki-hüquqi;
- intizam və mülki-hüquqi;
- inzibati, mülki-hüquqi və cinayət;

15 Auditor fəaliyyətini həyata keçirmək üçün attestasiyaya aşağıdakı şəxslər buraxıla bilər:

- ali hüquqi və ya iqtisadi təhsili və ixtisası üzrə ən azı 3 il iş stajı olan;
- ali texniki təhsili və auditor kimi stajı 5 ildən az olmayanlar;
- ali iqtisadi təhsilli və auditor kimi stajı 5 ildən az olmayanlar;
- ali texniki və ya iqtisadi təhsili olan və baş mühasib qismində 2 il stajı olan;
- ali hüquqi təhsili və auditor kimi 5 il stajı olan;

16 Auditor fəaliyyətinin həyata keçirilməsi hüququnun attestasiyası hansı məqsəd güdür?

- ölkədə auditor fəaliyyətinin tənzimlənməsi;
- auditor fəaliyyəti ilə məşğul olmağa iddia göstərən şəxsin ixtisasının yoxlanılması;
- auditor fəaliyyətinin qarşısında duran qanunvericilik tələblərinin gözlənilməsinə dövlət nəzarətinin təminatı;
- auditor fəaliyyəti ilə artıq məşğul olan və yaxud buna iddia edən şəxsin qeydiyyatı;
- auditor fəaliyyəti ilə məşğul olan və yaxud buna iddia edən şəxsin qeydiyyatı;

17 Azərbaycan Respublikasının ərazisində müstəqil auditor hüququ almaq üçün nə tələb olunur?

- bütün cavablar düzgündür;
- Azərbaycan Respublikasının vətəndaşı olmaq;
- maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqədar məhkəmə tərəfindən məhkum olunmamaq;
- mühasibat uçotu, maliyyəçi, iqtisadçı və hüquq üzrə ali təhsili olan və ixtisası üzrə ən azı 3 il staj;
- müstəqil auditor olmaq üçün imtahan vermək;

18 Auditə uyğun gələn xidmətlərin yerinə yetirilməsinin nəticələri üzrə auditor təşkilatı və fərdi auditorlar tərtib etməlidir:

- bütün cavablar düzgündür
- auditor rəyi;
- yazılı hesabat;
- görülən işlərin qəbul-təhvil aktı;
- iqtisadi subyektin rəhbərinə yaxud mülkiyyətçisinə auditorun yazılı informasi-yası;

19 əməliyyat (idarəetmə) auditinin məqsədlərinə aiddir:

- bütün cavablar düzgündür
- təşkilatın fəaliyyət göstərməsi üzrə prosedurların və metodların yoxlanılması, onun fəaliyyətinin məhsuldarlığına və effektivliyinə qiymət verilməsi
- müəssisənin fəaliyyətini nəticəsinə təsir göstərən konkret qaydalara və müqavilə öhdəliklərinə əməl olunmasına yoxlanılması
- təşkilatın daxili hesabatının etibarlılığına qiymət verilməsi
- audit aparılan şəxsin daxili nəzarət sisteminin etibarlılığının təhlili

20 Audit təşkilatı müəssisəyə müxtəlif növ xidmətlər göstərir. Hansı xidmət növləri auditlə əlaqəli xidmətlərdir:

- biznes – planlaşdırma;

- analitik xidmətlər;
- maliyyə xidmətləri;
- uçot xidmətləri;
- modernləşdirmə;

21 Azərbaycan Respublikasında auditor fəaliyyətinin həyata keçirilməsinin hüquqi əsasları hansılardır?

- Azərbaycan Respublikasının Vergi Məcəlləsi;
- «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanunu;
- «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanunu;
- Mühasibat uçotu üzrə Azərbaycan Respublikasının Milli Standartları;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi;

22 Maliyyə hesabatlarının hazırlanmasına, tərtibinə və təqdiminə məsuliyyət daşıyır:

- bütün cavablar düzgündür;
- auditor təşkilatının rəhbəri;
- maliyyə hesabatını yoxlayan auditor;
- audit aparılan şəxsin baş mühasibi;
- audit olunan şəxsin rəhbəri;

23 Dövlət tərəfindən keyfiyyətə sonrakı nəzarət qiymətləndirməyə imkan verir:

- düzgün cavab yoxdur
- müstəqil auditorun və auditor təşkilatının işinin keyfiyyətini;
- icazə almaq üçün icazə verənin təqdim etdiyi informasiyanın keyfiyyətini;
- yalnız auditor tərəfindən peşə əxlaqına əməl olunmasını;
- icazə almaq üçün icazə verənin təqdim etdiyi informasiyanın keyfiyyəti və auditor tərəfindən peşə əxlaqına əməl olunmasını;

24 Nəzarətin hansı növü korporativ idarəetmə sisteminin tərkib hissəsi kimi çıxış edir?

- daxili;
- auditor;
- ictimai;
- sahə;
- ixtisaslaşdırılmış;

25 Audit dedikdə başa düşülür?

- bütün cavablar düzgündür;
- idarə nəzarəti;
- dövlət nəzarəti;
- müstəqil kənar nəzarət;
- dövlətlərarası nəzarət ;

26 Audit sözü hansı mənə daşıyır?

- təftişçi;
- dinləyici;
- yoxlayıcı;
- mühasib;
- analitik;

27 Auditor fəaliyyəti:

- maliyyə fəaliyyətidir;
- mühasibat uçotu və hesabatının yoxlanılması üzrə nəzarətedici xidmətin fəaliyyətidir;
- mühasibat hesabatının müstəqil yoxlanılmasının həyata keçirilməsi üzrə auditorların sahibkarlıq fəaliyyətidir;
- ixtisaslaşmış təşkilatların muhasibat uçotunun məlumatlarının doğruluğunun müəyyən edilməsinə yönəldilmiş fəaliyyətidir;
- bank fəaliyyətidir;

28 Auditor fəaliyyəti aiddir?

- bütün cavablar düzgündür;
- ictimai fəaliyyətə;
- dövlət fəaliyyətinə;
- sahibkarlıq fəaliyyətinə;
- dövlətlərarası fəaliyyətə;

29 Auditor hansı xidmətləri göstərmək hüququna malik deyil:

- bütün cavablar düzgündür;
- aktivlərin və qiymətli kağızların yerləşdirilməsi məsələləri üzrə yoxlanılan iqtisadi subyektin rəhbərinə məsləhət vermək;
- daşınmaz əmlak obyektlərinin qiymətləndirilməsi;
- audit yoxlaması zamanı vergi bəyannaməsinin tərtib edilməsinə kömək;
- orbitraj mübahisələrində iştirak etmək;

30 Məhkəmədə müştərinin maraqlarının qanun pozuntusu ilə müşaiyət qorunduğunu bildikdə auditor necə hərəkət etməlidir?

- bütün cavablar düzgündür;
- müştərinin mənafeyinin müdafiəsini davam etdirməlidir;
- alınan informasiyanı açıqlamalılı və təsdiqedici sənədləri məhkəməyə təqdim etməlidir;
- müştərinin müdafiəsindən imtina etməlidir;
- öz fikrini bildirməkdən imtina etməlidir;

31 Yoxlanılan obyektin təsisçisi olan auditor yoxlamasını apara bilərmi?

- düzgün cavab yoxdur;
- yalnız xüsusi icazəsi olduğu hallarda;
- apara bilər;
- apara bilməz;
- məxfilik prinsipinə əməl etmək şərti ilə apara bilər;

32 Yoxlanılan obyektin təsisçisi olan auditor yoxlamasını apara bilərmi?

- düzgün cavab yoxdur;
- yalnız xüsusi icazəsi olduğu hallarda;
- apara bilər;
- apara bilməz;
- məxfilik prinsipinə əməl etmək şərti ilə apara bilər;

33 Aşağıda sadalanan halların hansında auditorun müstəqilliyi və obyektivliyi pozulmamışdır:

- auditor yoxlanılan iqtisadi subyektə vergi məsələləri üzrə məsləhət xidmətləri göstərmişdir;
- auditor yoxlaması iqtisadi subyektə mühasibat uçotunun bərpası, analitik və idarəetmə uçotunun qurulması üzrə xidmət göstərmişdir;
- auditor yoxlanılan iqtisadi subyektin mülkiyyətçisi, yaxud təsisçisi hesab olunur;

- auditor yoxlanılan iqtisadi subyektin səhmdarı, yaxud digər vəzifəli şəxsi hesab olunur;
- auditor yoxlanılan iqtisadi subyektin təsisçiləri, mülkiyyətçiləri yaxud rəhbərlikləri ilə yaxın qohumluq əlaqəsindədir;

34 Auditin tarixi vətəni hansı ölkədir?

- Fransa;
- Almaniya;
- İngiltərə;
- ABŞ;
- İtaliya;

35 İlk dəfə olaraq Edinburqda Mühasiblərin və Auditorların Birliyi yarananda maliyyə hesabatlarının obyektivliyi haqqında ekspertiza keçirilmişdir:

- 1880-cı ildə;
- 1844-cü ildə;
- 1854-cü ildə;
- 1862-ci ildə;
- 1870-ci ildə;

36 Azərbaycan Respublikasının Auditorlar Palatası Beynəlxalq Mühasiblər Federasiyasının tam hüquqlu üzvü seçilmişdir:

- 1 yanvar 2010-cu il;
- 5 may 2003-cü il;
- 14 noyabr 2003-cü il;
- 22 may 2007-ci il;
- 13 noyabr 2008-ci il;

37 Azərbaycan Respublikasının Auditorlar Palatası Avropa Mühasiblər və Auditorlar Federasiyasının tam hüquqlu üzvü seçilmişdir:

- 14 noyabr 2003-cü il;
- 5 may 2003-cü il;
- 1 yanvar 2010-cu il;
- 13 noyabr 2008-ci il;
- 22 may 2007-ci il;

38 Kənar auditin aparılması üçün əsas sayılır?

- müqavilə və normativ aktlar;
- müqavilə;
- dövlət orqanlarının tapşırığı;
- normativ aktlar;
- dövlət orqanlarının tapşırığı və normativ aktlar;

39 Azərbaycan Respublikasında Beynəlxalq Standartlar nə vaxtdan tətbiq edilir?

- 1 yanvar 2010-cu ildən;
- 5 may 2003-cü ildən;
- 14 noyabr 2003-cü ildən;
- 22 may 2007-ci ildən;
- 13 noyabr 2008-ci ildən;

40 Audit obyektlərə görə bölünür

- dövlət bank və sığorta təşkilatının auditi;
- ümumi bank və sığorta təşkilatının auditi;
- bank və sığorta təşkilatlarının auditi;
- ümumi və dövlət auditi;
- ümumi və dövlət, bank və sığorta təşkilatının auditi;

41 İngiltərədə və Uelsdə Andlı Mühasiblər İnstitutu təsis edilmişdir

- 1880-cı ildə;
- 1844-cü ildə;
- 1854-cü ildə;
- 1862-ci ildə;
- 1870-ci ildə;

42 ABŞ-da Məcburi audit haqqında qanun qüvvəyə minmişdir:

- 1939-cu ildə;
- 1937-ci ildə;
- 1870-ci ildə;
- 1867-ci ildə;
- 1932-ci ildə;

43 Audit xidməti haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir:

- 16 sentyabr 1998-cu il;
- 16 sentyabr 1994-cü il;
- 16 sentyabr 1995-cı il;
- 16 sentyabr 1996-cı il;
- 16 sentyabr 1997-ci il;

44 İngiltərədə auditor fəaliyyətini tənzimləyən qanun nə vaxt qəbul edilib?

- 1870-ci ildə;
- 1937-ci ildə;
- 1867-ci ildə;
- 1862-ci ildə;
- 1844-cü ildə;

45 Fransada Məcburi audit haqqında qanun qüvvəyə minmişdir:

- 1939-cu ildə;
- 1937-ci ildə;
- 1867-ci ildə;
- 1870-ci ildə;
- 1932-ci ildə;

46 Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında əsasnamə təsdiq edilmişdir

- 19 sentyabr 1999-cu il;
- 19 sentyabr 1994-cü il;
- 19 sentyabr 1995-ci il;
- 19 sentyabr 1996-cı il;
- 19 sentyabr 1997-ci il;

47 Azərbaycan Respublikasının Auditorlar Palatası fəaliyyətə başlamışdır:

- 19 sentyabr 1999-cu il;
- 5 aprel 1994-cü il;
- 19 sentyabr 1996-cı il;
- 5 aprel 1996-cı il;
- 19 sentyabr 1997-ci il;

48 Daxili audit haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir:

- 2007-ci il;
- 1994-cü il;
- 1998-ci il;
- 2003-cü il;
- 2005-ci il;

49 Audit təşkilatı müəssisədə audit apara bilməz:

- işin keyfiyyəti münasib olmadıqda;
- müəssisənin heyətinə komputer sistemindən istifadə üzrə idarəetmə xidməti göstərdikdə;
- hər iki tərəf auditdə maraqlı olmadıqda;
- işin dəyəri münasib olmadıqda;
- müəssisənin təsisçilərindən biri olduqda;

50 Auditor təşkilatının qrupunun tərkibində işləyən auditorun hüquqları vardır:

- audit olunan şəxsin mühasibat uçotunda dəyişikliklər etmək;
- audit olunan şəxsin mühasibat hesabatında düzəlişlər aparmaq;
- audit olunan şəxsin mühasibat uçotunda və mühasibat hesabatında dəyişikliklər aparmaq;
- audit olunan şəxsin mühasibat uçotunda dəyişikliklər etmək və audit olunan şəxsin vəzifəli şəxslərindən yazılı və yaxud şifahi formada izahat almaq;
- audit aparılan şəxsin vəzifəli şəxslərindən yazılı və yaxud şifahi formada izahat almaq;

51 Auditor fəaliyyətini həyata keçirmək üçün icazə ləğv oluna bilər:

- icazə verildikdən sonra onun alınması üçün təqdim olunan məlumatlar etibarsız olduqda ;
- icazə üçün təqdim olunan sənədlərin etibarsızlığı faktı aşkar olunduqda;
- auditor təşkilatı ilə hüquqi şəxs arasında ziddiyyət yarandıqda;
- auditor xidməti müqavilədə nəzərdə tutulan müddətdə yerinə yetirilmədikdə;
- auditor təşkilatı ilə iqtisadi subyekt arasında bağlanmış müqavilənin şərtləri yerinə yetirilmədikdə;

52 Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir:

- 2007-ci il;
- 1994-cü il;
- 1998-ci il;
- 2003-cü il;
- 2005-ci il;

53 Azərbaycan Respublikasının Auditorlar Palatası Beynəlxalq Mühasiblər Federasiyasının assosiativ üzvü seçilmişdir:

- 1 yanvar 2010-cu il;
- 5 may 2003-cü il;
- 14 noyabr 2003-cü il;
- 22 may 2007-ci il;
- 13 noyabr 2008-ci il;

54 İcbari auditin həyata keçirilməsi zamanı yol verilir:

- bütün cavablar düzgündür;
- mühasibat uçotunun qurulması;
- təşəbbüs auditinin keçirilməsi;
- mühasibat hesabatının tərtibi;
- vergi bəyannaməsinin tərtibi;

55 Müəssisə və təşkilatların auditı zamanı auditor şirkəti auditin formalarını və metodlarını müstəqil müəyyən edə bilərmi?

- xeyr;
- audit olunan təşkilatın rəhbərinin qərarı ilə;
- audit olunan təşkilatın mühasibinin qərarı ilə;
- müstəsna hallarda;
- bəli;

56 Məcburi audit aparıldıqda audit təşkilatı audit sirrini qorumağıdır?

- bəli, borcludur;
- xeyr, çünki məcburi audit onu əldə olunmuş məlumatların gizlin saxlanması zərurətindən azad edir;
- maliyyə orqanlarının xəbəri olmaqla borcludur;
- baş mühasibin xəbəri olmaqla borcludur;
- təşkilatın rəhbərinin xəbəri olmaqla borcludur;

57 Auditor təşkilatı yoxlamanın aparılması üçün müəssisənin dəvətini qəbul edə bilər:

- audit olunan müəssisənin rəhbərliyində yaxın qohumu çalışırsa.
- audit olunan müəssisənin mühasibat uçotunun bərpası ilə bağlı xidmət göstərmişdirsə;
- audit olunan müəssisənin mühasibat uçotunun aparılması ilə bağlı xidmət göstərmişdirsə;
- audit olunan müəssisənin heyətinə komputer sistemindən istifadə üzrə idarəetmə xidməti göstərmişdirsə;
- audit olunan müəssisənin təsisçilərindən biridirsə;

58 Audit nə deməkdir?

- aşkara çıxan çatışmazlıqlara görə günahkar şəxslərin cəzalandırılması;
- kommersiya strukturlarının fəaliyyətinə nəzarət vasitəsi;
- hüquqi şəxslərin mühasibat uçotu və hesabatının müstəqil yoxlanılması;
- çatışmazlıqların aşkarlanması, aradan qaldırılması və günahkar şəxslərin cəzalandırılması;
- çatışmazlıqların aşkarlanması, günahkarların müəyyən edilməsi;

59 Vergi orqanları ilə auditor firmaları arasında vəzifələrin təkrarlanması baş verirmi?

- düzgün cavab yoxdur;
- bəli, təkrarlanma olur;
- xeyr, təkrarlanma olmur;
- auditor firmaları yoxlamaların nəticəsi haqda vergi orqanlarına hesabat verir;
- vergi orqanları yoxlamanın nəticəsi haqda auditor firmasına hesabat verir;

60 Auditor yoxlaması ola bilər:

- bütün cavablar düzgündür;
- təşəbbüslə;
- məcburi;
- kompleks;

seçmə;

61 Auditin fərqləndirici əlamətlərinə aiddir:

- düzgün cavab yoxdur ;
- müstəqillik və obyektivlik;
- ödənişli və komplekslik ;
- müstəqillik və operativlik;
- müstəqillik, ödənişli və məxfilik;

62 Təşkilatın fəaliyyətinin qanuni cəhətdən əsaslandırılmasının təsdiq olunması:

- mühasibat şöbəsinin auditinin məqsədinə aiddir
- təşkilatın vergi siyasətinin auditinin məqsədinə aiddir;
- təşkilatın uçot siyasətinin auditinin məqsədinə aiddir;
- təşkilatın qiymət siyasətinin auditinin məqsədinə aiddir;
- təşkilatın ümumi sənədlərinin auditinin məqsədinə aiddir;

63 Audit , Təftiş və Mühasibat ekspertizası anlayışları eynidirmi?

- «Audit» və « Mühasibat ekspertizası » anlayışı eynidir;
- bəli, onlar tamamilə eynidir;
- xeyr, onlar eyni deyil;
- bəli, onlar qismən eynidir;
- «Audit» və «Təftiş» anlayışı eynidir;

64 Qiymətli kağızları fond birjalarında tədavülə buraxılan təşkilatların məcburi auditi həyata keçirilə bilər:

- düzgün cavab yoxdur;
- yalnız auditor – fərdi sahibkar vasitəsilə;
- auditor – fərdi sahibkar, yaxud xüsusi icazəsi olan auditor təşkilatı vasitəsilə;
- yalnız auditor təşkilatı vasitəsilə;
- Vergilər Nazirliyinin icazəsi ilə auditor – fərdi sahibkar vasitəsilə;

65 İcbari audit yoxlamasının əlamətlərinə aiddir

- düzgün cavab yoxdur;
- iqtisadi subyektin fəaliyyətinin təşkilatı hüquqi forması və növü;
- iqtisadi subyektin fəaliyyətinin növləri və maliyyə göstəriciləri;
- iqtisadi subyektin fəaliyyətinin təşkilatı-hüquqi forması və maliyyə göstəriciləri;
- iqtisadi subyektin fəaliyyətinin təşkilatı-hüquqi forması, növü və maliyyə göstəriciləri;

66 İcbari auditor yoxlaması adətən keçirilir:

- göstərilən istənilən dövrdə;
- hesabat ilinin 6 ayına görə;
- hesabat ilinin 9 ayına görə;
- hesabat ilinin 12 ayına görə;
- hesabat ilinin 3 ayına görə;

67 Təşəbbüslə auditin keçirilməsi bölünür:

- təşəbbüslə və icbari;
- məcburi və fərdi;
- təşəbbüslə və fərdi;

- təşəbbüslə, məcburi və fərdi;
- kənar və daxili;

68 Akkreditiv olunan peşəkar auditor birliyi aşağıdakı məqsədləri təmin etmək üçün yaradılır:

- düzgün cavab yoxdur;
- auditor fəaliyyətinin həyata keçirilməsinə statistik müşahidə;
- öz üzvlərinin auditor fəaliyyətinin şərtləri və onların maraqlarının müdafiəsi;
- onun üzvləri tərəfindən aparılan auditin yüksək keyfiyyətinə zəmanət;
- bütün cavablar düzgündür;

69 Auditorlar və audit firmaları aşağıdakı məqsədlər üçün ittifaqlar və birliklər yarada bilər:

- bütün cavablar düzgündür
- özlərinin auditor fəaliyyətinin genişləndirilməsi və əlaqələndirilməsi;
- özlərinin fəaliyyət sferasının genişləndirilməsi və auditor xidmətinin göstərilməsi;
- özlərinin fəaliyyətinin əlaqələndirilməsi və özlərinin peşə maraqlarının müdafiəsi;
- auditor fəaliyyəti şərtlərinin təminatı və onların mənafeələrinin müdafiəsi;

70 Maliyyə (mühasibat) hesabatının təqdim olunmasına görə məsuliyyət daşıyır:

- düzgün cavab yoxdur;
- audit aparılan hüquqi şəxsin təsisçiləri;
- audit olunan şəxsin rəhbərliyi;
- baş mühasib, yaxud uçotu həyata keçirən şəxs;
- audit olunan şəxsin təsisçiləri və baş mühasibi;

71 Auditin başlıca məqsədi nədir?

- müəssisənin maliyyə vəziyyətini təhlil etmək;
- mövcud mühasibat sənədlərinin normativ aktların tələblərinə uyğunluğunu müəyyən etmək;
- mühasibat hesabatlarının dürüslüyünün və təsərrüfat əməliyyatlarının normativ və qanunverici aktlara uyğunluğunun müəyyənləşdirmək;
- uçot və hesabatdakı bütün səhvlərin düzəldilməsi üzrə tövsiyələr hazırlamaq;
- mühasibat uçotunun və vergiyə cəlb olunmanın aparılmasında yol verilən nöqsanları aşkar etmək;

72 Auditor xidmətinin bazar subyektlərinə daxildir:

- bütün cavablar doğrudur;
- auditor təşkilatları, audit olunan şəxsin baş mühasibi;
- sərbəst auditorlar, maddi məsul şəxslər;
- sərbəst auditorlar, auditor təşkilatları;
- auditor təşkilatları (sərbəst auditorlar), audit olunan şəxslər;

73 Təyinatına görə audit bölünür:

- bütün cavablar düzgündür;
- maliyyə hesabatı və vergi audit;
- qiymət və tələblərə uyğunluq audit;
- idarəetmə audit və təsərrüfat fəaliyyətinin audit;
- xüsusi audit;

74 Xüsusi metodoloji üsullarına görə auditə aiddir:

- bütün cavablar düzgündür;
- faktiki nəzarət;

- sənədli yoxlama;
- müşahidə;
- skanlaşma və ekspert qiyməti;

75 Audit fəaliyyəti səciyyələndirir:

- bütün cavablar düzgündür;
- hesabatın etibarlılığı barədə fikir bildirmək məqsədilə audit olunan şəxsin mühasibat (maliyyə) hesabatının müstəqil yoxlanması;
- vergilərin hesablanmasına, maliyyə və hüquqi məsələlərə bağlı məsləhət xarakterli köməyin göstərilməsi;
- auditor təşkilatları və fərdi auditorlar tərəfindən həyata keçirilən audit xidmətlərinin göstərilməsi;
- iqtisadi subyektin mühasibat uçotunun bərpasına kömək göstərilməsi;

76 Auditin əsas məqsədlərinə aiddir:

- bütün cavablar düzgündür;
- audit olunan şəxsin heyətinin səhvlərinin aşkara çıxarılması;
- audit olunan şəxsin maliyyə sabitliyinin müəyyənləşdirilməsi;
- audit olunan şəxsin heyətinin fırıldaqçılıq faktlarının aşkara çıxarılması;
- audit olunan şəxsin mühasibat uçotunun mövcud qanunvericiliyə uyğun aparılması və mühasibat (maliyyə) hesabatının etibarlılığı haqqında fikir bildirilməsi;

77 Nəzarət məlumatlarının mənbələrindən asılı olaraq nəzarət növləri fərqləndirilir:

- sənədli seçmə;
- sənədli və faktik nəzarət;
- əvvəlcədən, cari və sonradan nəzarət;
- kütləvi və seçmə nəzarət;
- əvvəlcədən, kütləvi və sonradan nəzarət;

78 Auditor yoxlamasının aparılması formaları və metodları müəyyənləşdirir?

- bütün cavablar düzgündür;
- Maliyyə Nazirliyi tərəfindən;
- auditor firması tərəfindən;
- Beynəlxalq Audit Standartları tərəfindən təsdiq edilmişdir;
- Vergilər Nazirliyi tərəfindən təsdiq edilmişdir;

79 Maliyyə hesabatını audit edən zamanı auditorun hüququ var:

- iqtisadi subyektin razılığı olmadan ekspert dəvət etmək və sənədlərlə qeydə alınan əmlakın faktik mövcudluğunu yoxlamaq;
- sənədlərlə qeydə alınan əmlakın faktik mövcudluğunu yoxlamaq;
- auditorun malik olduğu mühasibat proqramlarının tətbiqini tələb etmək;
- iqtisadi subyektlə razılaşmadan ekspert dəvət etmək;
- auditorun malik olduğu mühasibat proqramlarının tətbiqini tələb etmək və subyektin razılığı olmadan ekspert dəvət etmək;

80 Auditora təzyiq olduğu halda o, auditor rəyini verməkdən imtina etmək hüququna malikdirmi?

- yox;
- auditor təşkilatının rəhbərliyinin fikrindən asılıdır ;
- auditorun öz fikrindən asılıdır;
- məhdud hüquqa malikdir;
- bəli;

81 Fərdi auditorlar ümumi auditi apara bilər. Onların məcburi auditi aparmaq hüququ varmıdır?

- xeyr;
- istisna hallarda mümkündür;
- bəli;
- təşkilatın rəhbərinin icazəsi ilə;
- auditorun öz fikrindən asılıdır;

82 Təsərrüfatdaxili risk dedikdə başa düşülür:

- bütün cavablar düzgündür;
- hesabatda əhəmiyyətli səhvlərin aşkara çıxarılması ehtimalı;
- müəssisədə tətbiq olunan mühasibat uçotu və daxili nəzarət sistemi vasitələrinin əhəmiyyətli səhvləri vaxtında aşkarlamamaq və düzəltməmək ehtimalı;
- auditor yoxlamasının gedişində tətbiq olunan auditor prosedurlarının real mövcud olan səhvləri aşkara çıxara bilməmək ehtimalı;
- səhv fikrin formalaşması və yoxlamanın nəticələrinə görə səhv rəyin verilməsi ehtimalı;

83 Nəzarət vasitəsi riski dedikdə başa düşülür:

- bütün cavablar düzgündür
- mühasibat uçotu və daxili nəzarət sistemi üzrə əhəmiyyətli səhvləri vaxtında aşkarlamamaq və düzəltməmək ehtimalı;
- hesabatda əhəmiyyətli səhvlərin aşkara çıxarılması ehtimalı ;
- auditor yoxlamasının gedişində tətbiq olunan auditor prosedurlarının real mövcud olan səhvləri aşkara çıxara bilməmək ehtimalı;
- səhv fikrin formalaşması və yoxlamanın nəticələrinə görə səhv rəyin verilməsi ehtimalı;

84 Auditorun işçi sənədləri:

- maliyyə hesabatında əks olunmuş informasiyadır;
- auditin mütləq sənədləşdirilməsi - alınmış məlumatların işçi sənədlərində əks olunmasıdır;
- auditor tərəfindən audit yoxlamasının aparılması üçün iqtisadi subyekt haqqında toplanmış bütün məlumatdır;
- iqtisadi subyektin auditor tərəfindən yoxlanılmış sənədləridir;
- mühasibat balansında əks olunmuş informasiyadır;

85 Auditin nəticələri üzrə işçi sənədləşməsi saxlanılır?

- düzgün cavab yoxdur
- ən azı 5 il müddətində auditor təşkilatının qovluğunda (faylında)
- növbəti auditor yoxlanılmasınadək iqtisadi subyektə
- audit aparılan subyektlə razılaşmaqla auditor təşkilatı sənədlərin saxlanılma müddətini müəyyən edir
- Respublikanın Vergi Nazirliyi ilə razılaşdırmaqla

86 Audit yoxlaması başa çatdıqdan sonra iş sənədləri audit təşkilatında saxlanılmalıdır:

- 10 ildən az olmayaraq;
- 5 ildən az olmayaraq;
- auditor təşkilatı və iqtisadi subyekt arasında müqavilə münasibətlərinin müddətindən asılı olaraq;
- 3 ildən az olmayaraq;
- 1 il;

87 Auditor işçi sənədlərində aşağıdakı məlumatı göstərməlidir:

- doğru cavab yoxdur

—

- auditor işinin planlaşdırılması, yerinə yetirilmiş auditor prosedurlarının mahiyyəti, müddəti və həcmi, auditor sübutlarının əsasında alınan nəticələr;
- yalnız auditor sübutlarından alınan nəticələr;
- yalnız audit yoxlamasının planlaşdırılması;
- audit olunan şəxsin işçi həyatından sorğu nəticəsində alınan məlumatı;

88 Auditor özünün işçi sənədlərinə müvafiq sənədlərin surətini əlavə edir. Bunun üçün kimin razılığı olmalıdır:

- ölkənin Auditorlar Palatasının;
- müştərinin;
- auditorun;
- vergi orqanlarının;
- ölkənin Maliyyə Nazirliyinin;

89 İş sənədlərinin mülkiyyətçisi aşağıdakılardır:

- vergi orqanları.
- auditor;
- audit olunan şəxs;
- auditor və audit olunan şəxs;
- ölkənin Auditorlar Palatası;

90 Auditor hansı formada işçi sənədlərini tərtib etməlidir :

- statistika orqanlarının təyin etdiyi formada.
- auditin ümumi anlayışı üçün mümkün qədər dolğun formada;
- xidmətlərin göstərilməsi barədə müqavilədə nəzərdə tutulan formada;
- unifikasiya edilmiş ilkin sənədlərin albomlarda göstərilmiş formada;
- vergi orqanlarının təyin etdiyi formada;

91 Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditorun işçi sənədlərinin əsas təyinatı nədədir?

- düzgün cavab yoxdur
- auditor sübutunun formalaşması бахымындан məlumatların sənədlərlə rəsmiyyətə salınması;
- iqtisadi subyektə aid olan informasiyaları əks etdirir;
- ekspertlərin və digər auditorların cəlb olunmasının zəruriliyi müəyyənləşdirilir;
- iqtisadi subyektə aid olan informasiyalar əks etdirilir və ekspertlərin və digər auditorların cəlb olunması zərurəti müəyyənləşdirilir;

92 Beynəlxalq Audit Standartlarına uyğun olaraq səhv termini həyət səciyyələndirir:

- bütün cavablar düzgündür;
- qəsdən olmayan səhvləri, mühasibat uçotunda təkrar yazılışlar;
- uçot yazılışlarında dəyişikliyi;
- ilk mühasibat sənədlərində dəyişikliyi;
- mövcud olmayan əməliyyatların uçotda əks etdirilməsini;

93 Dələduzluq dedikdə nə başa düşülür?

- müəssisənin uçot siyasəti ilə müəyyənləşdirilən təsərrüfat əməliyyatlarının və qaydalarının düşüncəli surətdə saxtalaşdırılması;
- bütün cavablar düzgündür;
- uçot qeydlərində manipulyasiya, ilk sənədlərin və hesabat registrlərinin saxtalaşdırılması;
- uçot qeydlərində düşüncəli surətdə dəyişikliklər;

- qanunvericiliklə müəyyənləşdirilən təsərrüfat əməliyyatlarının və qaydalarının düşüncəli surətdə saxtalaşdırılması;

94 Auditdə əhəmiyyətlik səciyyələndirir?

- maliyyə hesabatları əsasında qəbul edilən iqtisadi qərarlara təsir göstərə bilən informasiyaların təhrif olunması;
- müştərinin mühasibat uçotu sistemindəki çatışmamazlıqları;
- gözlənilməyən səhv, maliyyə hesabatlarının saxtalaşdırılması;
- müştərinin daxili nəzarət sisteminin tərkibində yol verilən çatışmamazlıqları;
- bütün cavablar düzgündür

95 Auditor satışdan alınan gəlirləri müştəri tərəfindən gizlədilməsi və uçot qeydlərində əks olunmamasını belə təsnifləyir:

- hesabı səhv;
- fırıldaqçılıq;
- mexaniki səhv;
- yaddan çıxarmaq;
- təsərrüfat əməliyyatlarının həcmindən asılı olaraq;

96 Fırıldaqçılıq nəyi təsvir edir:

- bütün cavablar doğrudur;
- təsərrüfat əməliyyatlarının mənasının pozulması ilə nəticələnən ucot yazılışlarının düzgün əks etdirilməməsi;
- hesabi və məntiqi səhvlər nəticəsində maliyyə məlumatının təhrif edilməsi;
- aktivlərin, yaxud mənimləmələrin düzgün qiymətləndirilməməsi riskini artıran şərtlərin və hadisələrin mövcudluğu;
- təsərrüfat fəaliyyəti faktlarının düzgün təqdim olunmaması nəticəsində maliyyə informasiyalarının təhrif edilməsi;

97 Auditor seçimi necə olmalıdır?

- təsadüfi;
- reprezentativ
- maksimum tam;
- maksimum dürüst;
- sistemli;

98 Seçimin ümumi səhvi dedikdə başa düşülür:

- bütün cavablar düzgündür
- uçotda, yaxud hesabatda məbləğ ifadəsində səhvlər (məhiyyət üzrə yoxlama prosedurları yerinə yetirildikdə);
- daxili nəzarət vasitəsinin normal fəaliyyətindən kənarlaşma (daxili nəzarət vasitəsinin testləri yerinə yetirildikdə);
- yalnız bir fərdi halda yol verilə bilən səhv. Belə səhv baş məcmu nöqtəyi-nəzərindən reprezentativ hesab olunmur;
- baş məcmunun səhvinin maksimal ölçüsü (belə səhvi auditor qəbul edilən sayır)

99 Aşağıdakı seçimlər fərqləndirilir:

- qeyri-representativ və qarışıq
- reprezentativ və qeyri-representativ
- reprezentativ və mürəkkəb
- qeyri-representativ və mürəkkəb

- mürəkkəb və qarışıq

100 Audit seçiminin statistik metodu nəyi nəzərdə tutur:

- elementlərin təsadüfi seçimi və ehtimal nəzəriyyəsinin tətbiq edilməsini;
 düzgün cavab yoxdur.
 elementlərin təsadüfi seçimini;
 elementlərin systemsiz seçimini;
 ehtimal nəzəriyyəsinin tətbiq edilməsi;

101 Auditor sübutları əldə olunur:

- düzgün cavab yoxdur
 daxili nəzarət vasitələrinin testləri və mahiyyət üzrə yoxlama prosedurları vasitəsi ilə;
 yalnız daxili nəzarət vasitələrinin testləri vasitəsi ilə;
 yalnız mahiyyət üzrə yoxlama prosedurları vasitəsi ilə;
 mühasibat uçotu və daxili nəzarət sisteminin təşkili və səmərəliliyi vasitəsi ilə;

102 Sənədin formal yoxlanılması aşağıdakıları nəzərdə tutur:

- Sənədlərin işlənməsi zamanı yekunların düzgünlüyünü
 Sənədin rekvizitlərinin tamlığı və düzgün doldurulması
 Mühasibat hesabatının bütün formalarının yoxlanılmasını
 Sənədlərdə səhvlərin aşkara çıxarılmasını;
 Aparılmış hesablamaların düzgünlüyünü

103 Sənədlərin hesabı yoxlanılmasına daxildir:

- Sənədlərdə rekvizitlərinin düzgün doldurulması
 Sənədlərdə göstərilmiş qiymətlərin düzgünlüyü
 Sıralamanın ardıcılığının gözlənilməsi
 Mühasibat hesabatının bütün formalarının yoxlanılması
 Sənədlərdə səhvlərin aşkara çıxarılması

104 Normativ-hüquqi yoxlama təyin edir:

- Mühasibat hesabatının bütün formalarının yoxlanılmasını
 Aparılmış əməliyyatın qanunvericiliyə uyğunluğunu
 Aparılmış əməliyyatın iqtisadi məqsədəuyğunluğunu
 Əməliyyatların maliyyələşdirilmə mənbələri üzrə əsaslandırılmasını
 Sənədlərdə rekvizitlərinin düzgün doldurulmasını

105 İqtisadi yoxlama müəyyən edir:

- Ümumi sənədlərin auditinin düzgünlüyünü
 Aparılmış əməliyyatın məqsədəuyğunluğunu
 Əsas vəsaitlərin auditinin düzgünlüyünü
 Kassa əməliyyatlarının auditinin düzgünlüyünü
 Audit fəaliyyətində iqtisadi təhlilinin rolunu

106 Ekspert yoxlaması tamamlayır:

- Mühasibat hesabatının bütün formalarının yoxlanılmasını
 Formal və hesabi yoxlamayı
 Aparılmış hesablamaların düzgünlüyünü
 Sənədlərdə səhvlərin aşkara çıxarılmasını

- Əsas vəsaitlərin auditinin düzgün aparılmasını

107 Analitik prosedurlar ehtiva edir:

- daxili nəzarət vasitələrinin testləri ;
 mühasibat uçot hesablarında əməliyyatların düzgünlüyünə qiymət verən testlər;
 mühasibat hesablarında vəsaitlərin qalığının düzgünlüyünə qiymət verən
 bütün cavablar doğrudur;
 mahiyyəti üzrə yoxlama proseduru;

108 Analitik prosedurlarının yerinə yetirilməsinin əsas mərhələləri hansılardır:

- prosedurun məqsədinin təyin olunması, onun növünün seçilməsi və yerinə yetirilməsi;
 prosedurun məqsədinin təyin olunması, onun növünün seçilməsi, yerinə yetirilməsi və nəticələrinin təhlili.
 prosedurun məqsədinin təyin olunması və prosedurun növünün seçilməsi
 prosedurun yerinə yetirilməsi
 prosedurun yerinə yetirilməsi nəticələrinin təhlili;

109 Sənaye müəssisəsində baş kitabda xərclərin uçotu üzrə yazılışların düzgünlüyünün yoxlanması hansı analitik prosedur vasitəsi ilə həyata keçirilir:

- müstəqim xərclərin bölüşdürülməsi cədvəlində və aparılmış hesablamalarda yazılışların düzgünlüyünün üzləşdirilməsi;
 istehsala xərcləri əks etdirən hesabların dövrüyyələrini və qalıq məbləğlərini hesablamaqla;
 istehsala xərcləri əks etdirən hesabların dövrüyyəsi üzrə məbləği hesablamaqla
 istehsala xərcləri əks etdirən hesabların qalıq məbləğlərini hesablamaqla;
 istehsala xərclərin analitik uçotu məlumatlarının istehsalat məsrəfləri hesabları üzrə dövrüyyə və qalıq məbləqlərinə uyğunluğunun eyni olması ilə;

110 Valyutanın alınması üzrə əməliyyatların mühasibat uçotunda əks olunmasının düzgünlüyünün yoxlanması aid edilir:

- tipik səhvlərə aid edilir;
 auditor proseduruna aid edilir;
 auditor sübutlarına aid edilir;
 hesabi yoxlamalara aid edilir;
 analitik prosedurlara aid edilir;

111 Hesablaşma və valyuta hesabları üzrə bank çıxarışlarının tamlığı yoxlanılır

- hesabi yoxlamalar vasitəsi ilə ;
 auditor prosedurlar vasitəsi ilə;
 auditor sübutları vasitəsi ilə;
 tipik səhvlər vasitəsi ilə;
 analitik prosedurlar vasitəsi ilə;

112 Müfəttişlik audit prosedurunun mahiyyəti nədədir:

- subyektin pul vəsaitlərinin hərəkəti haqda hesabatının yoxlanılması.
 yazıların, sənədlərin və maddi aktivlərin yoxlanılması;
 hesablamaların riyazi yoxlanılması;
 subyektin mühasibat balansında maddələrin yoxlanılması;
 mənfəət və zərər haqqında hesabat maddələrinin yoxlanılması;

113 Analitik prosedurlarının yerinə yetirilməsi üsullarına aiddir:

- məlumatın təsdiqlənməsi və sadə müqayisə üsulu
- sadə müqayisə üsulu;
- dövriyyənin və qalıqların hesablar üzrə testləşdirilməsi;
- məlumatların təsdiqlənməsi;
- dövriyyənin və qalıqların hesablar üzrə testləşdirilməsi və məlumatların təsdiqlənməsi;

114 Əgər rəhbərliyin ərizəsi digər auditor sübutları ilə ziddiyyət təşkil edərsə, onda auditor etməlidir:

- düzgün cavab yoxdur
- əlavə prosedurlar həyata keçirmək və rəhbərliyin digər ərizəsinin etibarlılığını bir daha nəzərə almaq;
- auditor qərarının modifikasiyasının zəruriliyini nəzərdən keçirmək
- alternativ auditor prosedurları həyata keçirmək
- qeydlə fikir bildirmək və rəyə diqqəti cəlb edən abzas daxil etmək

115 Beynəlxalq Audit Standartları auditor sübutlarının alınmasının aşağıdakı prosedurlarını deklorasiya edir:

- düzgün cavab yoxdur
- müfəttişlik, müşahidə, sorğu, təsdiq, yekun vurmaq və analitik prosedurlar;
- müfəttişlik, müşahidə, icmallaşdırma və qruplaşdırma, sorğu və təsdiq, yenidən hesablamaq, sürət çıxarma və analitik prosedurlar;
- müfəttişlik, müşahidə, sorğu, təsdiq, yenidən hesablamaq və analitik prosedurlar;
- yenidən hesablamaq, inventarlaşma, uçot qaydalarına əməl olunmasının yoxlanılması, təsdiq, şifahi sorğu, sənədlərin yoxlanılması, analitik prosedurlar, alternativ balansın hazırlanması;

116 Beynəlxalq Audit Standartları auditorlardan əhəmiyyətli qiymət verilməsini tələb edir:

- düzgün cavab yoxdur;
- auditor prosedurları planlaşdırıldıqda və təhriflərin səbəblərinə qiymət verildikdə;
- auditor prosedurları planlaşdırıldıqda;
- təhriflərin səbəbləri qiymətləndirildikdə;
- auditor prosedurları planlaşdırıldıqda, təhriflərin səbəblərinə qiymət verildikdə, mühasibat uçotu və daxili nəzarət sisteminə qiymət verildikdə;

117 Audit sübutlarına aiddir:

- doğru cavab yoxdur;
- audit aparılan müddətdə alınan məlumatlar;
- yalnız auditorun hesabatı;
- yalnız audit proqramı;
- yalnız audit planı;

118 Mühasibat hesabatı audit üçün sübutdurmu:

- doğru cavab yoxdur;
- bəli ;
- yox ;
- ola bilsin;
- bəzi hallarda;

119 Müəssisənin öz fəaliyyətini gələcəkdə də davam etdirə biləcəyini təyin etmək üçün hansı prosedurun tətbiqi daha effektiv olacaq?

- kredit borcunun artmasının xronoloji təhlili.
- xüsusi kapitalın artımının təhlili;
- aktivlərin likvidliyi barədə balansın maliyyə təhlili;

- debitor borcunun artmasının xronoloji təhlili;
- inflyasiya əmsalına düzəliş edilməklə satış həcmi təhlili;

120 Auditor rəyi nədən ibarətdir?

- şirkətin rəhbərliyi üçün hazırlanmış mühasibin hesabatı;
- giriş hissə;
- yekun hissə;
- giriş, analitik, yekun;
- şirkətin rəhbərliyi üçün hazırlanmış auditorun hesabatı;

121 Əgər müştəri mal-material ehtiyatlarının inventarlaşması zamanı auditorun iştirakına dair tələbini icra etməsə, bu hal auditor qərarında necə əks etdirilməlidir:

- düzgün cavab yoxdur;
- istinad etməklə fikir bildirmək;
- fikrini bildirməkdən imtina etmək;
- müsbət fikir;
- mənfi fikir;

122 Əgər auditor belə hesab edir ki, subyekt öz fəaliyyətini fasiləsiz davam etdirə bilməz, onda o, belə etməlidir:

- düzgün cavab yoxdur;
- mənfi fikir bildirməlidir;
- rəyə diqqət cəlb edə bilən abzas əlavə etməlidir;
- xüsusi qeyd aparmalı, y axud mənfi fikir bildirməlidir;
- auditor rəyini lazımi səviyyədə verməlidir;

123 Auditor məsuliyyət daşıyır:

- bütün cavablar doğrudur.
- öz rəyinə görə;
- müştərinin hesabatlarının məzmununa görə;
- hesabat ili üzrə yoxlanılan iqtisadi subyektin fəaliyyətinin nəticəsinə görə;
- ötən hesabat ili üzrə yoxlanılan iqtisadi subyektin fəaliyyətinin nəticəsinə görə;

124 Əgər rəhbərlik əhəmiyyətli sayılan səhvlərin hesabatda düzəldilməsinə imtina edərlərsə auditor belə yanaşmalıdır:

- düzgün cavab yoxdur
- auditor rəyinin lazımi modifikasiyası haqda məsələnin nəzərdən keçirilməsi
- mahiyyət üzrə əlavə auditor proseduru aparılmalıdır
- fikrini bildirməkdən imtina haqqında məsələnin nəzərdən keçirilməsi
- mənfi fikrin bildirilməsi haqqında məsələnin nəzərdən keçirilməsi

125 Auditor rəyi tərtib olunandan əvvəl sonuncu mərhələdə ətraflı və dərin təhlil aparılır:

- təsərrüfat subyektinin perspektivdə inkişafı imkanının;
- bütün cavablar düzgündür
- əmlak vəziyyətinin;
- maliyyə vəziyyətinin;
- fəaliyyətin nəticəsinin;

126 Əgər fəaliyyətin fasiləsizliyi əhəmiyyət daşıyan qeyri- müəyyənliklə müşayiət olunursa və

Maliyyə hesabatına informasiyaların adekvat açıqlanması yoxdursa, auditor etməlidir:

- düzgün cavab yoxdur;
- iradla fikrini bildirməli, yaxud mənfi fikir bildirməlidir;
- rəyə diqqəti cəlb edə bilən abzas əlavə etməlidir;
- mənfi fikir bildirməlidir;
- auditor rəyini lazımi şəkildə modifikasiya etməlidir;

127 Hansı halda auditor rəyi verilənədək, auditor müştəri-təşkilatdan hesabatlara düzəliş edilməsini tələb edə bilər:

- düzgün cavab yoxdur.
- qanunverici və normativ aktların tələbləri əhəmiyyətli dərəcədə pozulduqda və iqtisadi subyektin verdiyi məlumatda şübhəli faktlar aşkar olduqda;
- qanunverici və normativ aktların tələbləri əhəmiyyətli dərəcədə pozulduqda;
- qanunverici və normativ aktların tələbləri əhəmiyyətli dərəcədə pozulmadıqda;
- iqtisadi subyektin verdiyi məlumatda şübhəli faktlar aşkar olduqda;

128 Yoxlama üçün müştəri təşkilat tərəfindən yanlış məlumat təqdim olunub. Auditor nə etməlidir:

- bütün cavabkar doğrudur.
- mənfi auditor rəyi hazırlamalıdır;
- bu məlumatlar barədə vergi orqanlarını məlumatlandırılmalıdır;
- yanlış məlumatların mənbəsini müstəqil təyin etməlidir;
- bu məlumatlar barədə istintaq orqanlarını məlumatlandırılmalıdır;

129 Auditor rəyi səciyyələndirir:

- düzgün cavab yoxdur;
- auditor rəyi imzalanan tarixədək yol verilən hadisələrə qiymət verilməsi;
- maliyyə hesabatı dərc olunanadək aşkarlanan faktlara qiymət verilməsi;
- maliyyə hesabatı dərc olunandan sonra aşkarlanan faktlara qiymət verilməsi;
- hesabat ilinin dekabr ayının 31-dən sonra təşkilatın fəaliyyətində yol verilən faktlara qiymət verilməsi;

130 Təşkilatın uçot siyasətinə daxildir:

- ƏDV üzrə hesablaşmaların auditi qaydası;
- mühasibat və vergi uçotunun aparılmasının məcmu qaydaları;
- nizamnamə kapitalına qoyuluşların mühasibat uçotunda əks olunması qaydası;
- təsis sənədlərinin yoxlanılması qaydası;
- təsisçilər ilə hesablaşmaların auditi qaydası;

131 Mühasibat və vergi uçotunun aparılmasının məcmu qaydaları səciyyələndirir:

- müəssisənin texniki siyasətini
- müəssisənin uçot siyasətini
- müəssisənin qiymət siyasətini
- müəssisənin dividend siyasətini
- müəssisənin vergi siyasətini

132 Özünün fəaliyyəti zamanı təşkilat müəyyən uçot siyasətinə əsaslanır ki, onun məqsədi aşağıdakıların yoxlanılmasıdır:

- təsisçilərlə hesablaşmaların düzgünlüyünün
- uçot siyasətinin mühasibat uçotunun məqsədlərinə uyğunluğunun
- təsis sənədlərinin düzgünlüyünün və mövcud qanunvericiliyə uyğunluğunun;

- təsisçilər tərəfindən nizamnamə kapitalına iştirak payının qoyulmasının düzgünlüyün;
- ƏDV üzrə hesablaşmaların düzgünlüyün;

133 Sənaye müəssisəsində kommersiya və inzibati xərclərin tanınması qaydası göstərilməlidir
Kapitaldakı dəyişikliklər haqqında hesabatda;

- izahlı qeydlərdə;
- düzgün cavab yoxdur;
- müəssisənin uçot siyasətində;
- pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
- mühasibat balansında;

134 Uçot siyasətinin auditinin vəzifələrinə aşağıdakıların yoxlanılması daxildir:

- nizamnamə kapitalının tamamlanmasının düzgünlüyü;
- uçot siyasətinin faktiki mövcudluğu;
- ödənişlər üzrə hesablaşmaların düzgünlüyü;
- təsis sənədlərinin düzgünlüyü və mövcud qanunvericiliyə uyğunluğu;
- təsisçilər ilə hesablaşmaların düzgünlüyü ;

135 Təşkilatın uçot siyasətinin formalaşdırılması üzrə aşağıdakı şəxs məsuliyyət daşıyır:

- iqtisadiyyat şöbəsinin müdiri;
- baş mühasib;
- müəssisənin rəhbəri;
- baş mühəndis;
- maliyyə şöbəsinin müdiri;

136 Uçot siyasətinin audit zamanı aşkara çıxarılan tipik səhvlərə aid edilir:

- ƏDV üzrə hesablaşmanın düzgün aparılmaması
- uçot siyasətinin mövcud olmaması;
- biznes planın mövcud olmaması;
- təsis müqaviləsinin mövcud olmaması;
- qiymət siyasətinin mövcud olmaması;

137 Təşkilatın ümumi sənədlərinin auditinin məqsədinə aid edilir:

- əməllərin yoxlanılması;
- fəaliyyətin qanuni cəhətdən əsaslandırılmasının təsdiq olunması;
- uçot siyasətinin faktiki mövcudluğu;
- mühasibat şöbəsinin yoxlanılması;
- maliyyə şöbəsinin yoxlanılması;

138 Təsis sənədlərinin yoxlanılması zamanı müəyyən edilir:

- gəlirlərin ödənilməsi üzrə təsisçilərə olan borc;
- təşkilati-hüquqi forma ;
- nizamnamə kapitalının formalaşdırılmasının düzgünlüyü;
- təsisçilər ilə hesablaşmaların düzgünlüyü;
- xüsusi səhmlərin mövcudluğu;

139 Təsis sənədlərinin auditində aşağıdakı audit prosedurlarını əks etdirir

- vergitutmanın yoxlanılması;
- təsis sənədlərinin yoxlanılması;

- nizamnamə kapitalının formalaşdırılmasının yoxlanılması;
- təsisçilər ilə hesablaşmaların yoxlanılması;
- təsisçilərin yığıncaqlarının sənədlərinin yoxlanılması;

140 Baş vermə, dəyərəcə qiymətləndirmə və dəqiq ölçü aid edilir

- düzgün cavabı yoxdur;
- maliyyə hesabatının hazırlanması prinsiplərinə
- Maliyyə Hesabatının Beynəlxalq Standartlarının prinsiplərinə;
- Beynəlxalq Audit Standartlarının prinsiplərinə;
- audit sübutlarının alınması prinsiplərinə;

141 Auditorun müstəqilliyi prinsipini pozan halları müəyyənləşdirin:

- düzgün cavabı yoxdur;
- müştərilər və onların işləri ilə bağlı maliyyə əlaqəsi
- sayğısızlığın gözlənilməsi üzrə öhdəliklərdə baş verən münaqişə
- komisyon mükafatları
- bütün cavablar düzgündür

142 Yoxlama keçirilərkən auditorun aldığı məlumat:

- açıqlıq auditin aparılması müqaviləsinin şərtlərindən asılıdır .
- məxfidir;
- yalnız xidməti istifadə üçündür;
- açıqdır;
- informasiyadan asılı olaraq açıqdır;

143 Auditin keyfiyyətinə nəzarət həyata keçirilir:

- düzgün cavab yoxdur;
- auditor firması və müxtəlif auditor yoxlamaları səviyyəsində;
- konkret auditor firması səviyyəsində;
- hər bir auditor yoxlaması səviyyəsində;
- vergi və maliyyə orqanları ilə razılaşıdırılmaqla konkret audit firması səviyyəsində;

144 Auditor təşkilatının firmadaxili standartları təsdiq edilir:

- vergi orqanlarının razılığı ilə;
- əgər təsis sənədlərində başqa qayda nəzərdə tutulmamışdırsa, auditor təşkilatının rəhbərinin əmri ilə;
- akkreditə olunan peşəkar auditor təşkilatları;
- auditor təşkilatının müştərisinin razılığı ilə;
- Maliyyə Nazirliyinin razılığı ilə;

145 Auditor standartları aşağıdakı funksiyaları yerinə yetirir:

- düzgün cavabı yoxdur;
- yoxlamanın yüksək keyfiyyətini və auditor proseslərinin müxtəlif elementlərinin əlaqəsini təmin edir;
- cəmiyyətin auditə etimadını formalaşdırır;
- auditor xidmətləri bazarında rəqabəti aradan qaldırır;
- cəmiyyətin auditə etimadını formalaşdırır və auditor xidmətləri bazarında rəqabəti aradan qaldırır;

146 Auditin Beynəlxalq Standartlarının konseptual əsasları tətbiq edilir:

- düzgün cavabı yoxdur;
- auditin əsaslarına və köməkçi xidmətlərinə

- auditor praktikasında göstərilən bütün xidmətlərə
- informasiyaların hazırlanması üzrə xidmətlərə
- bütün cavablar düzdür

147 Firmadaxili auditor standartları hazırlandıqda auditor təşkilatı rəhbər tutmalıdır:

- yalnız Mühasibat Uçotu üzrə Milli Standartları və Maliyyə Nazirliyinin təlimatlarını;
- auditor fəaliyyətini tənzimləyən normativ aktları və akkreditə olunan auditor birliyinin tövsiyələrini;
- yalnız Maliyyə Nazirliyinin təlimatlarını;
- yalnız akkreditə olunan peşəkar auditor birliyinin tövsiyələrini;
- yalnız peşə fəaliyyətinin məcəlləsini;

148 Beynəlxalq Audit Standartları (BAS) ilə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) arasındakı əlaqə hansı qaydada təmin olunur?

- BAS və MHBS eyni quruluşa malikdir, uçotun və maliyyə hesabatlarının hazırlanmasının qarşısında eyni tələblər qoyur;
- MHBS auditorlar tərəfindən yoxlanılan hesabatların müvafiq tələblərə uyğunluğu meyarını yoxlamaq üçün istifadə edilir;
- BAS və MHBS eyni quruluşa malikdir;
- BAS və MHBS uçotun və maliyyə hesabatlarının hazırlanmasının qarşısında eyni tələblər qoyur;

149 Nəzarət vasitəsi testləri:

- düzgün cavab yoxdur;
- daxili nəzarət sisteminin səmərəliliyinin yoxlanmasıdır;
- maliyyə orqanlarının keçirdiyi testlərdir;
- dövlət statistika komitəsi tərəfindən keçirilən testlərdir;
- müvafiq banklar tərəfindən keçirilən testlərdir;

150 Daxili nəzarət vasitələrinin testləri nəyə münasibətdə auditor sübutlarının alınması məqsədi ilə aparılan yoxlamalardır?

- bütün cavablar doğrudur;
- muhasibat uçotu və daxili nəzarət sistemlərinin lazımi səviyyədə təşkili və səmərəli fəaliyyəti;
- muhasibat uçotu hesablarında əməliyyatların düzgün əks etdirilməsi;
- muhasibat uçotu hesabatlarında vasaitlərin qalığının düzgün əks etdirilməsi;
- məlumatın açıqlaması;

151 Mühasibat uçotu sistemi və daxili nəzarətin təşkilinin qiymətləndirilməsi aparılır:

- daxili nəzarəti vasitəsinin riskini təyin etmək üçün;
- auditor prosedurlarının sayını və daxili nəzarəti vasitəsinin riskini təyin etmək üçün.
- auditor prosedurlarının sayını təyin etmək üçün;
- müəssisənin fəaliyyəti ilə tanış olmaq üçün;
- müəssisənin gələcəkdə fəaliyyət göstərməsini müəyyən etmək üçün;

152 Əgər müştərinin daxili nəzarət sistemi çox yüksək təşkil olunmuş-dursa, auditor nə etməlidir?

- düzgün cavab yoxdur
- onun etibarlılığını yoxlamaq, daha sonra yalnız kənar audit üçün zəruri sayılan məlumatlardan istifadə etmək;
- onun bütün məlumatlarından istisnasız olaraq istifadə etmək və yoxlama müddətini minimuma endirmək;
- onun etibarlılığını yoxlamaq və daha sonra mütləq qaydada bütün məlumatlardan istifadə etmək;
- onun etibarlılığını yoxlamaq, daha sonra zərurət yarandıqda bütün məlumatlardan istifadə etmək;

153 Daxili nəzarət sisteminin əsas elementlərini müəyyənləşdirin:

- nəzarət prosedurları;
- nəzarət mühiti, nəzarət prosedurları;
- daxili nəzarət texnikası;
- müəssisələrin mühasibat uçotunun prosedurları;
- nəzarət mühiti;

154 İqtisadi nəzarətin təşkilinin hansı prinsipi iqtisadiyyata təsir edir?

- rasionallıq;
- həqiqilik;
- qanunilik;
- obyektivlik;
- peşə səlahiyyəti;

155 Sənədli nəzarətin hansı üsulu obyektə aid olan sənədlərin öyrənilməsini özündə əks etdirir?

- sənədlərin üzləşdirilməsi;
- sənədlərin oxunması;
- iqtisadi təhlil;
- hesabi yoxlama;
- yazılı sorğu;

156 Sənədli nəzarətin hansı üsulu mühasibat sənədlərində və registrlərində rəqəm məlumatlarının düzgünlüyünün yoxlanılması ilə nəticələnir?

- iqtisadi təhlil;
- hesabi yoxlama;
- sənədlərin oxunması;
- yazılı sorğu;
- sənədlərin üzləşdirilməsi;

157 Sənədli nəzarətin hansı üsulu məlumatların etibarlığını artırır ?

- sənədlərin üzləşdirilməsi;
- yazılı sorğu;
- sənədlərin oxunması;
- hesabi yoxlama;
- düzgün cavab yoxdur

158 Sənədli nəzarətin hansı üsulu müxtəlif sənədlərdə olan məlumatların dürüstlüyünün qiymətləndirilməsinə imkan verir?

- iqtisadi təhlil
- sənədlərin üzləşdirilməsi;
- sənədlərin oxunması;
- hesabi yoxlama;
- yazılı sorğu;

159 Sənədli nəzarətin hansı üsulu yoxlanılan dövrdə bu və ya digər dəyişikliyin səbəblərini müəyyənləşdirməyə imkan verir?

- yazılı sorğu;
- sənədlərin oxunması;

- iqtisadi təhlil
- hesabi yoxlama;
- sənədlərin üzləşdirilməsi;

160 Auditor aşağıdakı məqsədlər üçün nəzarət prosedurlarını kifayət qədər dərinləndirilməlidir:

- audit olunan şəxsin baş mühasibindən izahat almaq;
- auditor yoxlamasının planını hazırlamaq;
- audit olunan şəxsin rəhbəri ilə ünsiyyət;
- audit olunan şəxsin rəhbərindən izahat almaq;
- vergi və maliyyə orqanları ilə ünsiyyət yaratmaq;

161 Daxili auditi həyata keçirən mütəxəssislər məsuliyyət daşıyır:

- düzgün cavab yoxdur;
- yoxlanılan təşkilatın rəhbərliyi qarşısında;
- auditor yoxlamasını sifariş verən müştəri qarşısında;
- 3-cü şəxs qarşısında
- 3-cü şəxs və auditor yoxlamasını sifariş verən müştəri qarşısında;

162 Daxili auditi həyata keçirən mütəxəssislər kimin qarşısında məsuliyyət daşıyır:

- bütün cavablar düzgündür;
- yoxlanılan təşkilatın mülkiyyətçiləri;
- 3-cü şəxslər;
- audit yoxlamasını sifariş verən müştərilər;
- idarəetmənin yuxarı orqanları;

163 Daxili auditin təşkili, rolu və vəzifələri müəyyənləşdirilir:

- auditor təşkilatının rəhbərliyi ilə;
- iqtisadi subyektin rəhbərliyi və (və ya) mülkiyyətçisi ilə;
- Maliyyə Nazirliyi ilə;
- Vergilər Nazirliyi ilə;
- Auditorlar Palatası ilə;

164 Daxili auditin həcmi və məqsədi aşağıdakı amillərdən asılıdır:

- doğru cavab yoxdur;
- təşkilatın ölçüsü, təşkilatı strukturu və müdiriyyətin tələblərindən;
- iqtisadi subyektin təşkilatı strukturundan;
- daxili audit xidmətinin işçilərinin ştat cədvəlinə uyğun sayından;
- iqtisadi subyektin sahə aidiyyətindən;

165 Daxili auditin vəzifələrini yerinə yetirə bilər:

- vergi orqanlarının müfəttişləri və maliyyə hesabatının auditini həyata keçirən kənar auditorlar;
- iqtisadi subyektin ştatında olan xüsusi xidmət;
- vergi orqanlarının müfəttişi;
- maliyyə hesabatının auditini həyata keçirən kənar auditorlar;
- vergi orqanlarının müfəttişləri və iqtisadi subyektin ştatında olan xüsusi xidmətlər;

166 Auditor maliyyə hesabatının auditini zamanı daxili auditin məlumatlarına istinad edə bilərmi?

- düzgün cavab yoxdur;
- daxili auditorun işinə bütün hallarda istinad etməməlidir;

- daxili auditorun işinə tamamilə etibar etməlidir;
- maliyyə hesabatının auditinə dair müqavilənin şərtlərinə uyğun olaraq daxili auditorun işindən istifadə edir;
- daxili auditorun işini maliyyə orqanları ilə müzakirə edir;

167 Hansi üsullar faktiki nəzarətin tətbiqinə aid deyil:

- məntiqi;
- laborator analizi;
- inventarizasiya;
- ölçmə;
- riyazi;

168 Hansi üsullar sənədləşmə nəzarətinin tətbiqinə aid deyil:

- inventarizasiya;
- ölçmə;
- riyazi;
- məntiqi;
- surətçixarma;

169 Auditin planlaşdırılması aparılır:

- düzgün cavab yoxdur.
- müştərinin biznes fəaliyyətindəki problemləri aşkara çıxarmaq və onların auditor prosedurlarının seçiminə təsirini müəyyən etmək;
- auditorun qanararını təyin etmək üçün;
- ötən auditin nəticələri ilə tanış olmaq üçün;
- bütün cavablar doğrudur;

170 Auditin planlaşmasına aid edilir:

- düzgün cavab yoxdur
- auditor prosedurlarının ümumi strateqiyasının hazırlanması, onun müddətinə və həcminə yanaşma
- sifarişçi ilə danışıqların aparılması
- yoxlama qrafiklərinin hazırlanması
- sifarişçi ilə danışıqların aparılması və yoxlama qrafikinin hazırlanması

171 Audit yoxlamasının ümumi planı kim tərəfindən tərtib edilir:

- düzgün cavab yoxdur.
- yoxlamanı aparən auditor;
- auditor şirkətinin rəhbəri;
- iqtisadi subyektin rəhbərliyi;
- təşkilatın baş mühasibi;

172 Audit proqramında göstərilir :

- düzgün cavab yoxdur.
- audit yoxlamasının aparılması üçün onun təxmini həcmi və qaydası;
- auditorun rəyinin hazırlanması və əsaslandırılması üçün əsas sayılan nəticələr;
- yoxlamanı aparən auditor üçün təlimat toplusu;
- yoxlamanı aparən auditor üçün təlimat toplusu, auditorun rəyinin əsasını hazırlanması üçün əsas sayılan nəticələr;

173 Audit planı özündə birləşdirir:

- bütün cavablar düzgündür;
- auditor prosedurunun xarakterinin, müddətinin və həcmnin təsviri;
- auditor yoxlmasının həyata keçirilməsinin ehtimal olunan həcmi və qaydası;
- auditor qərarının hazırlanması üçün əsas sayılan nəticələr və onların əsaslandırılması;
- yoxlamanı yerinə yetirən auditor üçün təlimatlar toplusu;

174 Auditorun müştəri qarşısındakı günahı və məsuliyyəti necə müəyyən edilir:

- istintaq orqanları tərəfindən.
- məhkəmənin qərarı ilə;
- auditor yoxlmasına dair müqavilə ilə;
- vergi orqanları tərəfindən;
- Maliyyə Nazirliyi tərəfindən;

175 Audit olunan şəxsin rəhbərliyi və digər vəzifəli şəxsləri məcburdurlar:

- düzgün cavab yoxdur.
- auditin aparılması üçün şərait yaratmalıdırlar;
- audit yoxlması aparılarkən auditorların qarşısında onların heç bir məsuliyyəti yoxdur;
- müqavilədə göstərilən məbləği bütövlüklə auditora ödəməlidirlər;
- bütün cavablar doğrudur;

176 Auditorların və sifarişçilərin münasibətləri aşağıdakı əsas sənədlə tənzimlənir:

- audit xidmətini müşayiət edən xidmətlərə görə müqavilə ilə;
- audit yoxlması və ya digər xidmətlərin aparılmasına dair müqavilə ilə.
- şifahi danışıqlarla;
- auditin aparılmasına alınan öhdəçilik məktubu ilə;
- audit yoxlması aparılmasına dair müqavilə ilə;

177 Məcburi və könüllü audit yoxlamalarının aparılması ödənilir:

- 1000 manat hüdudunda.
- sifarişçi ilə razılaşdırılmış müqavilə qiyməti ilə;
- ölkənin hökuməti tərəfindən qoyulmuş tariflərlə;
- tabeçiliyində olan ərazidə müvafiq qaydada qeydiyyatda alınmış audit
- təşkilatın özü tərəfindən təyin edilmiş tariflərlə;

178 Auditor xidmətinə görə ödəniş aparılır:

- Auditor Palatası tərəfindən təsdiq olunmuş tarifə istinad olaraq;
- auditor təşkilatı tərəfindən müəyyən edilmiş tariflərə əsasən müştəri ilə razılaşma yolu ilə.
- müştəri ilə razılaşma əsasında, lakin ölkənin qanunvericiliyində müəyyən olunmuş tariflərdən yuxarı olmamaq şərti ilə;
- hökumət tərəfindən təsdiq olunmuş tarifə müvafiq olaraq;
- Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş tarifə əsasən;

179 Məcburi auditor yoxlması hansı mənbədən ödənilir?

- məqsədli fond;
- ehtiyat fondu;
- məhsulun maya dəyəri;
- yuxarı təşkilatın vəsaiti;
- təşkilatın xalis mənfəəti;

180 Xüsusi auditor tapşırığı dedikdə başa düşülməlidir:

- düzgün cavab yoxdur;
- iqtisadi subyektin xüsusi hesabatlarının yoxlanılması;
- iqtisadi subyektin mühasibat uçotunun bərpası;
- maliyyə-təsərrüfat fəaliyyəti üzrə iqtisadi subyektin heyətinə məsləhət verilməsi;
- marketinq, elmi-tədqiqat və eksperimental tədqiqat;

181 Xüsusi auditor tapşırığı dedikdə başa düşülməlidir:

- bütün cavablar düzgündür;
- audit aparılan şəxsin xüsusi hesabatının yoxlanılması;
- iqtisadi subyektin mühasibat uçotunun bərpası;
- maliyyə -təsərrüfat fəaliyyəti ilə əlaqədar iqtisadi subyektin heyətinə məsləhət verilməsi;
- biznes-planlaşma;

182 Kənar auditin keçirilməsi üçün əsas sayılır:

- bütün cavablar düzgündür;
- müqavilə;
- dövlət orqanlarının tapşırıqları;
- normativ aktların göstərişləri;
- yuxarı təşkilatın sərəncamı;

183 Auditor proqramı dedikdə nə başa düşülür?

- düzgün cavab yoxdur;
- auditor yoxlamasının ümumi planını yerinə yetirmək üçün zəruri sayılan audit prosedurlarının həcmi, xarakteri və müddətləri;
- auditor yoxlamasının istiqaməti;
- zəruri auditor prosedurlarının xülasəsi;
- auditor yoxlamasının istiqaməti və zəruri auditor yoxlamasının xülasəsi;

184 Audit proqramında göstərilir :

- düzgün cavab yoxdur.
- audit yoxlamasının aparılması üçün onun təxmini həcmi və qaydası;
- auditorun rəyinin hazırlanması və əsaslandırılması üçün əsas sayılan nəticələr
- yoxlamayı aparən auditor üçün təlimat toplusu;
- yoxlamayı aparən auditor üçün təlimat toplusu, auditorun rəyinin əsasını hazırlanması üçün əsas sayılan nəticələr;

185 Auditor riski:

- məhdud riskdir;
- auditor tərəfindən təşkilatın maliyyə hesabatında əhəmiyyətli səhvlərin və təhriflərin aşkar edilməməsi riskidir;
- auditorun müştərisinin biznesinin həyat qabiliyyətli və uğurlu olmasını müəyyən etməməsi riskidir;
- auditor tərəfindən təşkilatın maliyyə nəticələrinin təhlil olunması zamanı səhvlərin aşkar edilməməsi riskidir;
- özünü doğrultmayan qeyri sistemə riskdir;

186 Aşkar etməmək riski ilə hansı göstərici müəyyən edilir?

- düzgün cavab yoxdur;
- auditorun işinin səmərəliliyi və keyfiyyəti;
- nəzarət vasitəsinin işinin səmərəliliyi;
- müəssisənin uçot heyətinin işinin səmərəliliyi və keyfiyyəti;

- iqtisadi subyektin hesabatlarında əhəmiyyətli səhvlərə yol verilməsi dərəcəsi;

187 Auditor riskinin hansı növü birbaşa auditorndan asılıdır?

- nəzarət vasitəsi riski və aşkar etməmək riski;
 aşkar etməmək riski;
 təsərrüfatdaxili risk;
 təsərrüfatdaxili risk və nəzarət vasitəsi riski;
 nəzarət vasitəsi riski;

188 Əhəmiyyətlik və auditor riski arasında hansı qarşılıqlı əlaqə mövcuddur?

- asılılıq seçimin həcmi ilə müəyyənləşir;
 əks əlaqə;
 birbaşa əlaqə;
 heç bir qarşılıqlı əlaqə yoxdur;
 asılılıq riskin səviyyəsi ilə müəyyənləşir;

189 Beynəlxalq auditor praktikasında aşkarlanmamaq riski dedikdə nə başa düşülür?

- auditor yoxlaması mahiyyətə hesablarnın qalığı üzrə və yaxud əməliyyatların dərəcəsi üzrə saxtalaşdırılmanı aşkarlaya bilmir;
 auditor yoxlaması vasitəsi ilə saxtalaşdırmanın aşkarlanmasına imkan verməyən risklər;
 hesablarnın qalığının və yaxud əməliyyatların dərəcəsinin saxtalaşdırılması meyli;
 saxtalaşdırılmanın öz vaxtında aradan qaldırılmaması riski ;
 hesablarnın qalığı, yaxud əməliyyatlar üzrə saxtalaşdırma vaxtında aradan qaldırılma və yaxud daxili nəzarətin köməyi ilə aşkarlanma bilər;

190 Beynəlxalq auditor praktikasında ayrılmaz risk dedikdə nə başa düşülür?

- düzgün cavab yoxdur;
 müvafiq daxili nəzarət vasitələri olmadıqda hesablarnın qalığının və yaxud əməliyyatların siniflərinin əhəmiyyətli təhriflərə məruz qalması;
 saxtalaşdırılmaları aşkara çıxarmağa imkan verməyən risklər həm ayrılıqda, həm də məcmu şəkildə əhəmiyyətli ola bilər;
 hesabın qalığı yaxud əməliyyatlar üzrə saxtalaşdırma yol verilə bilər və onlar mühasibat uçotu və daxili nəzarətin köməyi ilə vaxtında aradan qaldırılır;
 hesabın qalığı yaxud əməliyyatlar üzrə yol verilən saxtalaşdırılmalar mühasibat uçotu və daxili nəzarət sisteminin köməyi ilə vaxtında aradan qaldırılır;

191 Auditor riski necə başa düşülür?

- bütün cavablar düzgündür;
 maliyyə hesabatında əhəmiyyətli saxtalaşdırmanın olmasına rəğmən auditor tərəfindən müvafiq olmayan fikrin söylənilməsi;
 yoxlanılan Maliyyə Hesabatında əhəmiyyətli saxtalaşdırılmaların mövcudluğu haqda auditorun fikrinin söylənilməsi;
 müştərinin maliyyə hesabatı haqqında mənfi fikir söylənildikdə göstərilən xidmətlərə görə qonorar ala bilməmək riski;
 auditor prosedurları məzmunca hesablarnın qalıqları üzrə bütün saxtalaşdırılmaları aşkarlamağa imkan vermir;

192 Əhəmiyyətlik və auditor riski arasında aşağıdakı əlaqə mövcuddur:

- düzgün cavab yoxdur;
 əhəmiyyətliliyin səviyyəsi nə qədər yüksəkdirsə, auditor riski də bir o qədər aşağı olur;
 əhəmiyyətliliyin səviyyəsi nə qədər yüksəkdirsə, auditor riski də bir o qədər yüksək olur;
 əhəmiyyətliliyin səviyyəsi nə qədər aşağıdırsa, auditor riski də bir o qədər aşağı olur;

- əhəmiyyətliyin səviyyəsi yüksəldikcə auditor riski dəyişmir;

193 Ayrılmaz risk aşağıdakılarla bağlıdır :

- düzgün cavab yoxdur;
- hesabların saldosu, yaxud əməliyyatlar üzrə təhriflər ayrılıqda, yaxud bütövlükdə əhəmiyyətli ola bilər (daxili nəzarət təşkil edil-mədikdə);
- təhriflər hesabın saldosu, yaxud əməliyyatların sinfi üzrə ola bilər (əhəmiyyətli təhriflər vaxtında aradan qaldırılmadıqda və uçot vasitəsilə düzəldilmədikdə) ;
- auditor prosedurları hesabların saldusunda yaxud əməliyyatların sinfində ayrılıqda və ya bütövlükdə əhəmiyyətli ola bilən təhrifləri aşkarlamağa imkan vermir;
- maliyyə hesabatında əhəmiyyətli təhriflər olarsa müəyyən risklərə yol verilmiş olur;

194 Auditor riski aşağıdakı komponentlərdən ibarətdir:

- təsərrüfatdaxili risk, nəzarət vasitəsi riski, aşkar etməmək riski;
- yalnız təsərrüfatdaxili risk və nəzarət vasitəsi riski;
- iqtisadi subyektlə razılaşdırılmaqla auditorun müəyyənləşdirdiyi risk;
- nəzarət vasitəsi riski və aşkar etməmək riski;
- düzgün cavab yoxdur;

195 Hansı növ risklərin kombinəlanmış qiymətləndirməsi nəticəsində auditor riski daha etibarlı müəyyənləşdirilmiş olur?

- düzgün cavab yoxdur;
- təsərrüfatdaxili risk və nəzarət vasitəsi riski;
- aşkar etməmək riski və nəzarət vasitəsi riski;
- təsərrüfatdaxili risk və aşkar etməmək riski;
- aşkar etməmək riski;

196 Aşkarlanmayan risk aşağıdakılarla əlaqədardır:

- düzgün cavab yoxdur;
- məzmun üzrə auditor prosedurları hesabların saldosu, yaxud əməliyyatlar sinfi üzrə əhəmiyyətli sayılan təhrifləri aşkara etməyə imkan vermir;
- hesabların saldosu, yaxud əməliyyatların sinifləri üzrə təhriflərə yol verildikdə;
- hesabların saldosu, yaxud əməliyyatların sinifləri üzrə əhəmiyyətli sayıla bilən təhriflər uçot vasitəsilə aradan qaldırılmışdır;
- maliyyə hesabatında əhəmiyyətli sayılan təhriflər müəyyən edilmiş, lakin vaxtında aradan qaldırılmamışdır;

197 Auditor riski aşağıdakılarla əlaqədardır:

- düzgün cavab yoxdur;
- maliyyə hesabatında əhəmiyyətli sayılan təhriflər risklərlə bağlıdır;
- hesabların saldosu, yaxud əməliyyatların sinifləri təhriflərə məruz qalmışdır;
- hesabların saldოსuna, yaxud əməliyyatların siniflərinə münasibətdə əhəmiyyətli sayıla bilən təhriflər vaxtında aradan qaldırılmışdır, yaxud uçot vasitəsilə aradan qaldırılmışdır;
- məzmun üzrə auditor prosedurları hesabların saldusunda, yaxud əməliyyatların sinfində əhəmiyyətli sayılan təhrifləri aşkara çıxarmağa imkan vermir;

198 Aşkar etməmək riski dedikdə başa düşülür:

- bütün cavablar düzgündür;
- audit prosesində tətbiq olunan auditor prosedurlarının real mövcud olan səhvləri aşkara çıxara bilməmək ehtimalı;
- iqtisadi subyektin hesabatında əhəmiyyətli səhvlərin aşkara çıxarılması ehtimalı (belə səhvlər daxili nəzarət sistemi vasitəsilə aşkara çıxarılanadək) ;

- müəssisənin mühasibat uçotu və daxili nəzarət sistemi vasitələrinin əhəmiyyətli səhvləri vaxtında aşkarlamamaq və düzəltməmək ehtimalı;
- səhv fikrin formalaşması və yoxlamanın nəticələrinə görə səhv rəyin verilməsi ehtimalı;

199 Ümumi auditor riski dedikdə nə başa düşülür?

- bütün cavablar düzgündür;
- səhv fikrin formalaşması və yoxlamanın nəticələrinə görə səhv rəyin verilməsi ehtimalı;
- iqtisadi subyektin hesabatında əhəmiyyətli səhvlərin aşkara çıxarılması ehtimalı (belə səhvlər daxili nəzarət sistemi vasitəsilə aşkara çıxarılanadək) ;
- müəssisədə tətbiq olunan mühasibat uçotu və daxili nəzarət sistemi vasitələrinin əhəmiyyətli səhvləri vaxtında aşkarlamamaq və düzəltməmək ehtimalı;
- auditor yoxlamasının gedişində tətbiq olunan auditor prosedurlarının real mövcud olan səhvləri aşkara çıxara bilməmək ehtimalı;

200 Auditorun fikrincə əmlakın yenidən qiymətləndirilməsi hesabına nizamnamə kapitalının artımı üzrə hansı mühasibat yazılışı düzdür?

- D-t «Nominal (nizainamə) kapitalın ödənilməmiş hissəsi» K-t «Nominal (nizainamə) kapitalı»
- D-t «Emissiya gəliri» K-t «Nominal (nizainamə) kapitalı»
- D-t «Keçmiş illərin bölüşdürülməmiş mənfəəti» K-t «Nominal (nizamnamə) kapitalı»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Nominal (nizainamə) kapitalı»
- D-t «Emissiya gəliri» K-t «Nominal (nizainamə) kapitalın ödənilməmiş hissəsi»

201 Auditorun fikrincə təşkilatın işçilərinə dividendin hesablanması üzrə hansı yazılış düzdür?

- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Nominal (nizainamə) kapitalı»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar»

202 Cəmiyyət tərəfindən geri alınmış öz səhmləri əldə olunmuş vaxtdan bir il ərzində satılmalıdır:

- cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) təyin etdiyi qiymət ilə;
- alış qiymətindən aşağı;
- bazar qiyməti ilə;
- nominal qiyməti ilə;
- müqavilə qiyməti ilə

203 Auditor sənaye müəssisəsində ödənilmiş veksellər üzrə hansı yazılış düzgün hesab edir:

- D-t « Bankdakı hesablaşmalar hesabı » K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları»
- D-t «Bankdakı hesablaşmalar hesabı» K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları»
- D-t «Bankdakı hesablaşmalar hesabı » K-t «Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları»
- D-t « Malsatan və podratçılara qısamüddətli kreditor borcları » K-t « Bankdakı hesablaşmalar hesabı»
- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » K-t «Bankdakı hesablaşmalar hesabı»

204 Sənaye müəssisəsində valyuta hesabları üzrə əməliyyatların rəsmiləşdirilməsi hansı sənəd əsasında həyata keçirilir?

- bank arayışları;
- pul-hesablaşma sənədləri əlavə edilməklə bank çıxarışları;
- pul-hesablaşma sənədləri əlavə edilməklə kassa məxaric orderləri;
- pul-hesablaşma sənədləri əlavə edilməklə kassa mədaxil orderləri;

- xəzinədarın hesabatı;

205 Auditor sənaye müəssisəsində pul-hesablaşma sənədləri əlavə edilməklə bank çıxarışlarından istifadə edir?

- kassada mövcud olan xarici valyutaların inventarizasiyası zamanı;
 valyuta hesabları üzrə əməliyyatların auditi zamanı;
 təşkilatın banklarla əlaqəsinin mövcudluğunun yoxlanması zamanı
 kassadan xarici valyutanın çıxması zamanı;
 kassaya xarici valyutanın daxil olması zamanı;

206 Əsas vəsaitlərin uçotda qiymətləndirilməsinin düzgünlüyünün yoxlanması:

- əsas vəsaitlərin texniki vəziyyətinin auditin başlıca məqsədidir
 əsas vəsaitlərin uçotda qiymətləndirilməsinin auditin başlıca məqsədidir;
 əsas vəsaitlərin hərəkətinin auditin başlıca məqsədidir
 əsas vəsaitlərin rentabelliyyəsinin auditin başlıca məqsədidir
 işçinin fondla silahlanması səviyyəsinin auditin başlıca məqsədidir

207 Əsas vəsaitlərin inventar kartlarından istifadə olunur:

- əsas vəsaitlərin hərəkətinin auditi zamanı
 əsas vəsaitlərin auditi zamanı
 əsas vəsaitlərin texniki vəziyyətinin auditi zamanı
 işçinin fondla silahlanması səviyyəsinin auditi zamanı
 əsas vəsaitlərin rentabelliyyəsinin auditi zamanı

208 Təşkilatın uçot siyasətinə daxildir:

- təsis sənədlərinin yoxlanması qaydası
 mühasibat və vergi uçotunun aparılmasının məcmu qaydaları
 ƏDV üzrə hesablaşmaların auditi qaydası
 təsisçilər ilə hesablaşmaların auditi qaydası
 nizamnamə kapitalına qoyuluşların mühasibat uçotunda əks olunması qaydası

209 Uçot siyasətinin auditinin vəzifələrinə aşağıdakıların yoxlanması daxildir

- təsisçilər ilə hesablaşmaların düzgünlüyü
 uçot siyasətinin faktiki mövcudluğu
 təsis sənədlərinin düzgünlüyü və mövcud qanunvericiliyə uyğunluğu
 ödənişlər üzrə hesablaşmaların düzgünlüyü
 nizamnamə kapitalının tamamlanmasının düzgünlüyü

210 Təşkilatın uçot siyasətinin formalaşdırılması üzrə aşağıdakı şəxs məsuliyyət daşıyır:

- iqtisadiyyat şöbəsinin müdiri
 müəssisənin rəhbəri
 baş mühasib
 maliyyə şöbəsinin müdiri
 baş mühəndis

211 Uçot siyasətinin auditi zamanı aşkara çıxarılan tipik səhvlərə aid edilir:

- ƏDV üzrə hesablaşmanın düzgün aparılmaması
 uçot siyasətinin mövcud olmaması;
 təsis müqaviləsinin mövcud olmaması;

- biznes planının mövcud olmaması;
- qiymət siyasətinin mövcud olmaması;

212 Təşkilatın ümumi sənədlərinin auditinin məqsədinə aid edilir:

- uçot siyasətinin faktiki mövcudluğu
- mühasibat şöbəsinin yoxlanılması
- maliyyə şöbəsinin yoxlanılması
- əməllərin yoxlanılması
- fəaliyyətin qanuni cəhətdən əsaslandırılmasının təsdiq olunması

213 Təsis sənədlərinin yoxlanılması zamanı müəyyən edilir:

- təşkilati-hüquqi forma
- nizamnamə kapitalının formalaşdırılmasının düzgünlüyü
- təsisçilər ilə hesablaşmaların düzgünlüyü
- xüsusi səhmlərin mövcudluğu
- gəlirlərin ödənilməsi üzrə təsisçilərə olan borc

214 Auditor rəyi nədən ibarətdir?

- yekun hissə
- giriş, analitik, yekun
- şirkətin rəhbərliyi üçün hazırlanmış auditorun hesabatı
- şirkətin rəhbərliyi üçün hazırlanmış mühasibin hesabatı
- giriş hissə

215 Auditor seçimi necə olmalıdır?

- təsadüfi
- reprezentativ
- maksimum tam;
- maksimum dürüst;
- sistemli

216 Təsis sənədlərinin auditində aşağıdakı audit prosedurlarını əks etdirir

- vergitutmanın yoxlanılması
- təsis sənədlərinin yoxlanılması
- zammamə kapitalının formalaşdırılmasının yoxlanılması
- təsisçilər ilə hesablaşmaların yoxlanılması
- təsisçilərin yığıncaqlarının sənədlərinin yoxlanılması

217 Nizamnamə kapitalının formalaşmasının auditində aşağıdakı prosedurları əhatə edir:

- təsisçilərlə hesablaşmaların düzgünlüyünün yoxlanılması
- nizamnamə kapitalına payın uçotu əks etdirilməsinin düzgünlüyü
- gəlirlərin ödənilməsi üzrə təsisçilərə olan borcların yoxlanılması zamanı
- nizamnamə kapitalının vaxtında formalaşmasının düzgünlüyünün yoxlanılması
- vergitutmanın hesablanması düzgünlüyünün yoxlanılması

218 Hansi üsullar faktiki nəzarətin tətbiqinə aid deyil:

- məntiqi
- laborator analizi
- ölçmə

- inventarizasiya
- riyazi

219 Hansi üsullar sənədləşmə nəzarətinin tətbiqinə aid deyil:

- surətçıxarma
- ölçmə
- inventarizasiya
- riyazi
- məntiqi

220 Məcburi auditor yoxlaması hansı mənbədən ödənilir?

- məhsulun maya dəyəri;
- ehtiyat fondu;
- yuxarı təşkilatın vəsaiti;
- təşkilatın xalis mənfəəti;
- məqsədli fond

221 Audit təşkilatı müəssisəyə müxtəlif növ xidmətlər göstərir. Hansı xidmət növləri auditlə əlaqəli xidmətlərdir:

- analitik xidmətlər
- maliyyə xidmətləri
- uçot xidmətləri
- modernləşdirmə
- biznes – planlaşdırma

222 Audit təşkilatı müəssisədə audit apara bilməz:

- işin dəyəri münasib olmadıqda
- müəssisənin təsisçilərindən biri olduqda
- işin keyfiyyəti münasib olmadıqda
- müəssisənin heyətinə komputer sistemindən istifadə üzrə idarəetmə xidməti göstərdikdə
- hər iki tərəf auditdə maraqlı olmadıqda

223 Auditora təzyiq olduğu halda o, auditor rəyini verməkdən imtina etmək hüququna malikdirmi?

- məhdud hüquqa malikdir
- bəli
- yox
- auditor təşkilatının rəhbərliyinin fikrindən asılıdır
- auditorun öz fikrindən asılıdır

224 Fərdi auditorlar ümumi auditi apara bilər. Onların məcburi auditi aparmaq hüququ varmı?

- auditorun öz fikrindən asılıdır
- xeyr
- istisna hallarda mümkündür
- bəli
- təşkilatın rəhbərinin icazəsi ilə

225 Auditor fəaliyyəti

- maliyyə fəaliyyətidir

- mühasibat hesabatının müstəqil yoxlanılmasının həyata keçirilməsi üzrə auditorların sahibkarlıq fəaliyyətidir
- mühasibat uçotu və hesabatının yoxlanılması üzrə nəzarətedici xidmətin fəaliyyətidir
- ixtisaslaşmış təşkilatların muhasibat uçotunun məlumatlarının doğruluğunun müəyyən edilməsinə yönəldilmiş fəaliyyətidir
- bank fəaliyyətidir

226 İnvestisiya layihələrinin işlənilib hazırlanması və təhlili, biznes planın tərtibi auditlə əlaqəli xidmətdirmi?

- ola bilsin
- auditorun fikrindən asılıdır
- rəhbərin fikrindən asılıdır
- bəli
- xeyr

227 Müəssisə və təşkilatların auditi zamanı auditor şirkəti auditin formalarını və metodlarını müstəqil müəyyən edə bilərmi?

- xeyr
- bəli
- audit olunan təşkilatın rəhbərinin qərarı ilə
- audit olunan təşkilatın mühasibinin qərarı ilə
- müstəsna hallarda

228 Təşkilatın uçot siyasətinə daxil deyil:

- bitməmiş istehsalın silinməsi qaydası
- təsis sənədlərinin yoxlanılması qaydası
- materialların qiymətləndirilməsi qaydası
- amortizasiyanın hesablanması qaydası
- mühasibat və vergi uçotunun aparılmasının məcmu qaydaları

229 Sənaye müəssisəsində baş kitabda xərclərin uçotu üzrə yazılışların düzgünlüyünün yoxlanması hansı analitik prosedur vasitəsi ilə həyata keçirilir:

- müstəqim xərclərin bölüşdürülməsi cədvəlində və aparılmış hesablamalarda yazılışların düzgünlüyünün üzvləşdirilməsi;
- istehsala xərcləri əks etdirən hesabların dövriyyələrini və qalıq məbləğlərini hesablamaqla;
- istehsala xərcləri əks etdirən hesabların dövriyyəsi üzrə məbləği hesablamaqla
- istehsala xərcləri əks etdirən hesabların qalıq məbləğlərini hesablamaqla;
- istehsala xərclərin analitik uçotu məlumatlarının istehsalat məsrəfləri hesabları üzrə dövriyyə və qalıq məbləqlərinə uyğunluğunun eyni olması ilə;

230 Auditorun fikrincə sənaye müəssisəsində inventarizasiyanın nəticəsi kimi əksikgəlmələr aid edilməlidir:

- təşkilatın xalis mənfəətinə;
- günahkar şəxsə;
- əməliyyat xərclərinin tərkibinə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- təşkilatın əlavə kapitalına;

231 Auditorun fikrincə sənaye müəssisəsində inventarizasiya zamanı əksikgəlmə məbləği müqəssir şəxs müəyyən olunmadıqda silinir:

- hazır məhsula;
- inziati xərclərə;
- əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;
- əməliyyat xərclərinin tərkibinə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;

232 Sənaye müəssisəsində müqəssir şəxsdən çatışmazlığın tutulması mümkün olmadıqda silinir?

- gələcək dövrün xərclərinə;
- maliyyə nəticələrinə;
- əməliyyat xərclərinin tərkibinə;
- hazır məhsula;
- əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;

233 Auditor sənaye müəssisəsində əməliyyatların uçotunun onun uçot siyasətinə uyğun gəlməməsi faktını aşkar edərsə:

- müəyyən qeydlərlə auditor rəyi verməlidir;
- həmin qayda pozuntusunun məhsulun maya dəyərinə təsirini müəyyən etməlidir;
- uçot siyasətinin pozulması faktına istifadəçilərin diqqətini cəlb etmək üçün auditor rəyini modifikasiya etməlidir;
- mənfi auditor rəyi verməlidir;
- rəy verməkdən imtina etməlidir;

234 Təsisçilərlə hesablaşmaların auditi aşağıdakı prosedurları əhatə edir:

- vergitutmanın yoxlanılması
- dividendlərin uçotunun və ödənilməsinin təşkilinin yoxlanılması;
- təsis sənədlərinin qeydiyyatının yoxlanılması;
- nizamnamə kapitalının formalaşmasının yoxlanılması;
- nizamnamə kapitalına payın mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyü

235 Dividendlərin uçotunun və ödənilməsinin təşkilinin yoxlanılması proseduru həyata keçirilir?

- mühasibat uçotunda nizamnamə kapitalına payın əks etdirilməsinin auditi zamanı
- təsisçilərlə hesablaşmaların auditi zamanı
- nizamnamə kapitalının formalaşmasının auditi zamanı;
- vergitutmanın hesablanması auditi zamanı;
- təsis sənədlərinin qeydiyyatının auditi zamanı;

236 Vergilərin hesablanması, tutulması və köçürülməsinin auditi aşağıdakı prosedurları əhatə edir:

- dividendlərin uçotunun və ödənilməsinin təşkilinin yoxlanılması;
- mənfəət vergisi üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması;
- təsis sənədlərinin qeydiyyatının düzgünlüyünün yoxlanılması;
- təsisçilərlə hesablaşmaların düzgünlüyünün yoxlanılması;
- nizamnamə kapitalına payın mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyü

237 Sənədlərin yoxlanmasının auditi nəyi nəzərdə tutur?

- plan və hesabat məlumatlarının tutuşdurulması
- mövcud formaların gözlənilməsi, tamlığı və rekvizitlərin doldurulmasının düzgünlüyü;
- maliyyə hesabatlarının bütün formalarının gözlənilməsinin yoxlanması;
- sənədlərdə təhriflərin aşkar edilməsi və onun səbəblərinin müəyyən olunması;
- aparılmış hesablamaların düzgünlüyünün və onların yekun məlumatlara uyğunluğunun yoxlanması;

238 Mühəsibat hesabatı audit üçün sübutdurmu:

- doğru cavab yoxdur
- bəli
- yox
- ola bilsin
- bəzi hallarda

239 Sənaye müəssisəsində inventarizasiyanın nəticəsi olaraq hansı halda D-t Kassa , K-t Ümumi mənfəət (zərər) mühəsibat yazılışı edilir?

- təqsirkar şəxsdən kassada çatışmayan pulu tutulmasını
- kassa əməliyyatlarının tam əks etdirilməmsini
- kassada aşkara çıxarılmış artıq pulun mədaxil edilməsini
- kassada pul vəsaitinin çatışmazlığını;
- təhtə hesab şəxslərə artıq pulun ödənildiyini;

240 Sənaye müəssisəsində inventarizasiyanın nəticəsi olaraq hansı halda D-t Ümumi mənfəət (zərər), K-t Kassa mühəsibat yazılışı edilir?

- düzgün cavab yoxdur
- xəzinədarın günahı üzündən kassada pul vəsaitinin çatışmazlığını;
- kassa əməliyyatlarının tam əks etdirilməmsini;;
- təhtə hesab şəxslərə artıq pulun ödənildiyini;
- kassada aşkara çıxarılmış artıq pulun mədaxil edilməsini

241 Sənaye müəssisəsinin uçot siyasəti haqqında informasiyanın tərkibində açıqlama verilməlidir:

- müstəqim material məsrəflərinin tanınması qaydası;
- kommersiya və inzibati xərclərin tanınması qaydası;
- müstəqim əmək məsrəflərinin tanınması qaydası;
- qeyri müstəqim xərclərin tanınması qaydası;
- kalkulyasiya maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;

242 Sənaye müəssisəsinin mühəsibat hesabatında minimum aşağıdakı informasiyaya açıqlama verilməlidir:

- kommersiya və inzibati xərclərin tanınması qaydası;
- xərc elementləri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- müstəqim material məsrəflərinin tanınması qaydası;
- kalkulyasiya xərc maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- müstəqim əmək məsrəflərinin tanınması qaydası

243 Auditor riski:

- məhdud riskdir
- auditor tərəfindən təşkilatın maliyyə hesabatında əhəmiyyətli səhvlərin və təhriflərin aşkar edilməməsi riskidir
- auditorun müştərisinin biznesinin həyat qabiliyyətli və uğurlu olmasını müəyyən etməməsi riskidir
- auditor tərəfindən təşkilatın maliyyə nəticələrinin təhlil olunması zamanı səhvlərin aşkar edilməməsi riskidir
- özünü doğrultmayan qeyri sistemə riskdir

244 Nəzarət vasitəsi testləri:

- icra intizamlarına nəzarətdir

- daxili nəzarət sisteminin səmərəliliyinin yoxlanmasıdır
- maliyyə orqanlarının keçirdiyi testlərdir
- dövlət statistika komitəsi tərəfindən keçirilən testlərdir
- müvafiq banklar tərəfindən keçirilən testlərdir

245 Kassanın auditi aşağıdakı istiqamətlər üzrə aparılır:

- Xəzinədarın hesabatının yoxlanması
- Nağd pulun inventarizasiyası
- Kassaya daxil olan nağd pulun miqdarının yoxlanması
- Kassadan müxtəlif məqsədlər üzrə pulun verilməsinin yoxlanması
- Baş kitabın yoxlanması

246 Kassa əməliyyatlarının auditi aşağıdakı istiqamətlər üzrə aparılır:

- Ödəniş cədvəllərinin yoxlanması
- Kassaya daxil olmuş pul vəsaitlərinin tam və vaxtında mədaxil edilməsinin yoxlanması
- kassirin hesabatının yoxlanması
- Baş kitabın yoxlanması
- Deponetləşdirilmiş əmək haqqının verilməsinin yoxlanması

247 Kassanın auditinin əsas vəzifəsi:

- Xəzinədarın hesabatının yoxlanması
- kassada nağd pulun saxlanması və qorunması şərtlərinin təmin edilməsinin yoxlanması
- Baş kitabın yoxlanması
- Xərc üzrə pulun düzgün silinməsinin yoxlanması
- Nağd pulun inventarlaşdırılması

248 Kassa əməliyyatlarının auditinin əsas vəzifəsi:

- Bank çıxarışlarının yoxlanması
- Çek kitabçalarının, çeklərdən çıxarışların saxlanması və onların əsasında pulun alınması üzrə müəyyən edilmiş qaydaya riayət edilməsi
- Nağd pulun inventarlaşdırılmasıdır
- Depontləşdirilmiş əmək haqqının verilməsinin yoxlanmasıdır
- Xərc üzrə pulun silinməsinin düzgünlüyünün yoxlanmasıdır

249 Kassanın auditinin əsas mənbələrinə aiddir:

- Mənfəət və zərərlər haqqında hesabat
- Kassa kitabı
- Mühəsibat balansı
- Baş kitab
- İzahlı qeydlər

250 Kassanın inventarizasiyası zamanı aşağıdakı şəxs iştirak edir:

- Maliyyə şöbəsinin müdiri
- Xəzinədar
- Müəssisənin direktoru
- Baş mühasib
- Plan-iqtisad şöbəsinin müdiri

251 Kassanın auditi zamanı auditor aşağıdakı sənədləri yoxlayır:

- baş kitabı
- xəzinədarın hesabatı
- müəssisənin hesablaşma hesabında olan nağd pulu
- qiymətli kağızları
- nağd pulun inventarizasiya aktını

252 Kassa əməliyyatlarının auditi zamanı yoxlanılır:

- ödəmə cədvəlləri
- kassaya daxil olan pul vəsaitlərinin tam və vaxtında mədaxil olunması
- pul sənədləri
- xəzinədarın hesabatı
- nağd pulun inventarizasiya aktı

253 Kassa kitabında səhifələrin sayı aşağıdakı şəxslərin imzaları ilə təsdiq olunur:

- mühasib
- Müəssisənin rəhbəri və baş mühasib
- Xəzinədar
- İqtisadçı
- Direktor və kassir

254 Audit zamanı kassa kitabında aşkar edilmiş düzəliş və pozuntulara icazə verilirmi?

- qadağan edilmir
- qadağan edilir
- baş mühasibin icazəsi olduğu halda qadağan edilmir
- müəssisənin rəhbərinin icazəsi olduğu halda qadağan edilmir
- xüsusi hallarda qadağan edilmir

255 Müəssisələrdə bank ilə hesablaşmaların forma və qaydaları aşağıdakı təşkilat tərəfindən müəyyən edilir: (Çəki: 1)

- Müəssisə
- Mərkəzi Bank
- Vergilər Nazirliyi
- İqtisadi İnkişaf Nazirliyi
- Maliyyə Nazirliyi

256 Kassa sənədləri aşağıdakı qaydada yoxlanılır:

- kommertiya bankı tərəfindən
- başdan başa
- seçmə qaydasında
- yoxlanılmır
- baş mühasibin göstərişi ilə

257 Müəssisənin kassasından pul verilməsi məqsədilə sənədlər kim tərəfindən imzalanmalıdır:

- müəssisənin rəhbəri
- müəssisənin rəhbəri və baş mühasib
- baş mühasib
- xəzinədar
- maliyyə şöbəsinin müdiri

258 Xəzinədar yalnız aşağıdakı sənəd əsasında kassadan pulu verir:

- etibamamə
- kassa məxaric orderi
- ödəniş hesabatı kassa mədaxil orderi
- kassa mədaxil orderi
- arayış

259 Kassada olan pul qalıqları üzrə operativ nəzarət həyata keçirilir:

- kassa məxaric orderi əsasında
- kassa hesabatı əsasında
- mühasibin göstərişi əsasında
- xəzinədarın göstərişi əsasında
- kassa mədaxil orderi əsasında

260 Bütçə təşkilatları üçün kassada nağd pul limitini müəyyən edilir

- Bütçə təşkilatı
- Maliyyə nazirliyi
- Vergilər Nazirliyi
- Kommersiya bankı
- Mərkəzi Bank

261 Müəssisədə material qiymətlilərinin verilməsi üçün qaimədə qeyd olunmalıdır:

- Kommersiya bankının möhürü
- "Ödənilib" möhürü
- direktorun möhürü
- baş mühasibin imzası
- xəzinədarın imzası

262 İntinventarlaşdırılma zamanı kassada pul vəsaitlərinin artıqlığının aid edilir:

- vergilərin ödənilməsinə
- müəssisənin fəaliyyətinin maliyyə nəticələrinə
- satış üzrə məsrəflərə;
- məhsulun tam maya dəyərinə;
- mükafatların verilməsinə

263 Audit zamanı kassada aşkara çıxarılmış pul vəsaitlərinin artıqlığı mədaxil edilərək aşağıdakı hesaba köçürülür:

- 203
- 801
- 221
- 534
- 901

264 Kassada çatışmayan pul məbləğində tərtib olunur?

- kassa məxaric orderi
- akt
- arayış
- kassa mədaxil orderi

yazılı izahat

265 Kassa mədaxil və məxaric orderləri əlavə edilməklə xəzinədarın hesabatından istifadə olunur:

- Təhtəhesab məbləğlərin auditi zamanı
- Kassa əməliyyatlarının auditi zamanı
- Maliyyə nəticələrinin auditi zamanı
- Nağd pulun inventarizasiyası zamanı
- Bank çıxarışlarının auditi zamanı

266 Kassa hesabatına daxildir:

- Kassa kitabı
- Mədaxil və məxaric sənədləri
- Nağd pulun inventarlaşdırılması haqqında arayış
- Maliyyə hesabatları
- Baş kitab

267 Kassa hesabatının yoxlanılması zamanı auditor müqayisə etməlidir:

- Mühasibin və maliyyə şöbəsinin təqdim etdiyi hesabatları
- sonuncu kassa mədaxil və məxaric orderlərinin nömrələri ilə qeydiyyat jumallarında olan qeydləri
- Mühasibin və xəzinədarın təqdim etdiyi hesabatları
- Maliyyə şöbəsinin və xəzinədarın təqdim etdiyi hesabatları
- Mühasibin təqdim etdiyi hesabat ilə kassa kitabını

268 Müəssisədə material qiymətliləri qaimədə yalnız aşağıda göstərilən mövcud olduğu halda verilməlidir:

- xəzinədarın imzası
- Kommersiya bankının möhürü
- direktorun möhürü
- "Ödənilib" möhürü
- baş mühasibin imzası

269 Kassa əməliyyatlarının auditi zamanı aşağıdakıların düzgünlüyü yoxlanılmalıdır:

- kassa məxaric orderi
- kassa hesabatlarında mədaxil və məxaric üzrə dövriyyələrin əks etdirilməsi
- hesab üzrə qalıqlar
- nağd pul vəsaiti daxil olmaları
- kassa mədaxil orderi

270 Bank əməliyyatlarının yoxlanılması zamanı bank çıxarışlarının tamlığı aşağıdakı üsul ilə müəyyən edilir:

- bank çıxarışı və kassa mədaxil orderlərinin dövriyyələrinin müqayisəsi
- bank çıxarışı üzrə dövriyyələrin uçot reyestrləri ilə müqayisəsi
- kassa mədaxil və məxaric orderlərinin dövriyyələrinin müqayisəsi
- ödəmə cədvəli ilə qaimələrin müqayisəsi
- etibarnamə üzrə

271 Nağd pulun məqsədli təyinatı üzrə istifadə olunması necə yoxlanılır?

- kassa mədaxil və məxaric orderlərinin yoxlanılması ilə
- bankdan alınmış və xərclənmiş pul haqqında məlumatların tutuşdurulması ilə

- kassa hesabatlarının yekunlarının yoxlanılması ilə
- kassa əməliyyatlarının rəsmiləşdirilməsinin düzgünlüyünün yoxlanılması ilə
- müəssisədə çek kitabçalarının tam şəkildə doldurulmasının yoxlanılması ilə

272 İntinventarizasiya zamanı kassada pul vəsaitlərinin artıqlığının aşkara çıxarıldıqda tərtib olunan hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- debet 901 kredit 221
- debet 221 kredit 801
- debet 901 kredit 183
- debet 183 kredit 901
- debet 221 kredit 901

273 İntinventarizasiya nəticəsində xəzinədarın günahı üzündən kassada aşkara çıxarılmış pul vəsaitlərinin çatışmazlığı üçün tərtib olunan hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- debet 901 kredit 545
- debet 545 kredit 801
- debet 221 kredit 184
- debet 184 kredit 221
- debet 221 kredit 901

274 İntinventarizasiyanın nəticəsinə əsasən D-t 221, K-t 801 mühasibat yazılışı nəyi göstərir?

- kassa əməliyyatlarının tam əks etdirilməmsini
- kassada aşkara çıxarılmış artıq pulun mədaxil edilməsinə
- kassada pul vəsaitinin çatışmazlığını;
- təhtəlhəsab şəxslərə artıq pulun ödənildiyini;
- təqsirkar şəxsdən kassada çatışmayan pulu tutulmasını

275 İntinventarizasiyanın nəticəsi olaraq D-t 545, K-t 801 mühasibat yazılışı nəyi göstərir?

- düzgün cavab yoxdur
- xəzinədarın günahı üzündən kassada pul vəsaitinin çatışmazlığını;
- kassa əməliyyatlarının tam əks etdirilməmsini;
- təhtəlhəsab şəxslərə artıq pulun ödənildiyini;
- kassada aşkara çıxarılmış artıq pulun mədaxil edilməsinə

276 Kommersiya təşkilatında kassa intizamına riayət edilməsinə yoxlayarkən aydınlıq gətirilməlidir:

- kassada olan nağd pul vəsaitləri qalığının baş mühasib tərəfindən müəyyən edilmiş limitdən artıq olub-olmamasına
- kassada olan nağd pul vəsaitləri üçün limit müəyyən edilmir
- kassada olan nağd pul vəsaitləri qalığının kommersiya bankı tərəfindən müəyyən edilmiş limitdən artıq olub-olmamasına
- kassada olan nağd pul vəsaitləri qalığının mərkəzi bank tərəfindən müəyyən edilmiş limitdən artıq olub-olmamasına
- kassada olan nağd pul vəsaitləri qalığının maliyyə nazirliyi tərəfindən müəyyən edilmiş limitdən artıq olub-olmamasına

277 Kassa üzrə əməliyyatlarının sənədlərlə rəsmiləşdirilməsinin düzgünlüyünün auditi aşağıdakı audit prosedurlarını əhatə edir:

- kassa hesabatları üzrə yekun nəticələrin yoxlanılması

- mədaxil və məxaric sənədləri, avans hesabatları üzrə rekvizitlərin doldurulmasının tamlığının yoxlanılması
- verilmiş etibamamələrin uçot jurnalının yoxlanılması
- etibamamə üzrə məbləğlərin mədaxil edilməsinin düzgünlüyünün yoxlanılması
- xəzinədar-əməliyyatçının kitabının aparılmasının düzgünlüyünün yoxlanılması

278 Pul vəsaitlərinin tam və vaxtında mədaxil edilməsinin qiymətləndirilməsi aşağıdakı audit prosedurlarını əks etdirir:

- mühasibat hesabatının yoxlanılması
- çek kitabçalarının yoxlanılması
- kassa əməliyyatlarının rəsmiləşdirilməsinin yoxlanılması
- pul vəsaitlərinin xərcə silinməsinin düzgünlüyünün yoxlanılması
- məsul şəxslərin imzalarının mövcudluğunun yoxlanılması

279 Müəssisənin kassasından nağd pulun silinməsinin yoxlanılması zamanı auditor hansı audit prosedurlarını həyata keçirir?

- hesablaşmaların vaxtında aparılmasının yoxlanılması
- kassa hesabatlarının yekunlarının yoxlanılması
- kassada olan qalığın limitə uyğun olmasının yoxlanılması
- verilmiş etibamamələrin uçot jurnalının yoxlanılması

280 Təhtəlhesab şəxslərlə hesablaşmalar adətən aşağıdakı şəkildə yoxlanılır:

- direktorun sərəncamı
- başdan başa
- seçmə
- etibamamə ilə
- ödəniş cədvəli

281 Təşkilatın kassasında saxlanılan pul sənədlərinə aid edilmir:

- özlərinin xüsusi və ya digər təşkilatların səhmləri;
- patent və lisenziyalar
- sanatoriya və istirahət evlərinə yol vərəqələri;
- poçt markaları;
- gediş biletləri;

282 Məqsədli maliyyələşdirmə üzrə əməliyyatların tərtib olunmasının tamlığı və düzgünlüyü, struktur bölmələr üzrə cari hesabların açılmasının düzgünlüyü yoxlanılır:

- maliyyə nəticələrinin auditi zamanı;
- hesablaşma əməliyyatlarının auditi zamanı;
- qeyri maddi aktivlərin auditi zamanı;
- kassa əməliyyatlarının auditi zamanı;
- təsis sənədlərinin auditi zamanı;

283 Hesablaşma və valyuta hesabları üzrə bank çıxarışlarının tamlığı yoxlanılır

- hesabi yoxlamalar vasitəsi ilə ;
- auditor prosedurlar vasitəsi ilə;
- auditor süburları vasitəsi ilə;
- tipik səhvlər vasitəsi ilə;
- analitik prosedurlar vasitəsi ilə;

284 Valyutanın alınması üzrə əməliyyatların mühasibat uçotunda əks olunmasının düzgünlüyünün yoxlanması aid edilir:

- tipik səhvlərə aid edilir;
- auditor proseduruna aid edilir;
- auditor sübutlarına aid edilir;
- hesabi yoxlamalara aid edilir;
- analitik prosedurlara aid edilir;

285 Sənaye müəssisəsində D-t Alıcılar və sifarişçilərlə hesablaşmalar K-t Bank hesablaşma hesabları mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir?

- avansın satıcının hesabına köçürülməsini
- alıcının borcunun ödənilməsini
- mal göndərənə avansın köçürülməsi
- vaxtından əvvəl alınmış avansın məbləğini
- avansın sifarişçinin hesabına köçürülməsini

286 Sənaye müəssisəsində kommersion krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alınmasına qədər kredit üzrə faizlər hesablandıqda hara daxil edilir:

- satışdan kənar xərclərə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- əməliyyat xərclərinin tərkibinə;
- təşkilatın xalis mənfətinə;
- təşkilatın əlavə kapitalına;

287 Sənaye müəssisəsində kommersion krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alındıqdan sonra kredit üzrə faizlər daxil edilməlidir:

- satışdan kənar xərclərə (gəlirlərə);
- əməliyyat xərclərinin tərkibinə;
- təşkilatın xalis mənfətinə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- təşkilatın əlavə kapitalına;

288 İddia tarixi necə təyin olunur?

- müqavilə bağlandıqdan 12 ay sonra
- iddia qaldırma hüququnun yaranması tarixindən
- kreditin açılması gündən
- kreditin müddətinin başa çatmasından sonra
- müqavilə bağlandıqdan 6 ay sonra

289 Müəssisə malsatanlarla müqavilə bağladıqda onlarla hesablaşmaların auditi əhatə edir:

- sənədlərin mövcudluğu və rəsmiləşdirilmənin düzgünlüyünün yoxlanılmasını;
- rekvizitlərin yoxlanılmasını;
- hesablaşma hesabının yoxlanılmasını;
- valyuta hesabının yoxlanılmasını;
- mühasibat balansının yoxlanılmasını;

290 Alıcı və sifarişçilər ilə hesablaşmaların auditi zamanı auditor yoxlayır:

- rekvizitlərin doldurulmasının düzgünlüyünü

- satış qiymətinin formalaşmasının düzgünlüyünü
- hesablaşma hesabının mövcudluğunu
- valyuta hesabının mövcudluğunu
- məhsulun göndərişi üzrə müqaviləni

291 Alıcılar ilə hesablaşmaların yoxlanılması zamanı auditor müəyyən edir:

- bank hesablarının mövcudluğunu
- məhsul göndərişi üzrə müqavilənin mövcudluğunu
- alıcının rekvizitlərinin doldurulmasının düzgünlüyünü
- alıcının maliyyə vəziyyətini
- alıcının maliyyə nəticələrini

292 Nizamnamə kapitalının formalaşdırılmasının auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- mülkiyyət formalarının müəyyən olunmasının yoxlanılması
- nizamnamə kapitalına qoyuluşların mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünün yoxlanılması
- vergi tutmanın yoxlanılması
- nizamnamə kapitalının vaxtında formalaşdırılmasının yoxlanılması
- təsisçilər ilə hesablaşmaların düzgünlüyünün yoxlanılması

293 Vergilərin hesablanması, tutulması və köçürülməsinin auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- nizamnamə kapitalının formalaşdırılmasının yoxlanılması
- mənfəət vergisi üzrə hesablamaların düzgünlüyünün yoxlanılması
- uçotun təşkilinin yoxlanılması
- dividendin ödənilməsinin təşkilinin yoxlanılması
- təsisçilər ilə hesablaşmaların düzgünlüyünün yoxlanılmasını

294 Yoxlanılan təşkilatın mühasibat uçotunda obyektin uçota alınmasından əvvəl ödənilən kreditin faizləri daxil edilir:

- təşkilatın xalis mənfəətinə
- maliyyə nəticələrinə
- obyektin ilkin dəyərinə
- məhsulun maya dəyərinə
- əlavə edilən kapitala

295 Uçot reyestrlərində sənədlərin tamlığının və düzgün tərtib olunmasının yoxlanması auditor proseduru malsatan və podratçılarla hesablaşmaların auditinin hansı istiqamətinə aiddir?

- malgöndərən və podratçılarla hesablaşmalarla əlaqədar əməliyyatlar üzrə vergi uçotunun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə əməliyyatların ilkin uçotunun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmaların mühasibat uçotunun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə ayrı-ayrı əməliyyatların mühasibat uçotunda əks olunmasının düzgünlüyünün yoxlanması;
- mövcud qanunvericilik baxımından malgöndərən və podratçılarla bağlanmış müqavilələrin hüquqi qiymətləndirilməsi;

296 Debitor və kreditor borclarının reallığının yoxlanması auditor proseduru malsatan və podratçılarla hesablaşmaların auditinin hansı istiqamətinə aiddir?

- malgöndərən və podratçılarla hesablaşmalarla əlaqədar əməliyyatlar üzrə vergi uçotunun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar ilə əlaqədar əməliyyatların mühasibat uçotunun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə ayrı-ayrı əməliyyatların mühasibat uçotunda əks olunmasının düzgünlüyünün yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə əməliyyatların ilkin uçotunun təşkilinin yoxlanması;
- mövcud qanunvericilik baxımından malgöndərən və podratçılarla bağlanmış müqavilələrin hüquqi qiymətləndirilməsi;

297 Əmtəə-material qiymətlilərinin faktiki mədaxil edilməsinin həqiqiliyinin və tamlığının yoxlanması auditor proseduru malsatan və podratçılarla hesablaşmaların auditinin hansı istiqamətinə aiddir?

- malgöndərən və podratçılarla hesablaşmalar ilə əlaqədar əməliyyatların mühasibat uçotunun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə əməliyyatların ilkin uçotunun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalarla əlaqədar əməliyyatlar üzrə vergi uçotunun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə ayrı-ayrı əməliyyatların mühasibat uçotunda əks olunmasının düzgünlüyünün yoxlanması;
- mövcud qanunvericilik baxımından malgöndərən və podratçılarla bağlanmış müqavilələrin hüquqi qiymətləndirilməsi;

298 Ötən illərdə ümitsiz borc kimi zərərə silinmiş debitor borcları məbləğinin ödənilməsi üçün daxil olmuş məbləq hansı hesabda əks etdirilməlidir:

- «Emissiya gəliri»;
- «Gələcək hesabat dövrlərin gəlirləri»
- «Hesabat dövrünün xalis mənfəəti»;
- «Qanunvericilik üzrə ehtiyat»;
- «Ümumi mənfəət (zərər)»;

299 Təhtəlhesab şəxsə hansı halda yeni avans verilir?

- ezamiyyə haqqında əmr olduqda
- əvvəlki avans üzrə tam hesablaşma aparıldıqda
- təşkilatın kassasında sərbəst pul vəsaiti olduqda;
- ezamiyyə vəsiqəsi olduqda;
- ezamiyyə müddətinə üç gün qalmış

300 D-t Bankdakı hesablaşmalar hesabı K-t Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- malsatanların ortamüddətli borclarının ödənilməsini
- alıcıların qısamüddətli borclarının ödənilməsini;
- alıcıların qısamüddətli debitor borclarının hesablanması;
- alıcıların uzunmüddətli debitor borclarının hesablanması;
- malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını

301 Təsisçilərlə hesablaşmaların yoxlanması zamanı aşağıdakı auditor prosedurundan istifadə olunur:

- vergitutma bazasının hesablanması düzgünlüyünün yoxlanılması
- dividendlərin uçotunun və ödənilməsinin təşkilinin yoxlanılması;
- təsis sənədlərinin qeydiyyatının yoxlanılması;
- nizamnamə kapitalının formalaşmasının yoxlanılması;
- ƏDV-nin hesablanması düzgünlüyünün yoxlanılması;

302 D-t 341 hesabat dövrünün xalis mənfəəti (zərəri) K-t 534 Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir?

- ehtiyat kapitalı hesabına dividendlərin hesablanması
- təşkilatda işləməyən səhmdarlara dividendlərin hesablanması
- öz işçilərinə dividendlərin hesablanması
- təşkilatın işçilərinə dividendlərin ödənilməsi
- işləməyən səhmdarlara dividendlərin ödənilməsi

303 Auditorun fikrincə təşkilatın işçilərinə nağd qaydada dividendin ödənilməsi üzrə hansı yazılış düzdür?

- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Bank hesablaşma hesabları»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t 221 «Kassa»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Bank hesablaşma hesabları»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Tələblərə əsasən verilən digər bank hesabları»
- D-t «Bank hesablaşma hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar»

304 Sənaye müəssisəsində digər təşkilatın alınmış qiymətli kağızlarının saxlanması üzrə depozit xidməti xərcləri aid edilir :

- məhsul satışına;
- əməliyyat xərclərinə;
- əsas fəaliyyət üzrə xərclərə;
- maliyyə qoyuluşlarına;
- qeyri satış xərclərinə;

305 Təhtəl hesab şəxslərə pul vəsaitinin verilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t 223 K-t 244
- D-t 244 K-t 221
- D-t 223 K-t 224
- D-t 224 K-t 223
- D-t 244 K-t 223

306 Əksikgəlmələr, mənimsəmələr üzrə tutulacaq məbləqlə onun balans dəyəri arasında fərq üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t 173-2 K-t 545-3
- D-t 545 K-t 542
- D-t 545 K-t 213
- D-t 173 K-t 545
- D-t 213 K-t 173

307 Müəssisənin fəaliyyəti dövründə yaranmış maddi zərərin ödənilməsi üzrə hesablaşmaların auditi zamanı aşağıdakı məsələlər yoxlanılır:

- 173, 213, 545 sayılı hesablar üzrə mühasibat yazılışlarının tərtib olunmasının düzgünlüyü
- bütün cavablar doğrudur
- çatışmazlıqlar, israfçılıq və mənimsəmələr üzrə məbləqlərin təqsirkar şəxslərə aid edilməsinin tamlığı;
- təqsirkar şəxslər müəyyən olunmadıqda material dəyərlərinin istehsal xərclərinə silinməsinin düzgünlüyü və əsaslı olması;
- 173, 213, 545 sayılı hesablar üzrə analitik uçotun aparılmasının düzgünlüyü

308 Auditor əmək haqqının hesablanması hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t 224 K-t 533
- D-t 202 K-t 533
- D-t 221 K-t 533
- D-t 533 K-t 221
- D-t 223 K-t 533

309 Auditor əmək haqqının ödənilməsinin hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t 224 K-t 533
- D-t 533 K-t 221
- D-t 221 K-t 533
- D-t 223 K-t 533
- D-t 533 K-t 223

310 D-t 223 Bank hesablama hesabları , K-t 211 Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları yazılışı hansı əməliyyatı əks etdirir:

- satıcıya avansın köçürülməsini
- malgöndərənlərə avansın köçürülməsini;
- alıcılardan son məbləğin köçürülməsini;
- əvvəllər alınmış avansın ötürülməsini
- sifarişçiyə avansın köçürülməsini

311 D-t 343 Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) , K-t 401 Uzunmüddətli bank kreditləri yazılışı hansı əməliyyatı əks etdirir:

- doğru cavab yoxdur
- uzunmüddətli kreditlər üzrə faizlər mənfəətdən istifadəyə aid edilir;
- uzunmüddətli kreditlər üzrə faizlər maya dəyərinə daxil edilir;
- qısamüddətli kreditlər üzrə faizlər mənfəətdən istifadəyə aid edilir;
- qısamüddətli kreditlər üzrə faizlər maya dəyərinə daxil edilir;

312 Depozitə verilmiş əmək haqqının ödənilməsi üçün hesablaşma hesabından nağd pul vəsaitlərinin alınmasının hansı yazılışı auditor tərəfindən düzgün qəbul olunur:

- D-t 221 K-t 533
- D-t 221 K-t 223
- D-t 533 K-t 221
- D-t 533 K-t 224
- D-t 224 K-t 533

313 Təhtəlhesab şəxslərə pul vəsaitlərinin verilməsi zamanı tərtib olunan hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- D-t 223 K-t 244
- D-t 244 K-t 221
- D-t 223 K-t 244
- D-t 244 K-t 223
- D-t 533 K-t 223

314 Təhtəlhesab şəxs tərəfindən pul vəsaitlərinin qaytarılmasının hansı yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- D-t 244 K-t 223
- D-t 223 K-t 244
- D-t 223 K-t 221
- D-t 221 K-t 244
- D-t 244 K-t 221

315 D-t 211 Alıcılar və sifarişçilərin qısamüddətli debitor borclar K-t 223 Bank hesablaşma hesabları mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir?

- avansın satıcının hesabına köçürülməsini
- alıcının borcunun ödənilməsini
- mal göndərənə avansın köçürülməsi
- vaxtından əvvəl alınmış avansın məbləğini
- avansın sifarişçinin hesabına köçürülməsini

316 Auditorun fikrincə müəssisənin işçisinə verdiyi kredit məbləğinə hansı yazılışı düzdür?

- D-t 173 K-t 221, 223
- D-t 224, 223 K-t 173
- D-t 225 K-t 224, 223
- D-t 244 K-t 224, 223
- D-t 245 K-t 224, 223

317 Satıcının hesablaşma hesabına mədaxilin hansı yazılışı auditor tərəfindən düzgün qəbul edilir:

- D-t 601 K-t 221
- D-t 223 K-t 171, 215
- D-t 221 K-t 601
- D-t 223 K-t 601
- D-t 221 K-t 223

318 Səhmdar cəmiyyətində nizamnamə kapitalının formalaşdırılması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab edilir:

- K-t 301 D-t 335
- D-t 302 K-t 301
- D-t 301 K-t 334
- D-t 334 K-t 301
- D-t- 335 K-t 301

319 Pay şəklində əsas vəsait obyektinin nizamnamə kapitalına daxil edilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab edilir:

- D-t 301 K-t 111
- D-t 113 K-t 302;
- D-t 111 K-t 301;
- D-t 301 K-t 302;
- D-t 111 K-t 302;

320 Malların nağd pula satışı hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur: (

- D-t 601 K-t 223
- D-t 221 K-t 431, 531
- D-t 223 K-t 601
- D-t 601 K-t 221

D-t 221 K-t 601

321 D-t 223 K-t 431, 531 yazılışı səciyyələndirir:

- doğru cavab yoxdur
 malgöndərənlərə əvvəldən ödənilmiş avansın qaytarılması
 alıcılardan vəsaitlərin son hesablaşmaya daxil edilməsi
 əvvəldən ödənilmiş avansın bağlanması
 alıcılar tərəfindən verilmiş avansın ödənilməsi

322 Təsis olunan törəmə müəssisəyə veriləsi əmlakın dəyərinin hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t 601 K-t 221
 D-t 172 K-t 152
 D-t 151 K-t 172
 D-t 172 K-t 221
 D-t 152 K-t 601

323 Əmlak faktik təsis olunan törəmə müəssisəyə verildikdə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 601 K-t 172
 D-t 172 K-t 111,
 D-t 172 K-t 151
 D-t 151 K-t 205
 D-t 152 K-t 601

324 Törəmə müəssisəyə göstərilən qaytarılacaq maliyyə köməyi və digər borclar üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 151 K-t 152
 D-t 151 K-t 223
 D-t 221 K-t 151
 D-t 221 K-t 152
 D-t 152 K-t 221

325 Törəmə müəssisədən alınması nəzərdə tutulan dividend məbləği üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 601 K-t 223
 D-t 212 K-t 801
 D-t 223 K-t 601
 D-t 601 K-t 221
 D-t 221 K-t 601

326 Dividendin faktiki məbləğinin daxil olması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 601 K-t 223
 D-t 223 K-t 212
 D-t 221 K-t 212
 D-t 601 K-t 212
 D-t 212 K-t 601

327 Debitor borcları aşağıdakı hesabda əks etdirilə bilməz:

- Alıcılar və sifarişçilərin debitor borcları;
- «Emissiya gəliri»;
- «Vergi öhdəlikləri»;
- «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- «Təhtəlhəsab məbləqlər»;

328 Kreditor borcları aşağıdakı hesabda əks etdirilə bilməz:

- «Qısamüddətli bank kreditləri»;
- «Gələcək hesabat dövrlərin gəlirləri»
- «Təhtəlhəsab məbləqlər»;
- «Nominal (nizamnamə) kapitalı»;
- «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»;

329 Əksik gələn və korlanmış əmtəə-material qiymətliləri üzrə tutulacaq məbləqlə onun balans dəyəri arasında fərq üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 343 K-t 401;
- D-t 542 K-t 545;
- D-t 538 K-t 542;
- D-t 217 K-t 545;
- D-t 545 K-t 542;

330 D-t 545 K-t 542 mühasibat yazılışı nəyi xarakterizə edir?

- əksikgələn qiymətliələrin isitehsal xərclərinə silinməsini
- əksikgələn qiymətliələr üzrə tutulacaq məbləqlə onun balans dəyəri arasındakı fərq;
- təhtəlhəsab şəxslərdən artıq xərclərin tutulmasını;
- xəzinələrin günahı üzündən kassada çatışmayan məbləğin tutulmasını
- dəymiş zərərə görə məbləğin maliyyə nəticələrinə silinməsini;

331 Borcun ödənilməsi və yaranması gününə kurs fərqi üzrə (manata nisbətən xarici valyuta kursu aşağı düşdükdə) hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 217 K-t 801;
- D-t 431 K-t 801;
- D-t 431 K-t 401;
- D-t 801 K-t 433;
- D-t 801 K-t 431;

332 Ayın sonunda xarici valyutada malsatanlara ödənilməyən məbləğin hesabınlanması zamanı yaranmış fərq üzrə (xarici valyutanın kursu qalxdıqda) hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 217 K-t 801;
- D-t 801 K-t 431;
- D-t 431 K-t 401;
- D-t 801 K-t 433;
- D-t 431 K-t 801;

333 Ayın sonunda xarici valyutada malsatanlara ödənilməyən məbləğin hesabınlanması zamanı yaranmış fərq üzrə (milli valyutanın kursu qalxdıqda) hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 217 K-t 801;
- D-t 431 K-t 801;
- D-t 431 K-t 401;
- D-t 801 K-t 433;
- D-t 801 K-t 431;

334 Malsatanlara olan kreditor borclarının silinməsinin hansı qaydası auditor tərəfindən düzgün qəul olunur:

- D-t « Bankdakı hesablaşmalar hesabı »; K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t « Malsatan və podratçılara qısamüddətli kreditor borcları »; K-t « Bankdakı hesablaşmalar hesabı»
- D-t «Bankdakı hesablaşmalar hesabı»; K-t «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları
- D-t « Malsatan və podratçılara qısamüddətli kreditor borcları » ; K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları »; K-t «Bankdakı hesablaşmalar hesabı

335 D-t Malsatan və podratçılara qısamüddətli kreditor borcları K-t Bankdakı hesablaşmalar hesabı mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- malsatanların ortamüddətli kreditor borclarının ödənilməsini
- malsatanların qısamüddətli kreditor borclarının ödənilməsini
- malsatanların qısamüddətli kreditor borclarının hesablanması;
- malsatanların uzunmüddətli kreditor borclarının hesablanması;
- malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını;

336 Ödənilmiş veksellər üzrə mühasibat yazılışının hansı qaydası auditor tərəfindən düzgün qəul olunur:

- D-t « Bankdakı hesablaşmalar hesabı »;K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t «Bankdakı hesablaşmalar hesabı» ;K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları
- D-t «Bankdakı hesablaşmalar hesabı » ;K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları»
- D-t « Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları » ;K-t « Bankdakı hesablaşmalar hesabı
- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » ;K-t «Bankdakı hesablaşmalar hesabı

337 Vaxtında tələb olunmaya debitor borclarının aşağıdakı silinmə qaydası auditor tərəfindən düzgün qəul olunur:

- D-t « Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları » ;K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t «Şübhəli borclar üzrə düzəlişlər» ;K-t «Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları
- D-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları» ;K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları
- D-t « Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları » ;K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » ;K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları

338 D-t Şübhəli borclar üzrə düzəlişlər K-t Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- uzunmüddətli debitor borclarının silinməsini
- vaxtında alınmamış debitor borclarının silinməsini
- vaxtında silinməmiş debitor borclarının silinməsini
- tələb olunmamış debitor borclarının silinməsini
- ödənmə vaxtı çatmış debitor borclarının silinməsini

339 Alınmış əsas vəsaitə görə alıcıların borcları üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- D-t « Sair əməliyyat gəlirləri » K-t «Torpaq, tikili və avadanlıqlar»
- D-t «Alıcılar və sifarişçilərin debitor borcları» K-t «Sair əməliyyat gəlirləri»
- D-t «Malsatan və podratçılara kreditor borcları» K-t «Sair əməliyyat gəlirləri»
- D-t Digər debitor və kreditor borcları» K-t « Sair əməliyyat gəlirləri »
- D-t «Təhtəhesab məbləğlər» K-t «Sair əməliyyat gəlirləri»

340 Auditorun fikrincə səhmdar cəmiyyətində nizamnamə kapitalının formalaşması zamanı hansı mühasibat yazılışı düzdür?

- D-t «Keçmiş illərin bölüşdürülməmiş mənfəəti» K-t «Nominal (nizamnamə) kapitalı»
- D-t «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi» K-t «Nominal (nizamnamə) kapitalı»
- D-t «Emissiya gəliri» K-t «Nominal (nizamnamə) kapitalı»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Nominal (nizamnamə) kapitalı»

341 Inventarizasiya zamanı aşkar olunmuş uçota alınmayan əsas vəsait obyektı uçota alınır:

- baş mühasibin təyin etdiyi qiymətlə;
- bazar dəyəri ilə;
- qadıq dəyəri ilə;
- inventarizasiya komissiyasının təyin etdiyi qiymətlə;
- müəssisə rəhbərinin təyin etdiyi qiymətlə;

342 Material-istehsalat ehtiyatlarının (MİE) auditoru zamanı aşağıdakı məsələlər yoxlanılır:

- MİE ilə bağlı müstəqim xərclərin uçotda əks olunmasını düzgünlüyünün müəyyən olunması;
- MİE üzrə aparılmış inventarizasiyanın keyfiyyətinin qiymətləndirilməsi
- hesablar üzrə öhdəliklərin yaranması səbəblərinin tədqiq olunması
- MİE-nin tam və vaxtında mədaxil edilməsi;
- MİE-ə tələbatın ödənilməsi;

343 Material-istehsalat ehtiyatlarının (MİE) tam və vaxtında mədaxil edilməsinin yoxlanması audit proseduru tətbiq olunur:

- MİE-nin keyfiyyətinin qiymətləndirilməsi zamanı
- MİE-nin auditoru zamanı;
- MİE ilə bağlı müstəqim xərclərin auditoru zamanı;
- MİE-na tələbatın ödənilməsinin auditoru zamanı;
- MİE üzrə inventarizasiya zamanı;

344 Material-istehsalat ehtiyatlarının auditoru üçün informasiya mənbələrinə aid edilir:

- ödəmə cədvəlləri
- çatdırma müqavilələri, qaimələr
- təşkilatın uçot siyasəti haqqında qaydalar
- mühasibat balansı
- inventarizasiya aktları

345 Material-istehsalat ehtiyatlarının auditorunun əsas istiqamətlərinə aid edilir:

- ümumi sənədlərin auditoru
- material resurslarının mədaxili üzrə əməliyyatların auditoru

- istehsal xərclərinin auditi
- alıcılarla hesablaşmaların auditi
- mal göndərənlərlə hesablaşmaların auditi

346 Malgöndərənlərdən və ya emaldan gələn materialların uçota alınması üçün lazım olan ilkin sənəd:

- çek
- tələbnamə- qaimə
- etibamamə
- mədaxil orderi
- limit- zabor kartı

347 Qeyri maddi aktivlərin alqa-satqı müqaviləsinin tərtib olunmasının yoxlanması onların auditinin hansı istiqamətinə aid olunur?

- QMA istifadənin səmərəliliyinin yoxlanması;
- QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi
- QMA amortizasiyasının uçotunun auditi
- QMA dövriyyədən çıxması üzrə əməliyyatın auditi
- QMA üzrə vergitutmanın düzgünlüyünün auditi

348 Qeyri maddi aktivlər üzrə müqavilə qiymətinin razılaşdırılması protokolunun tərtib olunmasının auditinin hansı istiqamətinə aid olunur?

- QMA üzrə vergitutmanın düzgünlüyünün auditi
- QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi
- QMA amortizasiyasının uçotunun auditi
- QMA dövriyyədən çıxması üzrə əməliyyatın auditi
- QMA istifadənin səmərəliliyinin yoxlanması

349 Nizamnamə kapitalına yönəldilən qeyri maddi aktivlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanması auditinin hansı istiqamətinə aid olunur?

- QMA amortizasiyasının uçotunun auditi
- QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi
- QMA dövriyyədən çıxması üzrə əməliyyatın auditi
- QMA istifadənin səmərəliliyinin yoxlanması
- QMA üzrə vergitutmanın düzgünlüyünün auditi

350 Təsisçilər tərəfindən pay formasında nizamnamə kapitalına qeyri maddi aktivlərin faktiki daxil olmasının yoxlanması auditinin hansı istiqamətinə aid olunur?

- QMA amortizasiyasının uçotunun auditi
- QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi
- QMA istifadənin səmərəliliyinin yoxlanması
- QMA dövriyyədən çıxması üzrə əməliyyatın auditi
- QMA üzrə vergitutmanın düzgünlüyünün auditi

351 QMA ilə bağlı digər mütləq öhdəliklər üzrə hesablaşmaların düzgünlüyünün yoxlanması auditinin hansı istiqamətinə aid olunur?

- QMA amortizasiyasının uçotunun auditi
- QMA üzrə vergitutmanın düzgünlüyünün auditi
- QMA istifadənin səmərəliliyinin yoxlanması
- QMA dövriyyədən çıxması üzrə əməliyyatın auditi

- QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi

352 QMA uçotu üzrə bütün əməliyyatların hesabatda əks etdirilməsinin yoxlanması auditinin hansı istiqamətinə aid olunur?

- QMA amortizasiyasının uçotunun auditi
 QMA üzrə vergitutmanın düzgünlüyünün auditi
 QMA dövriyyədən çıxması üzrə əməliyyatın auditi
 QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi
 QMA istifadənin səmərəliliyinin yoxlanması

353 Sənaye müəssisəsində QMA ilə bağlı digər mütləq öhdəliklər üzrə hesablaşmaların düzgünlüyünün yoxlanması auditinin hansı istiqamətinə aid olunur?

- QMA amortizasiyasının uçotunun auditi
 QMA üzrə vergitutmanın düzgünlüyünün auditi
 QMA istifadənin səmərəliliyinin yoxlanması
 QMA dövriyyədən çıxması üzrə əməliyyatın auditi
 QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi

354 Sənaye müəssisəsində ödənilməyə qəbul olunmuş hesab üzrə əldə edilmiş QMA mədaxil edildikdə hansı mühasibat yazılışı aparılır:

- D-t 103 K-t 331
 D-t 103 K-t 431
 D-t 531 K-t 103
 D-t 103 K-t 531
 D-t 331 K-t 103

355 Material resurslarının mədaxili üzrə əməliyyatların auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- mal göndərənlərlə hesablaşmaların aparılmasının düzgünlüyünün yoxlanması;
 material xərclərinin silinmənin düzgünlüyünün yoxlanması;
 MİE-nin saxlanmasının təşkilinin yoxlanılması
 MİE-nin dəyərinin ödənilməsinin düzgünlüyünün yoxlanması;
 material məsrəflərinin məhsulun maya dəyərində daxil edilməsinin düzgünlüyünün yoxlanması;

356 Material qiymətlilərinin silinməsi üzrə əməliyyatların auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- MİE-nin saxlanılmasının təşkilinin yoxlanılması
 MİE-nin buraxılması üzrə ilkin sənədlərin mövcudluğu və tamlığının yoxlanılması
 material məsrəflərinin məhsulun maya dəyərində daxil edilməsinin düzgünlüyünün yoxlanması;
 material məsrəflərinin məhsulun maya dəyərində daxil edilməsinin düzgünlüyünün yoxlanması; MİE-nin saxlanılmasının təşkilinin yoxlanılması
 mal göndərənlərlə hesablaşmaların aparılmasının düzgünlüyünün yoxlanması;

357 Material resurslarının saxlanması üzrə əməliyyatların auditi aşağıdakı audit prosedurlarını əks etdirir:

- çatışmayan qiymətlilərin uçotda əks etdirilməsinin düzgünlüyünün yoxlanılmasını
 MİE-nin saxlanmasının təşkilinin yoxlanılmasını
 hazır məhsulun daxil olmasının yoxlanması;
 material resursları üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
 material resurslarının silinməsinin düzgünlüyünün yoxlanılmasını

358 əsisçilər tərəfindən QMA nizamnamə kapitalına tam daxil edilməsi üzrə aşağıdakı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t «Nominal (nizamnamə) kapitalı» K-t Müxtəlif debitor və kreditorlarla hesablaşılır
- D-t «Qeyri maddi aktivlər» K-t 302«Nominal (nizamnamə) kapitalı»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Qeyri maddi aktivlər»
- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Nominal (nizamnamə) kapitalı»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»

359 dənilmiş və ya ödənilməyə qəbul edilmiş hesab üzrə əldə edilmiş QMA mədaxil edilməsi üzrə aşağıdakı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t «Qeyri maddi aktivlər» K-t «Yenidənqiymətləndirmə üzrə ehtiyat»
- D-t «Qeyri maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması» K-t «Malsatan və podratçılara kreditor borcları»
- D-t «Malsatan və podratçılara kreditor borcları» K-t «Qeyri maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması»
- D-t «Qeyri maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması» K-t 302«Nominal (nizamnamə) kapitalı»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Qeyri maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması»

360 Mühasibat uçotu məqsədilə təşkilatın uçot siyasəti haqqında informasiyanın tərkibində aşağıdakı məlumat yoxdur?

- uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsi;
- kredit və borclar üzrə analitik uçotun təşkili;
- borclar üzrə əlavə xərclərin tərkibi və silinməsi qaydası vergi xərclərinə daxil edilir;
- borc öhdəlikləri üzrə daxil olacaq gəlirin hesablanması və bölüşdürülməsi qaydasının seçilməsi;
- borc vəsaitlərinin müvəqqəti qoyuluşundan gəlirin uçotu qaydası;

361 Torpaq sahələri üzrə amortizasiya hesablanırmı?

- əhkəmənin qərarına əsasən
- xeyr;
- bəli;
- müəssisə rəhbərinin qərarına əsasən;
- baş mühasibin qərarına əsasən;

362 Əsas vəsaitlər aşağıdakı qaydada qiymətləndirilərək mədaxil olunmalıdır:

- plan maya dəyəri ilə ;
- alış qiyməti ilə;
- bazar qiyməti ilə;
- müqavilə qiyməti ilə;
- faktiki maya dəyəri ilə;

363 Auditor sənaye müəssisəsində pay şəklində əsas vəsait obyektinin nizamnamə kapitalına daxil edilməsi ilə bağlı aşağıdakı yazılışı düzgün hesab edir:

- D-t «Nominal (nizamnamə) kapitalı» K- t «Daşınmaz əmlaka investisiyalar»
- D- t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması» K- t «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi»;
- D- t «Torpaq, tikili və avadanlıqlar» K- t «Nominal (nizamnamə) kapitalı»
- D- t «Nominal (nizamnamə) kapitalı» K – t «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi»
- D- t «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi» K- t «Nominal (nizamnamə) kapitalı»;

364 Əsas vəsaitlərin mövcudluğu və saxlanılmasının auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- əsas vəsaitlərin hərəkətinin yoxlanılması
- əsas vəsaitlərin sonuncu inventarizasiyasının nəticələrinin yoxlanılması
- müqavilə qiyməti üzrə protokollarının tərtib olunmasının yoxlanılması
- əsas vəsaitlərin silinməsinin yoxlanılması
- amortizasiya hesablanmayan obyektlərin yoxlanılması

365 Əsas vəsaitlərin sonuncu inventarizasiyasının nəticələrinin yoxlanılması proseduru istifadə olunur:

- əsas vəsaitlərin hərəkətinin auditi zamanı
- əsas vəsaitlərin mövcudluğu və saxlanılmasının auditi zamanı
- əsas vəsaitlərin texniki vəziyyətinin auditi zamanı
- işçinin fondla silahlanması səviyyəsinin auditi zamanı
- əsas vəsaitlərin rentabelliyyəsinin auditi zamanı

366 Əsas vəsaitlərin yenidən qiymətləndirilməsinin nəticələrinin yoxlanılması proseduru istifadə olunur:

- əsas vəsaitlərin hərəkətinin auditi zamanı
- əsas vəsaitlərin mövcudluğu və saxlanılmasının auditi zamanı
- əsas vəsaitlərin texniki vəziyyətinin auditi zamanı
- işçinin fondla silahlanması səviyyəsinin auditi zamanı
- əsas vəsaitlərin rentabelliyyəsinin auditi zamanı

367 Əsas vəsaitlərin hərəkətinin auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- əsas vəsaitlərin məcmu aktivlərdə payının müəyyən edilməsi
- əsas vəsaitlərin hərəkətinin hesabatda əks etdirilməsinin yoxlanılması
- əsas vəsaitlər üzrə amortizasiyanın hesablanmasının düzgünlüyünün yoxlanılması
- əsas vəsaitlərin uçotda qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması
- əsas vəsaitlərin icarəyə verilməsinin düzgünlüyünün yoxlanılması

368 Əsas vəsaitlərin amortizasiyanın hesablanmasının düzgünlüyünün auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- amortizasiya məbləqlərinin illər üzrə müqayisə edilməsi
- amortizasiyanın aylıq hesablanmasının düzgünlüyünün yoxlanılması
- amortizasiyanın hesablanmasının müəssisənin uçot siyasətinə uyğunluğunun yoxlanılması
- hesablanmış amortizasiyanın xərclərə aid edilməsinin düzgünlüyünün yoxlanılması
- amortizasiya məbləqlərinin dinamikada qiymətləndirilməsi

369 Qeyri maddi aktivlərin dövriyyədən çıxarılması üzrə əməliyyatların auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- qeyri maddi aktivlərin alışı-satışı üzrə müqavilələrin rəsmiləşdirilməsinin yoxlanılması
- qeyri maddi aktivlərin çıxmasının hesabatda əks olunmasının yoxlanılması
- qeyri maddi aktivlər üzrə hesablanmış amortizasiyanın hesabatda əks olunmasının yoxlanılması
- qeyri maddi aktivlər üzrə verginin hesablanmasının düzgünlüyünün yoxlanılması
- qeyri maddi aktivlərin inventarizasiyası üzrə nəticələrin yoxlanılması

370 Qeyri-maddi aktivlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması proseduru tətbiq olunur:

- daxil olmuş qeyri maddi aktivlərin uzunmüddətli aktivlərin ümumi dəyərində payının hesablanması zamanı
- qeyri maddi aktivlərin daxil olması üzrə əməliyyatların auditi zamanı;
- daxil olmuş qeyri maddi aktiv üzrə ƏDV hesablanmasının auditi zamanı;
- daxil olmuş qeyri maddi aktiv üzrə əmlak vergisinin auditi zamanı;
- daxil olmuş qeyri maddi aktiv üzrə amortizasiyanın auditi zamanı;

371 Qeyri-maddi aktivlərin amortizasiyasının auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- Mənfəət vergisi üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması
- Qeyri-maddi aktivlərə hesablanmış amortizasiyanın hesabatda əks olunmasının yoxlanılması
- amortizasiya hesablanan obyektlərin yoxlanılması
- Əsas vəsaitlərin amortizasiyasının hesabatda əks olunmasının yoxlanılması
- ƏDV üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması

372 Müəssisə tərəfindən satılması nəzərdə tutulan başa çatmamış inşaat qeyd olunur:

- 101 "Qeyri maddi aktivlər"
- 205 "Mallar"
- 111 «Torpaq, tikili və avadanlıqlar»
- 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- 231 "Satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyalar"

373 Əsas vəsaitlərin mövcudluğu və qorunmasının auditi aşağıdakı prosedur vasitəsi ilə həyata keçirilir:

- pay formasında verilən əsas vəsaitlərin qiymətləndirilməsinin yoxlanması;
- əsas vəsaitlərin sonuncu inventarizasiyasının nəticələrinin yoxlanması;
- əsas vəsaitlərin daxil olması və çıxmasının yoxlanması;
- əsas vəsaitlərin pay formasında faktiki daxil olmasının yoxlanması;
- amortizasiya hesablanmayan əsas vəsait obyektinin yoxlanması;

374 Əsas vəsaitlərin cari təmirini aparan ixtisaslaşmış təşkilatın hesabının aksept edilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- D-t «İnzibati xərclər» K-t "Ümumi mənfəət (zərər)"
- D-t «İnzibati xərclər» K-t Malsatan və podratçılara kreditör borcları;
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t « Bank hesablaşma hesabları »;
- D-t «Ümumi mənfəət (zərər)» K-t « Bank hesablaşma hesabları »;
- D-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması» K-t «İnzibati xərclər»

375 Əsas vəsait obyektinin istismara verilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Torpaq, tikili və avadanlıqlar » K-t «İstehsalat məsrəfləri"
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması »;
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «İnzibati xərclər»;
- D-t «İnzibati xərclər» K-t«Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- D-t «İstehsalat məsrəfləri» K-t «Torpaq, tikili və avadanlıqlar»

376 Aldıqları əsas vəsait obyektinə görə alıcının borcu üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Torpaq, tikili və avadanlıqlar»n və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər » K-t « Təhtə hesab məbləqlər »

- D-t Alıcı və sifarişçilərin debitor borcları K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər»
- D-t Malsatan və podratçılara kreditor borcları K-t « Müxtəlif debitor və kreditor borcları »;
- D-t Müxtəlif debitor və kreditor borcları K-t« Malsatan və podratçılara kreditor borcları »
- D-t «Təhtəhesab məbləqlər» K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər »;

377 Sənaye müəssisəsində əsas vəsaitlərin təmiri ilə bağlı xərclər silinməlidir:

- gələcək dövrlərin xərclərinə;
- norma daxilində istehsal məsrəflərinə;
- üstəlik xərclərə;
- kommersiya xərclərinə;
- inzibati xərclərə;

378 Sənaye müəssisəsində hansı əməliyyat üzrə D-t 721 K-t 112 mühasibat yazılışı aparılır

- norma daxilində istehsal məsrəflərinə daxil edildikdə;
- ümumtəsərrüfat təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı ;
- əldə edilmiş əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı;
- ümumistehsal təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı;
- xidmət sahələrinin əsas vəsait obyektləri üzrə amortizasiyanın hesablanması zamanı;

379 Auditor müəssisədə əsas vəsaitlərin ilkin dəyərinin formalaşdırılmasını yoxlayarkən hansı elementin daxil edilməməsinə əmin olmalıdır:

- müəssisəyə çatdırılma ilə bağlı nəqliyyat xərcləri
- idarəetmə heyətinin əmək haqqı
- əsas fəhlələrin əməkl haqqı
- quraşdırma ilə bağlı xərclər
- Obyektin qeydiyyatı ilə əlaqədar dövlət rüsunları

380 Auditor sənaye müəssisəsində əsas vəsaitin satışından zərərin əks etdirilməsinin hansı yazılışını düzgün sayır?

- D-t «Ümumi mənfəət (zərər)» K-t «Satış»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Sair əməliyyat gəlirləri»
- D-t «Sair əməliyyat xərcləri» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Sair əməliyyat xərcləri»
- D-t «Satış» K-t «Ümumi mənfəət (zərər)»

381 Auditor sənaye müəssisəsində əməliyyat gəlirlərinə aşağıdakı məbləğin aid edilməsini düzgün sayır?

- müsbət kurs fərqi
- sığorta ödəmələrinin alınması
- əmlakın icarəyə verilməsindən gəlirlər
- əvəzsiz alınmış aktivlər
- istiqrazlar üzrə faiz gəlirləri

382 Auditora görə sənaye müəssisəsində əsas vəsaitlərin hərəkəti üzrə əməliyyatlar hansı hesabda əks etdirilməlidir:

- «Nizamnamə üzrə ehtiyat» hesabı üzrə ;
- «Sair əməliyyat gəlirləri» hesabı üzrə;
- «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» hesabı üzrə;

- «Qanunvericilik üzrə ehtiyat» hesabı üzrə;
- «Ümumi mənfəət (zərər)» hesabı üzrə;

383 Əsas vəsaitlərin daxil olması və yaradılması üzrə əməliyyatların auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- mənfəət vergisi üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması
- nizamnamə kapitalına qoyulan əsas vəsaitlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması
- əsas vəsaitlərin hərəkətinin hesabatda əks olunmasının yoxlanılması
- əsas vəsaitlərin yenidən qiymətləndirilməsi üzrə nəticələrin yoxlanılması
- ƏDV üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması

384 Nizamnamə kapitalına yönəldidən əsas vəsaitlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması proseduru tətbiq olunur:

- daxil olmuş əsas vəsaitlər üzrə ƏDV hesablanması auditi zamanı;
- əsas vəsaitlərin daxil olması üzrə əməliyyatların auditi zamanı;
- daxil olmuş əsas vəsaitlərin uzunmüddətli aktivlərin ümumi dəyərində payının hesablanması zamanı
- daxil olmuş əsas vəsaitlərin amortizasiyanın auditi zamanı;
- daxil olmuş əsas vəsaitlər üzrə əmlak vergisinin auditi zamanı;

385 Əsas vəsaitlərin amortizasiyasının düzgün hesablanması auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- amortizasiyanın hesablanması müəssisənin uçot siyasətinə uyğunluğunun yoxlanılması
- əsas vəsaitlərin amortizasiyasının hesabatda əks olunmasının yoxlanılması
- əsas vəsaitlərin alışı-satışı üzrə müqavilələrin rəsmiləşdirilməsinin yoxlanılması
- əsas vəsaitlərin yenidən qiymətləndirilməsi nəticələrinin yoxlanılması
- əsas vəsaitlərin inventarizasiyasının nəticələrinin yoxlanılması

386 Qeyri-maddi aktivlərin daxil olması üzrə əməliyyatların yoxlanılması özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- daxil olmuş qeyri maddi aktivlərin uzunmüddətli aktivlərin ümumi dəyərində payının hesablanması
- nizamnamə kapitalına yönəldidən qeyri-maddi aktivlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması
- daxil olmuş qeyri maddi aktiv üzrə ƏDV hesablanması düzgünlüyünün yoxlanması
- daxil olmuş qeyri maddi aktiv üzrə verginin hesablanması düzgünlüyünün yoxlanması
- daxil olmuş qeyri maddi aktiv üzrə amortizasiyanın hesablanması düzgünlüyünün yoxlanması

387 Nizamnamə kapitalına yönəldidən qeyri-maddi aktivlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması proseduru tətbiq olunur:

- daxil olmuş qeyri maddi aktiv üzrə ƏDV hesablanması auditi zamanı;
- qeyri maddi aktivlərin daxil olması üzrə əməliyyatların auditi zamanı;
- daxil olmuş qeyri maddi aktivlərin uzunmüddətli aktivlərin ümumi dəyərində payının hesablanması zamanı
- daxil olmuş qeyri maddi aktiv üzrə amortizasiyanın auditi zamanı;
- daxil olmuş qeyri maddi aktiv üzrə əmlak vergisinin auditi zamanı;

388 Təsisçilər tərəfindən əsas vəsaitlərin nizamnamə kapitalına daxil edilməsi üzrə aşağıdakı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t 302 « Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi »; K-t 301 “Nominal (nizamnamə) kapitalı”

- D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»; K-t 302“Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”
- D-t 111 «Torpaq, tikili və avadanlıqlar»; K-t 302“Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”
- D-t 301 “Nominal (nizamnamə) kapitalı”; K-t 302“Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”
- D-t 302“Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”; K-t 111 “Torpaq, tikili və avadanlıqlar”

389 Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi zamanı onların dəyərinin artımı üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 333 « Qanunvericilik üzrə ehtiyat » K-t 111« Torpaq, tikili və avadanlıqlar »
- D-t 111 «Torpaq, tikili və avadanlıqlar» K- t 333 «Qanunvericilik üzrə ehtiyat»
- D-t 442 «Gələcək hesabat dövrlərinin gəlirləri» D-t 111«Torpaq, tikili və avadanlıqlar»
- D-t 111 «Torpaq, tikili və avadanlıqlar» K-t 335 «Digər ehtiyatlar»
- K-t 335 «Digər ehtiyatlar» D-t 111 «Torpaq, tikili və avadanlıqlar»

390 Əsas vəsait obyektlərinin istismara verilməsi üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t « Torpaq, tikili və avadanlıqlar » K-t « Istehsalat məsrəfləri »
- D-t « Torpaq, tikili və avadanlıqlar » K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması »
- D-t « İnzibati xərclər » K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «İnzibati xərclər»
- D-t «İstehsalat məsrəfləri» K-t «Torpaq, tikili və avadanlıqlar»

391 Şirkət 2012-ci ilin yanvar ayında xarici kapitalın iştirakı ilə kompüter almışdır. Hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t « Torpaq, tikili və avadanlıqlar » K-t « Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması »
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t Bank hesablaşma hesabları
- D-t « Torpaq, tikili və avadanlıqlar » K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri) »
- D-t « Istehsalat məsrəfləri » K-t « Torpaq, tikili və avadanlıqlar »
- D-t « Istehsalat məsrəfləri » K-t «Bank hesablaşma hesabları»

392 Yenidən qiymətləndirmə ilə bağlı əsas vəsaitlərin dəyərinin artımı üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Torpaq, tikili və avadanlıqlar » K-t « Nizamnamə üzrə ehtiyat";
- D-t « Qanunvericilik üzrə ehtiyat »K-t « Torpaq, tikili və avadanlıqlar »;
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Qanunvericilik üzrə ehtiyat»;
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»;
- D-t «Nizamnamə üzrə ehtiyat» K-t « Torpaq, tikili və avadanlıqlar »;

393 Əsas vəsaitlərin yenidən qiymətləndirilməsinin düzgünlüyünü yoxlayarkən onların köhnəlmə məbləğinin artımı üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t « Torpaq, tikili və avadanlıqlar»
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»;
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Qanunvericilik üzrə ehtiyat»;
- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Torpaq, tikili və avadanlıqların amortizasiyası »
- D-t « Torpaq, tikili və avadanlıqlar » K-t « Nizamnamə üzrə ehtiyat »;

394 Auditor sənaye müəssisəsində əmlakın yenidən qiymətləndirilməsi hesabına nizamnamə kapitalının artımı üzrə hansı mühasibat yazılışını düzdün hesab edir?

- D-t 301 ; K-t 533
- D-t 302; K-t 312
- D-t 312; K-t 302
- D-t 311; K-t 301
- D-t 533; K-t 301

395 Auditor sənaye müəssisəsində yenidən qiymətləndirmə ilə bağlı əsas vəsaitlərin dəyərinin artımı üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t 442 K-t 111;
- D-t 333 K-t 111
- D-t 111 K-t 333;
- D-t 111 K-t 331;
- D-t 111 K-t 112;

396 Auditor sənaye müəssisəsində alınmış əsas vəsait obyektinə görə alıcının borcu üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər» K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- D-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər» K-t «Malsatan və podratçılara uzunmüddətlikreditor borcları»
- D-t «Malsatan və podratçılara uzunmüddətlikreditor borcları» K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər»;
- D-t «Alıcı və sifarişçilərin debitor borcları» K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər»
- D-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları» K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər»;

397 İstehsal ehtiyatlarının auditinin başlıca məqsədlərinə aiddir:

- material xərclərinin uçotda əks etdirilməsinin düzgünlüyünün yoxlanması
- istehsal ehtiyatlarının keyfiyyətinin yoxlanması;
- istehsal ehtiyatlarının saxlanması şəraitinin yoxlanması;
- material qiymətlilərinin mövcudluğu və hərəkəti üzrə hesabatın düzgünlüyünün yoxlanması;
- istehsal məsrəflərinin tərkibində material xərclərinin payının müəyyən olunması;

398 Material qiymətlilərinin mövcudluğu və hərəkəti üzrə hesabatın düzgünlüyünün yoxlanması:

- material xərclərinin uçotda əks etdirilməsinin auditinin başlıca məqsədidir
- istehsal ehtiyatlarının keyfiyyətinin auditinin başlıca məqsədidir;
- istehsal ehtiyatlarının saxlanması şəraitinin auditinin məqsədidir;
- istehsal ehtiyatlarının auditinin başlıca məqsədidir;
- material xərclərinin təhlilinin başlıca məqsədidir;

399 Sənaye müəssisəsində qiymətlilərin alınması ilə bağlı borc üzrə faizlər onların uçota alınmasına qədər harada əks etdirilir:

- təşkilatın əlavə kapitalında;
- təşkilatın xalis mənfəətində;
- əməliyyat xərclərinin tərkibində;
- əmtəə-material qiymətlilərinin dəyərində;
- satışdan kənar xərclərin tərkibində;

400 Normadan artıq ezamiyyə xərcləri məbləği silinir:

- gəlir hesabına
- məhsulun maya dəyərinə
- işçinin öz vəsaiti hesabına
- xalis mənfəət hesabına
- gələcək dövrlərin gəlirləri hesabına

401 Borcların və məqsədli maliyyələşdirmənin uçotunu əks etdirən mühasibat hesabatına daxildir:

- mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mühasibat balansı, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;

402 Auditor sənaye müəssisəsində vaxtında tələb olunmayan debitor borclarının aşağıdakı silinmə qaydasını düzgün hesab edir:

- D-t « Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları » K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t « Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- D-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları» K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları
- D-t «Şübhəli borclar üzrə düzəlişlər» K-t «Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları
- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları

403 Sənaye müəssisəsində malgöndərənlərdən daxil olmuş, lakin hesablaşma aparılmamış materiallar üzrə hansı mühasibat yazılışı tərtib olunmalıdır?

- D-t « Material ehtiyatları » K-t «İstehsalat məsrəfləri»
- D-t «Material ehtiyatları» K-t «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları»
- D-t «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları» K-t «Material ehtiyatları»
- D-t «Material ehtiyatları» K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- D-t «İstehsalat məsrəfləri» K-t «Material ehtiyatları»

404 Ayın sonunda inzibati xərclər təyin edilmişdir. Onların silinməsinin aşağıdakı qaydası auditor tərəfindən düzgün hesab olunur:

- D-t 223 K-t 202
- D-t 202 K-t 711
- D-t 202 K-t 601
- D-t 202 K-t 223
- D-t 202 K-t 721

405 Sənaye müəssisəsində real debitor və kreditor borclarının auditi aid edilir:

- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə;
- daxili hesabləşmənin auditinin vəzifəsinə;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə;
- xarici hesabləşmənin auditinin vəzifəsinə;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə;

406 Auditor sənaye müəssisəsində kənar təşkilatın cari xərclərinin aksept edilməsi üzrə hansı

mühasibat yazılışını düzgün hesab edir?

- D-t «Gələcək hesabat dövrlərin xərcləri» K-t «Malsatan və podratçılara qısamüddətli kreditör borcları»
- D-t «Kommersiya xərcləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kommersiya xərcləri»
- D-t «İnzibati xərclər» K-t «Malsatan və podratçılara qısamüddətli kreditör borcları»
- D-t «Malsatan və podratçılara qısamüddətli kreditör borcları» K-t «Gələcək hesabat dövrlərin xərcləri»

407 Büdcəyə vergi ödənişlərinin gecikdirilməsinə görə hesablanmış faizin əks etdirilməsinin aşağıdakı qaydası auditor tərəfindən düzgün qəbul edilir?

- D-t 631 “ Maliyyə gəlirləri”
- D-t 202 “ İstehsalat məsrəfləri”
- D-t 801 “Ümumi mənfəət (zərər)”
- D-t 341 “ Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t 611-1 “Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin svatışından digər gəlirlər”

408 Qısamüddətli kreditlər üzrə fazlaların alınması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 801 K-t 343;
- D-t 801 K-t 401
- D-t 401 K-t 343;
- D-t 223 K-t 501;
- D-t 343 K-t 801;

409 Uzunmüddətli kreditlər üzrə fazlaların silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 801 K-t 343;
- D-t 801 K-t 401;
- D-t 401 K-t 343;
- D-t 343 K-t 401;
- D-t 343 K-t 801;

410 Əsas vəsaitlərin alınması üçün kreditdən istifadəyə görə hesablanmış faiz məbləği üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 801 K-t 343;
- D-t 341 K-t 111;
- D-t 111 K-t 341;
- D-t 113 K-t 401;
- D-t 343 K-t 801;

411 Hesablaşma hesabına qısamüddətli kreditlərin köçürülməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 801 K-t 343;
- D-t 401 K-t 221;
- D-t 221 K-t 401;
- D-t 223 K-t 501;
- D-t 343 K-t 801;

412 Sənaye müəssisəsində D-t 531 K-t 223 mühasibat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- malsatanların ortamüddətli kreditor borclarının ödənilməsini
- malsatanların uzunmüddətli kreditor borclarının hesablanması;
- malsatanların qısamüddətli kreditor borclarının hesablanması;
- malsatanların qısamüddətli kreditor borclarının ödənilməsini
- malsatanların uzun və qısamüddətli kreditor borclarının hesablanması;

413 Sənaye müəssisəsində D-t 223 K-t 211 mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- malsatanların ortamüddətli borclarının ödənilməsini
- alıcıların qısamüddətli borclarının ödənilməsini;
- alıcıların qısamüddətli debitor borclarının hesablanması;
- alıcıların uzunmüddətli debitor borclarının hesablanması;
- malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını

414 Auditor sənaye müəssisəsində vaxtında tələb olunmayan debitor borclarının silinməsi-nin hansı qaydasını düzgün hesab edir:

- D-t « Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları » K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t « Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- D-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları» K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları
- D-t «Şübhəli borclar üzrə düzəlişlər» K-t «Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları
- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları

415 Sənaye müəssisəsində ödənmə vaxtı keçmiş debitor və kreditor borclarının mövcudluğunun yoxlanması aid edilir:

- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə;
- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə
- xarici hesablaşmaların auditinin vəzifəsinə;
- daxili hesablaşmaların auditinin vəzifəsinə;

416 Hesabat ayına işçilərə hesablanmış əmək haqqı -350 000 man., sosial müdafiə fonduna köçürmə-77000 man., deponent məbləq – 4000 man., kassadan verilmiş məbləq– 302000 man. təşkil etmişdir Auditorun fikrincə məhsulun maya dəyərinə hansı məbləğ daxil edilməlidir:

- 273 000 man
- 306 000 man
- 302 000 man
- 350 000 man
- 346 000 man

417 Auditor sənaye müəssisəsində tələb olunma vaxtı ötmüş kreditor borclarını aid edir:

- ehtiyat kapitalına
- xalis mənfəətə
- məhsul satışından pul gəlirinə
- qeyri satış gəlirlərinə
- əməliyyat gəlirlərinə

418 Auditor sənaye müəssisəsində keçmişdə silinmiş debitor borclarının ödənilməsi üçün daxil olan

məbləğin hansı hesabda əks etdirilməsini düzgün hesab edir:

- Digər debitor və kreditor borcları»;
- «Qanunvericilik üzrə ehtiyat»;
- «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»;
- «Ümumi mənfəət (zərəri)»;
- «Nizamnamə üzrə ehtiyat»;

419 Təşkilatın işçilərinə dividendin hesablanması üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün sayılır?

- D-t «Ümumi mənfəət (zərəri)»; K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- D-t «Hesabat ilinin xalis mənfəəti (zərəri)»; K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Ümumi mənfəət (zərəri)»
- D-t «Ümumi mənfəət (zərəri)» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Hesabat ilinin xalis mənfəəti (zərəri)»; K-t «Nominal (nizamnamə) kapitalı»

420 Vergitutma mənfəətinin məbləği 300 min manat, mənfəət vergisi üzrə güzəştin hesablanması zamanı nəzərə alınan xərc 24 min manatdır. Vergiyə cəlb olunan mənfəət məbləğini müəyyən edin?

- 256 min manat
- 376 min manat
- 324 min manat
- 276 min manat
- 216 min manat

421 Əməliyyat gəlirlərinə aid edilir?

- istiqrazlar üzrə faiz gəlirləri
- müsbət kurs fərqi
- sığorta ödəmələrinin alınması
- əmlakın icarəyə verilməsindən gəlirlər
- əvəzsiz alınmış aktivlər

422 ƏDV hansı mənbədən ödənilir?

- marjinal mənfəətdən
- balans mənfəətindən
- xalis mənfəətdən
- satışdan pul gəlirindən
- vergiyə cəlb olunan mənfəətdən

423 Bank ayın sonunda onun hesablarında olan pul vəsaiti qalıqları üzrə faiz formasında gəlir hesablayır. Həmin məbləq nəyin tərkibinə daxildir:

- ehtiyat kapitalına
- xalis mənfəətə
- məhsul satışından pul gəlirinə
- əməliyyat gəlirlərinə
- qeyri satış gəlirlərinə

424 Tələb olunma vaxtı ötmüş, təşkilatın gəliri kimi tanına kreditor borcları daxil edilir:

- ehtiyat kapitalına
- xalis mənfəətə

- məhsul satışından pul gəlirinə
- qeyri satış gəlirlərinə
- əməliyyat gəlirlərinə

425 Birgə fəaliyyət iştirakçısına çatacaq mənfəət daxil edilir:

- ehtiyat kapitalına
- xalis mənfəətə
- məhsul satışından pul gəlirinə
- əməliyyat gəlirlərinə
- qeyri satış gəlirlərinə

426 Normativdən artıq ezamiyyə xərcləri hansı mənbə hesabına silinməlidir:

- qeyri satış gəlirlərinə
- məhsulun maya dəyərinə
- işçinin öz hesabına
- mənfəət hesabına
- gələcək hesabat dövrlərin gəlirlərinə

427 Qeyri satışdan gəlirlərə aiddir:

- aktivlərin yenidən qiymətləndirilməsi
- təşkilata dəymiş zərərin ödənilməsi;
- müqavilə öhdəliklərinin pozulmasına görə cərimə, dəbbələmə;
- təşkilatın pul vəsaitlərindən isitifadəyə görə alınmış faizlər
- hesabat ilində aşkar olunmuş ötən illərin mənfəəti

428 Qeyri satışdan gəlirlərə aid deyildir:

- hesabat ilində aşkar olunmuş ötən illərin mənfəəti
- tələb olunma vaxtı keçmiş kreditor borcları;
- əvəzsiz alınmış aktivlər;
- digər təşkilatın fəaliyyətində iştirakdan pay
- kurs fərqləri

429 Məhsulun və kapitalın rentabelliyyənin hesablanması və qiymətləndirilməsi:

- maliyyə ənticələrindən istifadənin düzgünlüyünün normativ yoxlanmasıdır
- mühasibat uçotunun metodudur;
- maliyyə nəticələrinin yoxlanması zamanı auditor sübutudur;
- analitik prosedurdur
- statistik metoddur

430 Digər fəaliyyət növlərinin maliyyə nəticələrinə aid edilmir:

- qeyri maddi aktivlərin satışının nəticələri
- əmtəə- material qiymətlilərinin satışının nəticələri;
- əsas vəsaitlərin satışının nəticələri;
- əvəzsiz alınmış aktivlər
- qiymətli kağızların satışının nəticələri

431 Dividendlərin hesablanması:

- analitik prosedurdur
- mühasibat uçotunun metodudur;

- maliyyə nəticələrinin yoxlanması zamanı auditor sübutudur;
- maliyyə ənticələrindən istifadənin düzgünlüyünün normativ yoxlanmasıdır
- statistik metoddur

432 Ehtiyatların formalaşmasının yoxlanması hesablanması:

- analitik prosedurdur
- mühasibat uçotunun metodudur;
- maliyyə ənticələrindən istifadənin düzgünlüyünün normativ yoxlanmasıdır
- maliyyə nəticələrinin yoxlanması zamanı auditor sübutudur;
- statistik metoddur

433 Təşkilatın mənfəətinin strukturu və dnamikasının qiymətləndirilməsi:

- maliyyə ənticələrindən istifadənin düzgünlüyünün normativ yoxlanmasıdır
- mühasibat uçotunun metodudur;
- maliyyə nəticələrinin yoxlanması zamanı auditor sübutudur;
- analitik prosedurdur
- statistik metoddur

434 Birgə fəaliyyət iştirakçısına çatması mənfəət əks etdirilir:

- xalis mənfəətin tərkibində;
- digər müəssisələrində iştirakdan pul gəlirinin tərkibində;
- satışdan pul gəlirinin tərkibində;
- əməliyyat gəlirinin tərkibində;
- satışdan kənar gəlirlərin tərkibində;

435 Xarici valyutaya nisbətən manatın cari kursunun dəyişməsi ilə əlaqədar valyuta hesabında qalıqlar üzrə kurs fərqi hansı hesaba aid edilir? (Çəki: 1

- Digər ehtiyatlar
- Qanunvericilik üzrə ehtiyat
- Digər debitor və kreditor borcları
- «Ümumi mənfəət (zərər)»
- Gələcək hesabat dövrlərin gəlirləri

436 Məhsul satışından mənfəət üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün sayılır?

- D-t «Hazır məhsul» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Hesabat ilinin xalis mənfəəti (zərəri)»
- D-t «Sair əməliyyat gəlirləri» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Satış» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Satış»

437 Əsas vəsaitin satışından zərər üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün sayılır?

- D-t «Hazır məhsul» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Satış» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Sair əməliyyat gəlirləri» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Sair əməliyyat gəlirləri»
- D-t «Ümumi mənfəət (zərər)» «Hesabat ilinin xalis mənfəəti zərəri»

438 Mənfəət vergisinin hesablanmasının düzgünlüyünü yoxlayarkən auditor hansı hesabın məlumatlarından istifadə edir?

- 344
- 341
- 801
- 901
- 342

439 İxrac əməliyyatlarından xarici valyutada pul daxilolmaları köçürülür:

- bankdakı xüsusi hesablara
- xaricdəki valyuta hesabına
- cari valyuta subhesabına
- tranzit valyuta subhesabına
- hesablaşma hesabına

440 Hesabat ilinin mənfəətinin bir hissəsinin dividendlərin ödənilməsinə yönə oldikdə hansı yazılış auditor tərəfindən düzgün sayılır?

- D-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları»K-t «Emissiya gəliri»
- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları»
- D-t «Emissiya gəliri»K-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları»

441 AR Vergi Kodeksinə görə qeyri satışdan gəlirlərə aid deyildir:

- təşkilatın pul vəsaitlərindən istifadəyə görə alınmış faizlər
- təşkilatın aktivlərin müvəqqəti istifadəsinə görə haqqın daxil olması;
- patentlər üzrə hüquq haqqının ödənilməsi ilə bağlı daxilolmalar
- əvəzsiz alınmış aktivlər;
- kurs fərqləri

442 Alınması mümkün olmayan və ötən illərdə silinmiş debitor borclarının ödənilməsi üçün daxil olan məbləğ hansı hesabda uçota alınır:

- «Nizamnamə üzrə ehtiyat»;
- «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»;
- «Digər debitor və kreditor borcları»;
- «Ümumi mənfəət (zərər)»;
- «Qanunvericilik üzrə ehtiyat»;

443 Əsas vəsaitlərin satışı və çıxması üzrə əməliyyatların yoxlanması zamanı onların hansı hesab üzrə həyata keçirilməsinə diqqət verilməlidir:

- «Nizamnamə üzrə ehtiyat» hesabı üzrə ;
- «Qanunvericilik üzrə ehtiyat» hesabı üzrə;
- «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» hesabı üzrə;
- «Sair əməliyyat gəlirləri» hesabı üzrə;
- «Ümumi mənfəət (zərər)» hesabı üzrə;

444 Auditor faktiki mənfəət məbləğini yoxlayarkən nəyə xüsusi diqqət yetirməlidir?

- Digər satışdan mənfəətə və sair satışdan gəlirlərə
- Məhsulun (iş və xidmətin) həcminə
- Bütün yuxarıda göstərilən məlumatlara

- Satılmış məhsulun maya dəyərinə
- Məhsulun (iş və xidmətin) satışından pul gəlirinə

445 Keçən ilin bölüşdürülməmiş mənfəətinin bölüşdürülməsinin hansı istiqamətləri auditor tərəfindən düzgün hesab olunur?

- nizamnamə kapitalının artırılmasına
- iştirakçılara çatası gəlirin ödənilməsinə
- xüsusi fondların genişləndirilməsinə
- bütün cavablar doğrudur
- ehtiyat kapitalının artırılmasına

446 Auditor xalis pul axınını araşdırarkən nəyi əsas götürməlidir?

- Hesabat dövründə müəssisəyə daxil olan pul vəsaitlərinin cəmi
- Hesabat dövrü və plan dövründə olan pul məbləğləri arasındakı fərq
- Dövrüyyədə olan pul vəsaitlərinin məbləği
- Mənfə və müsbət pul axınları arasındakı olan fərq
- Müəssisənin hesablaşma hesabında olan pul qalığı

447 Auditor sənaye müəssisəsində hesabatt ilinin mənfəətinin bir hissəsinin dividendlərin ödənilməsinə yönəldilən mənfəət üzrə aşağıdakı yazılışı düzgün sayır?

- D-t 302 D-t 801
- D-t 534 K-t 311
- D-t 311 K-t 534
- D-t 341 K-t 534
- D-t 801 K-t 302

448 D-t 601 K-801 mühasibat yazılışı hansı halda tərtib olunur?

- satılmış məhsulun maya dəyəri silindikdə;
- məhsul alıcıya yola salındıqda;
- ƏDV hesablandıqda
- satışın nəticəsi əks etdirildikdə;
- satışla əlaqədar xərclər silindikdə;

449 İstehal müəssisələrində kommersiya xərclərinin silinməsinin aşağıdakı qaydası auditor tərəfindən düzgün hesab olunur:

- D-t 601 K-t 202;
- D-t 202 K-t 601;
- D-t 711 K-t 601;
- D-t 601 K-t 711;
- D-t 601 K-t 203;

450 Material qiymətlilərinin saxlanması öyrənilməsi auditor proseduru istehsal ehtiyatlarının auditinin hansı istiqamətinə aid edilir:

- material qiymətlilərinin icmal uçotunun auditini;
- material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun auditini;
- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditini;
- anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditini;
- material qiymətlilərdən istifadənin təhlil olunması ;

451 Material qiymətlilərinin mədaxil edilməsinin təhlilinin və qiymətləndirilməsinin düzgünlüyünün yoxlanması auditor proseduru istehsal ehtiyatlarının auditinin hansı istiqamətinə aid edilir:

- material qiymətlilərinin icmal uçotunun auditi;
- material qiymətlilərinin istifadəsinin təhlil olunması ;
- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditi;
- anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi;
- material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun auditi;

452 Material qiymətlilərinin inventarizasiyasının təhlilinin və keyfiyyətinin yoxlanması auditor proseduru istehsal ehtiyatlarının auditinin hansı istiqamətinə aid edilir:

- material qiymətlilərinin icmal uçotunun auditi;
- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditi;
- material qiymətlilərinin istifadəsinin təhlil olunması ;
- anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi;
- material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun auditi;

453 Hesabat dövründə istifadə olunmamış materialların aşkar edilməsi auditor proseduru istehsal ehtiyatlarının auditinin hansı istiqamətinə aid edilir:

- material qiymətlilərinin icmal uçotunun auditi;
- anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi;
- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditi;
- material qiymətlilərinin istifadəsinin təhlil olunması;
- material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun auditi;

454 Malsatan və podratçılarla hesablaşmaların audit yoxlanmasının plan və proqramını tərtib etməzdən qabaq müəyyən edilməlidir:

- malsatan və podratçılarla hesablaşmaların müvafiq iqtisadi məzmununa görə uçotda əks olunması
- malsatan və podratçılarla hesablaşmaların uçot sistemində konkret nöqsanlar;
- müəssisənin rəhbərliyi ilə daxili nəzarət xidməti arasında informasiya mübadiləsinin təşkili;
- malsatan və podratçılarla hesablaşmaların uçot üzrə daxili nəzarətin vəziyyətinin keyfiyyəti;
- bütün təsərrüfat əməliyyatlarının bağlanmış müqaviləyə uyğunluğu;

455 Malsatan və podratçılarla hesablaşmaların uçot üzrə daxili nəzarətin keyfiyyəti yoxlanılır: Müştərinin maliyyə hesabatlarının yoxlanması gedişində;

- Sənaye müəssisəsində istehsal ehtiyatları mühasibat uçotunda qiymətləndirilir;
- bütün təsərrüfat əməliyyatlarının bağlanmış müqaviləyə uyğunluğu yoxlandıqdan sonra;
- malsatan və podratçılarla hesablaşmaların uçot sistemində konkret nöqsanlar aşkar edildikdən sonra;
- malsatan və podratçılarla hesablaşmaların audit yoxlanmasının plan və proqramını tərtib etməzdən qabaq;
- malsatan və podratçılarla hesablaşmaların müvafiq iqtisadi məzmununa görə uçotda əks olunması yoxlandıqdan sonra;

456 Sənaye müəssisəsində istehsal ehtiyatları mühasibat uçotunda qiymətləndirilir:

- plan maya dəyəri ilə;
- bazar qiyməti ilə;
- normativ maya dəyəri ilə;
- faktiki maya dəyəri ilə;
- müqavilə qiyməti ilə;

457 Artıq qalmış material istehsal ehtiyatları üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur? (Çəki: 1

- D-t "Material ehtiyatları" K-t "Umumi mənfəət (zərər)"
- D-t «Kassa» K-t "Material ehtiyatları"
- D-t "Umumi mənfəət (zərər)" K-t Malsatan və podratçılara kreditor borcları
- D-t «Malsatan və podratçılara kreditor borcları K-t "Umumi mənfəət (zərər)"
- D-t «Bank hesablaşma hesabları» K-t "Material ehtiyatları"

458 Anbarda çatışmayan yanacaq üzrə çatışmazlığın tutulması ilə bağlı itginin tutulması məhkəmə tərəfindən rədd edilərsə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Dəymiş zərəre görə işçilərlə hesablaşmalar» K-t "Material ehtiyatları"
- D-t "İddialar üzrə hesablaşmalar" K-t Malsatan və podratçılara kreditor borcları
- D-t «İddialar üzrə hesablaşmalar» K-t "Material ehtiyatları"
- D-t "Material ehtiyatları" K-t "Umumi mənfəət (zərər)"
- D-t «İnzibati xərclər» K-t «Material ehtiyatları»

459 Malgöndərənlərdən daxil olmuş, lakin hesablaşma aparılmamış materiallar üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «İddialar üzrə hesablaşmalar» K-t "Material ehtiyatları"
- D-t "Material ehtiyatları" K-t "Təhtəlhəsab məbləqlər"
- t Malsatan və podratçılara kreditor borcları K-t "Material ehtiyatları"
- D D-t "Material ehtiyatları" K-t Malsatan və podratçılara kreditor borcları
- D-t «İstehsalat məsrəfləri» K-t «Material ehtiyatları»

460 Material-istehsal ehtiyatlarının artıqlığı üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t « Ümumi mənfəət (zərər)» K-t "Material ehtiyatları"
- D-t "Kassa", «Bank hesablaşma hesabları» «Ümumi mənfəət (zərər)"
- D-t «Material ehtiyatları», «İstehsalat məsrəfləri» K-t "Ümumi mənfəət (zərər)"
- D-t "Material ehtiyatları" K-t "Ümumi mənfəət (zərər)"
- D-t « İstehsalat məsrəfləri », "Kassa" K-t «Ümumi mənfəət (zərər)»

461 Digər təşkilatın nizamnamə kapitalına və birgə fəaliyyətə yönəldilən investisiya, eləcə də başqa iqtisadi subyektə verilən borc aid olunur:

- məqsədli maliyyələşdirməyə
- aktivlərə
- qiymətli kağızlara
- maliyyə qoyuluşuna
- öhdəliklərə

462 Qiymətli kağızların saxlanması, çıxması (ödənilməsi) və satışı üzrə zəruri sənədlərin yoxlanması aşağıdakıların auditinin məqsədidir:

- məqsədli maliyyələşdirmənin
- öhdəliklərin
- qeyri maddi aktivlərin
- maliyyə qoyuluşlarının;
- xarici hesalaşmaların

463 Verilmiş avansların və alınmış kommersiya kreditlərinin yoxlanması:

- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;

- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- xarici hesablaşmaların auditinin vəzifəsinə aid edilir;
- daxili hesalaşmaların auditinin vəzifəsinə aid edilir;

464 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv hesab olunmur?

- alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;
- alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalaq dəyərinə daxil edilir;
- alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərinə daxil edilir;
- alınmış kredit və borclar üzrə xərclərin analitik uçotu onların məqsədli təyinatına görə təşkil edilir;
- qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçota qəbul olunması tarixindən onların dəyərinə daxil edilir;

465 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv hesab olunmur?

- alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;
- alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalaq dəyərinə daxil edilir;
- alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərinə daxil edilir;
- alınmış kredit və borclar üzrə xərclərin analitik uçotu kredit və borcların növlərinə görə təşkil edilir;
- qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçota qəbul olunması tarixindən onların dəyərinə daxil edilir;

466 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunu əks etdirən mühasibat hesabatına daxildir:

- mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mühasibat balansı, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;

467 Ödənmə vaxtı keçmiş debitor və kreditor borclarının mövcudluğunun yoxlanması:

- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- daxili hesalaşmaların auditinin vəzifəsinə aid edilir;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
- xarici hesablaşmaların auditinin vəzifəsinə aid edilir;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;

468 Ödənmə vaxtı keçmiş debitor və kreditor borclarının və onların səbəblərinin öyrənilməsi:

- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- xarici hesablaşmaların auditinin vəzifəsinə aid edilir;
- daxili hesalaşmaların auditinin vəzifəsinə aid edilir;

469 Real debitor və kreditor borclarının müəyyən olunması

- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;

- daxili hesalaşmaların auditinin vəzifəsinə aid edilir;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- xarici hesabaşmaların auditinin vəzifəsinə aid edilir;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;

470 Borcların stlinməsinin düzgünlüyünün və əsaslı olmasının yoxlanması:

- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- daxili hesalaşmaların auditinin vəzifəsinə aid edilir;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- xarici hesabaşmaların auditinin vəzifəsinə aid edilir;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;

471 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunun aparılması zamanı xərclərin formalaşdırılması prinsiplərinin pozulması ilə bağlı səhv hansıdır:

- kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsi;
- kredit və borclar üzrə faizlərin normativdən yuxarı məbləğinin təşkilatın xüsusi vəsait mənbəyinə aid edilməsi;
- kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;
- alınmış kredit və orclar üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;

472 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunun aparılması zamanı maliyyə nəticələrinin formalaşdırılması prinsiplərinin pozulması ilə bağlı səhv hansıdır:

- kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;
- hesabat dövrünün sonuna faktiki olaraq banka ödənilməmiş kredit və ya borc üzrə xərclərin vergi xərclərinə daxil edilməsi;
- alınmış kredit və orclar üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;
- kredit və borclar üzrə faizlərin normativdən yuxarı məbləğinin təşkilatın xüsusi vəsait mənbəyinə aid edilməsi;
- kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsi;

473 Əvvəllər verilmiş və tələb olunmamış avans məbləğinin silinməsinin hansı qaydasını auditor doğru hesab edir: (Çəki: 1)

- D-t 543 K-t 244
- D-t 341 K-t 543
- D-t 244 K-t 543
- D-t 801 K-t 192
- D-t 543 K-t 341

474 Auditor alınmış avans məbləqləri üzrə hansı mühasibat yazılışını doğru hesab edir:

- D-t 244, 245 K-t 192, 243
- D-t 244, 245 K-t 241, 242
- D-t 241, 242 K-t 244, 245
- D-t 221, 223 K-t 443, 543
- D-t 192, 243 K-t 244, 245

475 Auditor alınmış avans məbləği üzrə hesablanmış ƏDV –ə hansı mühasibat yazılışını doğru hesab edir:

- D-t 245 K-t 192
- D-t 245 K-t 241
- D-t 241 K-t 245

- D-t 543 K-t 521
 D-t 192 K-t 245

476 Auditor təşkilat tərəfindən alınmış avans məbləği əsasında işləri təhvil verdikdə hansı mühasibat yazılışını doğru hesab edir:

- D-t 244, 245 K-t 192, 243
 D-t 244, 245 K-t 241, 2342
 D-t 241, 242 K-t 244, 245
 D-t 443, 543 K-t 171, 211
 D-t 192, 243 K-t 244, 245

477 Auditor təşkilat tərəfindən işlərin təhvil verilməsi halında alınmış avans i üzrə əvvəl hesablanmış ƏDV –ə hansı mühasibat yazılışını doğru hesab edir: (Çəki: 1

- 192 K-t 245
 D-t 245 K-t 241
 D-t 241 K-t 245
 D-t 543 K-t 521
 D-t 245 K-t 192

478 Əvvəllər alınmış və tələb olunmamış avans məbləği üzrə hansı mühasibat yazılışını auditor doğru hesab edir:

- D-t 543 K-t 244
 D-t 341 K-t 543
 D-t 244 K-t 543
 D-t 443 K-t 801
 D-t 543 K-t 341

479 Valyuta hesabları üzrə əməliyyatlar nəyin əsasında rəsmiləşdirilir?

- bank arayışları;
 pul-hesablaşma sənədləri əlavə edilməklə bank çıxarışları;
 pul-hesablaşma sənədləri əlavə edilməklə kassa mədaxil orderləri;
 pul-hesablaşma sənədləri əlavə edilməklə kassa məxaric orderləri;
 xəzinədarın hesabatı;

480 Auditor pul-hesablaşma sənədləri əlavə edilməklə bank çıxarışlarından istifadə edir? kassada mövcud olan xarici valyutaların inventarizasiyası zamanı;

- kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;
 kassadan xarici valyutanın çıxması zamanı;
 kassaya xarici valyutanın daxil olması zamanı;
 valyuta hesabları üzrə əməliyyatların auditi zamanı;
 təşkilatın banklarla əlaqəsinin mövcudluğunun yoxlanması zamanı

481 İstiqrazların satılması: istiqrazların satışından zərər üzrə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 621 K-t 175
 D-t 811 K-t 175
 D-t 175 K-t 811
 D-t 801 K-t 611
 D-t 175 K-t 621

482 Nöminaldan aşağı bazar qiyməti ilə alınan istiqrazların mədaxil olunması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 621 K-t 175
- D-t 811 K-t 175
- D-t 175 K-t 811
- D-t 113 K-t 223
- D-t 175 K-t 621

483 Hər il istiqrazlara faiz hesablandıqda faiz məbləği üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 621 K-t 175
- D-t 341 K-t 175
- D-t 175 K-t 341
- D-t 177 K-t 801
- D-t 175 K-t 621

484 Faizlərin valyuta hesabına köçürülməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 621 K-t 175
- D-t 341 K-t 175
- D-t 175 K-t 341
- D-t 223 K-t 177
- D-t 175 K-t 621

485 Borcun ödənilməsi və yaranması gününə kurs fərqi üzrə (manata nisbətən xarici valyuta kursu aşağı düşdükdə) hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 217 K-t 341;
- D-t 341 K-t 433;
- D-t 432 K-t 401;
- D-t 431 K-t 801;
- D-t 341 K-t 432;

486 Ayın sonunda xarici valyutada malsatanlara ödənilməyən məbləğin hesabınlanması zamanı yaranmış fərq üzrə (xarici valyutanın kursu qalxdıqda) hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur? (Çəki: 1

- D-t 217 K-t 341;
- D-t 341 K-t 433;
- D-t 432 K-t 401;
- D-t 801 K-t 431;
- D-t 432 K-t 341;

487 . Ayın sonunda xarici valyutada malsatanlara ödənilməyən məbləğin hesabınlanması zamanı yaranmış fərq üzrə (milli valyutanın kursu qalxdıqda) hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 217 K-t 341;
- D-t 341 K-t 433;
- D-t 432 K-t 401;
- D-t 431 K-t 801;
- D-t 341 K-t 432;

488 Auditor sənaye müəssisəsində debitor borclarının aşağıdakı hesabda əks etdirilməsini düzgün hesab etmir:

- Alıcılar və sifarişçilərin debitor borcları;
- «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- «Vergi öhdəlikləri»;
- Emissiya gəliri»;
- «Təhtəlhəsab məbləqlər»;

489 Sənaye müəssisəsində ƏDV hansı mənbədən ödənilməlidir?

- vergiyə cəlb olunan mənfəətdən
- xalis mənfəətdən
- marjinal mənfəətdən
- satışdan pul gəlirindən
- balans mənfəətindən

490 Auditorun fikrinə görə sənaye müəssisəsində birgə fəaliyyət iştirakçısına çatacaq mənfəət daxil edilməlidir:

- ehtiyat kapitalına
- xalis mənfəətə
- məhsul satışından pul gəlirinə
- əməliyyat gəlirlərinə
- qeyri satış gəlirlərinə

491 Mütləq satış əməliyyatları üzrə xarici valyutanın satışından mənfəətin silinməsinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 631 K-t 731
- D-t 221 K-t 223
- D-t 223 K-t 221
- D-t 611 K-t 801
- D-t 731 K-t 631

492 Mütləq satış əməliyyatları üzrə xarici valyutanın satışından zərərin silinməsinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 801 K-t 611
- D-t 731 K-t 221
- D-t 221 K-t 731
- D-t 731 K-t 224
- D-t 224 K-t 731

493 Satılacaq valyutanın dəyərinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 213 K-t 211
- D-t 211 K-t 221
- D-t 221 K-t 211
- D-t 222 K-t 223
- D-t 211 K-t 212

494 Xarici valyutanın satışından gəlirlərinin ümumi məbləği üzrə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur? (Çəki: 1

- D-t 621 K-t 221
- D-t 222 K-t 731
- D-t 731 K-t 222
- D-t 223 K-t 611
- D-t 221 K-t 621

495 Satılmış xarici valyutanın dəyərinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 223 K-t 211
- D-t 621 K-t 221
- D-t 221 K-t 621
- D-t 611 K-t 222
- D-t 211 K-t 223

496 Xarici valyutanın satışı ilə əlaqədar xərclərə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 222 K-t 611
- D-t 611 K-t 221
- D-t 221 K-t 611
- D-t 731 K-t 223
- D-t 611 K-t 222

497 Xarici valyutanın satışından mənfəətin silinməsinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 621 K-t 731
- D-t 221 K-t 731
- D-t 731 K-t 221
- D-t 611 K-t 801
- D-t 731 K-t 621

498 Xarici valyutanın satışından zərərin silinməsinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 621 K-t 731
- D-t 221 K-t 731
- D-t 731 K-t 221
- D-t 801 K-t 611
- D-t 731 K-t 621

499 Səlahiyyətli banklar vasitəsi ilə satılmış xarici valyutalar üzrə xərc məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur? (Çəki: 1)

- D-t 801 K-t 611
- D-t 221 K-t 222
- D-t 222 K-t 621
- D-t 731 K-t 223
- D-t 222 K-t 211

500 Səlahiyyətli banklar vasitəsi ilə satılmış xarici valyutalar üzrə ümumi gəlir məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 211 K-t 731

- D-t 731 K-t 221
- D-t 211 K-t 222
- D-t 223 K-t 611
- D-t 221 K-t 731

501 Səlahiyyətli banklar vasitəsi ilə satılmış xarici valyutanın dəyərinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 731 K-t 211
- D-t 223 K-t 221
- D-t 221 K-t 801
- D-t 611 K-t 222
- D-t 221 K-t 223

502 Səlahiyyətli banklar vasitəsi ilə xarici valyutanın satışından mənfəətin silinməsinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 223 K-t 731
- D-t 221 K-t 222
- D-t 731 K-t 222
- D-t 611 K-t 801
- D-t 731 K-t 223

503 Səlahiyyətli banklar vasitəsi ilə xarici valyutanın satışından zərərin silinməsi üzrə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 175 K-t 731
- D-t 221 K-t 223
- D-t 731 K-t 222
- D-t 801 K-t 611
- D-t 223 K-t 221

504 Valyuta istiqrazları üzrə hesablanmış faizə görə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 611 K-t 341
- D-t 175 K-t 611
- D-t 611 K-t 175
- D-t 176 K-t 801
- D-t 341 K-t 611

505 Istiqraz kuponu üzrə vəsaitin daxil olması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 175 K-t 801
- D-t 611 K-t 801
- D-t 801 K-t 611
- D-t 175 K-t 611
- D-t 223 K-t 176

506 Istiqrazların ödənilməsi: vəsaitin valyuta hesabına daxil olduğu tarixə dollar kursu üzrə istiqrazın nominal dəyərində valyuta məbləğinə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 621 K-t 175

- D-t 801 K-t 175
- D-t 175 K-t 801
- D-t 223 K-t 611
- D-t 175 K-t 621

507 İstiqrazların ödənilməsindən maliyyə nəticəsinin silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 621 K-t 175
- D-t 223 K-t 221
- D-t 221 K-t 223
- D-t 611 K-t 801
- D-t 175 K-t 621

508 İstiqrazların ödənilməsi: istiqrazlar üzrə hesablanmış faiz məbləğinə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 223 K-t 225
- D-t 221 K-t 225
- D-t 223 K-t 611
- D-t 175 K-t 801
- D-t 611 K-t 221

509 İstiqrazların satılması: istiqrazın bazar qiyməti ilə pul gəliri məbləğinə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 621 K-t 175
- D-t 801 K-t 175
- D-t 175 K-t 801
- D-t 223 K-t 611
- D-t 175 K-t 621

510 İstiqrazların satılması: satış tarixinə kursa görə nominal üzrə istiqrazların dəyərində tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 621 K-t 175
- D-t 801 K-t 175
- D-t 175 K-t 801
- D-t 611 K-t 183
- D-t 175 K-t 621

511 İstiqrazların satılması: satılmış istiqrazlar üzrə kurs fərqi məbləğinə görə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 621 K-t 175
- D-t 811 K-t 175
- D-t 175 K-t 811
- D-t 442 K-t 801
- D-t 175 K-t 621

512 Auditor sənaye müəssisəsində kreditor borclarının aşağıdakı hesabda əks etdirilməsi-ni düzgün hesab etmir:

- «Qısamüddətli bank kreditləri»;
- «Nominal (nizamnamə) kapitalı»;

- «Təhtəhesab məbləqlər»;
- «Gələcək hesabat dövrlərin gəlirləri»
- «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»;

513 Sənaye müəssisəsində D-t 218 K-t 171 mühasibat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- uzunmüddətli debitor borclarının silinməsini
- vaxtında alınmamış debitor borclarının silinməsini
- axtında silinməmiş debitor borclarının silinməsini
- tələb olunmamış debitor borclarının silinməsini
- ödənmə vaxtı çatmış debitor borclarının silinməsini

514 Kurs fərqi mühasibat uçotunda mənfəətə (zərərə) aid edilsə müsbət kurs fərqi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 224 K-t 341
- D-t 221 K-t 341
- D-t 341 K-t 224
- D-t 223 K-t 801
- D-t 341 K-t 221

515 Kurs fərqi mühasibat uçotunda mənfəətə (zərərə) aid edilsə mənfi kurs fərqi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 224 K-t 341
- D-t 221 K-t 341
- D-t 221 K-t 341
- D-t 801 K-t 223
- D-t 341 K-t 221

516 Mütləq satış əməliyyatlarından valyuta gəlirlərinin ümumi məbləği üzrə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 221 K-t 222
- D-t 225 K-t 221
- D-t 221 K-t 225
- D-t 223 K-t 211
- D-t 225 K-t 224

517 Mütləq satış əməliyyatları üzrə satılacaq valyutanın dəyərində tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 223 K-t 213
- D-t 213 K-t 221
- D-t 221 K-t 213
- D-t 222 K-t 211
- D-t 213 K-t 223

518 Mütləq satış əməliyyatları üzrə satılmış valyutanın dəyərində tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 223 K-t 211
- D-t 631 K-t 221
- D-t 221 K-t 631

- D-t 611 K-t 222
 D-t 211 K-t 223

519 Mütləq satış əməliyyatları üzrə xarici valyutanın satışı ilə əlaqədar xərclərə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 631 K-t 611
 D-t 631 K-t 221
 D-t 221 K-t 611
 D-t 731 K-t 223
 D-t 611 K-t 222

520 Səlahiyyətli banklar vasitəsi ilə xarici valyutalar alışı günü cari valyuta hesabına köçürülərsə xarici valyutanın alınması üzrə tapşırıq məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 801 K-t 611
 D-t 215 K-t 212
 D-t 212 K-t 215
 D-t 222 K-t 223
 D-t 611 K-t 225

521 Səlahiyyətli banklar vasitəsi ilə xarici valyutalar alışı günü cari valyuta hesabına köçürülərsə alınmış xarici valyutanın məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 801 K-t 611
 D-t 212 K-t 611
 D-t 221 K-t 212
 D-t 223 K-t 222
 D-t 611 K-t 212

522 Səlahiyyətli banklar vasitəsi ilə alınmış xarici valyutalar üzrə valyuta kursunun MB kursundan artıq məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 731 K-t 611
 D-t 611 K-t 731
 D-t 223 K-t 212
 D-t 801 K-t 222
 D-t 611 K-t 223

523 Səlahiyyətli banklar vasitəsi ilə alınmış xarici valyutalar üzrə xərc məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 801 K-t 212
 D-t 222 K-t 801
 D-t 222 K-t 212
 D-t 202 K-t 223
 D-t 221 K-t 222

524 Səlahiyyətli banklar vasitəsi ilə satılacaq xarici valyutanın məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 801 K-t 611
 D-t 224 K-t 212

- D-t 221 K-t 225
- D-t 222 K-t 223
- D-t 225 K-t 221

525 Sənaye müəssisəsində verilmiş avansların və alınmış kommertiya kreditlərinin yoxlanması proseduru aid edilir:

- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə;
- xarici hesablaşmaların auditinin vəzifəsinə;
- daxili hesablaşmaların auditinin vəzifəsinə;

526 İşəməz qaydada fəhlələrə əmək haqqının hesablanması yoxlanması zamanı auditor hansı sənəddən istifadə edir?

- naryadlar;
- qaimə;
- ştat cədvəli;
- iş vaxtının tabel uçotu;
- hesab-faktura;

527 Qazanxana işçisinə hesablanmış əmək haqqının hansı hesabın debetinə yazılmasını auditor düzgün hesab edir?

- əsas istehsalatla məşğul olan işçi heyətinə məsrəflər;
- istehsalatda istifadə olunmuş köməkçi xammal;
- istehsalatda istifadə olunmuş əsas materiallar;
- köməkçi istehsalatla məşğul olan işçi heyətinə məsrəflər;
- istehsalatda istifadə olunmuş köməkçi materiallar;

528 Əmək qanunvericiliyi üzrə normativ-hüquqi sənədlərə riayət olunmasının, müxtəlif əmək haqqı və tutulmaların düzgünlüyünün yoxlanması:

- hesablaşma, valyuta və digər hesabların auditinin məqsədidir;
- kassa əməliyyatları üzrə uçotun auditinin məqsədidir;
- xarici hesablaşmalar üzrə uçotun auditinin məqsədidir;
- daxili hesablaşmalar üzrə uçotun auditinin məqsədidir;
- istehsal xərclərinin üzrə uçotun auditinin məqsədidir;

529 Naryadlar, marşrut vərəqələri informasiya mənbəyi hesab olunur?

- kassa əməliyyatlarının auditinin;
- əsas vəsaitlərin auditinin;
- istehsal ehtiyatlarının auditinin;
- daxili hesablaşmaların auditinin;
- xarici hesablaşmaların auditinin;

530 Sənaye müəssisəsində təhtəhesab şəxslərə pul vəsaitinin verilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Bank hesablaşma hesabları» K-t «Tələblərə əsasən verilən digər bank hesabları»
- D-t «Kassa» K-t «Tələblərə əsasən verilən digər bank hesabları»
- D-t «Bank hesablaşma hesabları» K-t «Kassa»
- D-t «Təhtəhesab məbləqlər» K-t «Kassa»

- D-t «Tələblərə əsasən verilən digər bank hesabları» K-t «Bank hesablaşma hesabları»

531 Sənaye müəssisəsində əmək haqqının hesablanması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab edilir?

- D-t «Tələblərə əsasən verilən digər bank hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
 D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc» K-t «Kassa»
 D-t «Kassa» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
 D-t «İstehsalat məsrəfləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
 D-t «Bank hesablaşma hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»

532 Auditor sənaye müəssisəsində əmək haqqının ödənilməsinin hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t «Tələblərə əsasən verilən digər bank hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
 D-t «Bank hesablaşma hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
 D-t «İstehsalat məsrəfləri » K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
 D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc» K-t «Kassa»
 D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc» K-t «Bank hesablaşma hesabları»

533 Sənaye müəssisəsində təhtəhesab şəxslərə pul vəsaitlərinin verilməsi zamanı hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- D-t «Bank hesablaşma hesabları» K-t «İstehsalat məsrəfləri »
 D-t «Təhtəhesab məbləqlər» K-t «Bank hesablaşma hesabları»
 D-t «İstehsalat məsrəfləri » K-t «Təhtə hesab məbləqlər»
 D-t «Təhtəhesab məbləqlər» K-t «Kassa»
 D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc» K-t «İstehsalat məsrəfləri »

534 Sənaye müəssisəsində təhtəhesab şəxs tərəfindən pul vəsaitlərinin qaytarılmasının hansı yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- D-t «Bank hesablaşma hesabları» K-t «İstehsalat məsrəfləri»
 D-t «Təhtə hesab məbləqlər» K-t «Bank hesablaşma hesabları»
 D-t «Təhtə hesab məbləqlər» K-t «İstehsalat məsrəfləri»
 D-t «Kassa» K-t «Təhtə hesab məbləqlər»
 D-t «Bank hesablaşma hesabları» K-t «Təhtəhesab məbləqlər»

535 Kredit və borclar üzrə faizlərin faktiki ödənilməsinin yoxlanması:

- analitik prosedurdur;
 təsərrüfat əməliyyatıdır;
 auditor sübutudur;
 auditor prosedurudur;
 mühasibat uçotu metodudur

536 Auditor sənaye müəssisəsində malsatanlara olan kreditor borclarının silinməsi üzrə hansı yazılışı düzgün hesab edir:

- D-t « Bankdakı hesablaşmalar hesabı » K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları»
 D-t « Malsatan və podratçılara uzunmüddətli kreditor borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları»
 D-t «Bankdakı hesablaşmalar hesabı» K-t «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları»
 D-t « Malsatan və podratçılara qısamüddətli kreditor borcları » K-t « Bankdakı hesablaşmalar hesabı»
 D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » K-t «Bankdakı hesablaşmalar hesabı»

537 Sənaye müəssisəsində hansı təsərrüfat əməliyyatı üzrə D-t 531 K-t 223 mühasiat yazılışı edilir:

- malsatanların ortamüddətli kreditor borclarının ödənilməsini
- malsatanların uzunmüddətli kreditor borclarının hesablanması;
- malsatanların qısamüddətli kreditor borclarının hesablanması;
- malsatanların qısamüddətli kreditor borclarının ödənilməsini
- malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını;

538 Sənaye müəssisəsində D-t 223 K-t 211 mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- malsatanların ortamüddətli borclarının ödənilməsini
- alıcıların uzunmüddətli debitor borclarının hesablanması;
- alıcıların qısamüddətli debitor borclarının hesablanması;
- alıcıların qısamüddətli borclarının ödənilməsini;
- malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını

539 Sənaye müəssisəsində qiymətlilərin alınması ilə bağlı borc üzrə faizlər onların uçota alınmasından sonra əks etdirilir:

- təşkilatın xalis mənfəətində;
- əmtəə-material qiymətlilərinin dəyərində;
- təşkilatın əlavə kapitalında;
- satışdan kənar xərclərin tərkibində;
- əməliyyat xərclərinin tərkibində;

540 Auditor sənaye müəssisəsində qazanxana işçisinə hesablanmış əmək haqqı hansı hesabın debetinə yazılmalıdır?

- 202-3;
- 202-5;
- 202-1;
- 202-7;
- 202-6;

541 Sənaye müəssisəsində əmək və onun ödənilməsi üzrə əməliyyatların düzgünlüyünün yoxlanması:

- hesablaşma, valyuta və digər hesabların auditinin məqsədidir;
- kassa əməliyyatları üzrə uçotun auditinin məqsədidir;
- xarici hesalaşmalar üzrə uçotun auditinin məqsədidir;
- daxili hesalaşmalar üzrə uçotun auditinin məqsədidir;
- istehsal xərclərinin üzrə uçotun auditinin məqsədidir;

542 Sənaye müəssisəsində şəxsi heyətin uçotu üzrə nümunəvi formaların mövcudluğunun yoxlanması auditin hansı istiqamətinə aid edilir?

- işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyünün yoxlanması;
- işəməuzd fəhlələrə əmək haqqının hesablanması üzrə uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin əziyyətinin yoxlanması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması üzrə düzgünlüyünün yoxlanması;

543 Sənaye müəssisəsində əmək üzrə qanunvericilik qaydalarına əməl olunması üzrə daxili nəzarətin vəziyyətinin audit zamanı yoxlanılır

- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyü;
- sexlərdə iş vaxtının uçotu tabelinin aparılması;
- məzuniyyətlərin verilməsi üzrə əmrlərin mövcudluğu;
- bütün cavablar doğrudur;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması düzgünlüyü;

544 Auditor sənaye müəssisəsində deponent edilmiş əmək haqqı məbləği üzrə aşağıdakı mühasibat yazılışını düzgün hesab edir?

- D-t «Digər ehtiyatlar» K-t «Nominal (nizamnamə) kapital»
- D-t «Müxtəlif debitor və kreditor borcları» K-t «Kassa»
- D-t «Bank hesablaşma hesabları» K-t «Müxtəlif debitor və kreditor borcları»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Müxtəlif debitor və kreditor borcları»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Təhtəhsab məbləğlər»

545 Sənaye müəssisəsində hesablaşma-ödəmə cədvəlinə daxil edilir:

- hesablanmış və veriləcək əmək haqqı;
- ödənilmək üçün hesablanmış əmək haqqı;
- yalnız ödəniləcək əmək haqqı məbləği;
- hesablanmış əmək haqqı, tutulması və veriləsi məbləq ;
- hesablanmış əmək haqqı və tutulma məbləqləri;

546 Auditorun fikrincə sənaye müəssisəsində hansı yazılış işçilərə dividendin hesablanmasını səciyyələndirir:

- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Hesabat ilinin xalis mənfəəti (zərəri)» K-t «Nominal (nizamnamə) kapitalı»
- D-t «Hesabat ilinin xalis mənfəəti (zərəri)» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

547 Auditor normativdən artıq ezamiyyə xərclərinin hansı mənbə hesabına silinməsinə düzgün hesab edir:

- qeyri satış gəlirlərinə
- məhsulun maya dəyərinə
- işçinin öz hesabına
- mənfəət hesabına
- gələcək hesabat dövrlərin gəlirlərinə

548 Şəxsi heyətin uçotu üzrə nümunəvi formaların mövcudluğunun yoxlanması auditor proseduru daxili hesablaşmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

- işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyünün yoxlanması;
- işəməzd fəhlələrə əmək haqqının hesablanması üzrə uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması düzgünlüyünün yoxlanması;

549 İşçilər üzrə şəxsi vərəqələrin mövcudluğunun yoxlanması auditor proseduru daxili hesablaşmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

- işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;

- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyünün yoxlanması;
- işəməuzd fəhlələre əmək haqqının hesablanması üzrə uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması üzrə düzgünlüyünün yoxlanması;

550 Məzuniyyətlərin verilməsi üzrə əmərlərin mövcudluğunun yoxlanması auditor proseduru daxili hesablaşmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

- işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyünün yoxlanması;
- işəməuzd fəhlələre əmək haqqının hesablanması üzrə uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması üzrə düzgünlüyünün yoxlanması;

551 Sənaye müəssisəsində keçmişdə ümitsiz borc kimi zərərə silinmiş debitor borcları məbləğinin ödənilməsi üçün daxil olmuş məbləq hansı hesabda əks etdirilməlidir:

- «Emissiya gəliri»;
- «Qanunvericilik üzrə ehtiyat»;
- «Hesabat dövrünün xalis mənfəəti»;
- «Gələcək hesabat dövrlərin gəlirləri»;
- «Ümumi mənfəət (zərər)»;

552 Sənaye müəssisəsində təhtəhəşab şəxs tərəfindən edilən ezamiyyə xərcləri üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Təhtəhəşab məbləqlər» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «İnzibati xərclər» K-t «Təhtəhəşab məbləqlər»
- D-t «Kassa» K-t «Təhtəhəşab məbləqlər»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kassa»
- D-t «İstehsalat məsrəfləri» K-t «Təhtəhəşab məbləqlər»

553 Təşkilatda daxili hesablaşmaların yoxlanması zamanı tikinti işlərinin aparılmasına əmək haqqı xərcləri məhsulun maya dəyərinə daxil edilməsi faktı akar olunmuşdur. Bu, vergitutma mühasibat hesabatına necə təsir göstərəcəkdir?

- vergiyə cəlb olunan mənfəət məbləği artacaq;
- vergiyə cəlb olunan mənfəət məbləği azalacaq;
- vergitutma bazası azalacaq;
- fiziki şəxslərdən gəlir vergisi artacaq;
- fiziki şəxslərdən gəlir vergisi azalacaq;

554 Təşkilatda daxili hesablaşmaların yoxlanması zamanı mükafat və hədiyyələrin dəyəri işçilərin ümumi gəlir məbləğinə daxil edilməməsi faktı akar olunmuşdur. Bu, vergitutma mühasibat hesabatının dürüstlüyünə necə təsir göstərəcəkdir?

- vergiyə cəlb olunan mənfəət məbləği azalacaq;
- fiziki şəxslərdən gəlir vergisi azalacaq;
- fiziki şəxslərdən gəlir vergisi artacaq;
- fiziki şəxslərdən vergi və digər tutulmalar üzrə vergitutma bazası azalacaq;
- vergiyə cəlb olunan mənfəət məbləği artacaq;

555 Təşkilatda daxili hesabləşmaların yoxlanması zamanı fiziki şəxslərdən gəlir vergisinin düzgün hesablanmaması faktı akar olunmuşdur. Bu, vergitutma mühasibat hesabının dürüstlüyünə necə təsir göstərəcəkdir?

- vergiyə cəlb olunan mənfəət məbləği azalacaq;
- fiziki şəxslərdən gəlir vergisi artacaq;
- fiziki şəxslərdən vergi və digər tutulmalar üzrə vergitutma bazası azalacaq;
- fiziki şəxslərdən gəlir vergisi azalacaq;
- vergiyə cəlb olunan mənfəət məbləği artacaq;

556 Deponent edilmiş əmək haqqı məbləği üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Digər ehtiyatlar» K-t «Nominal (nizamnamə) kapital»
- D-t «Müxtəlif debitor və kreditor borcları» K-t «Kassa»
- D-t «Bank hesablaşma hesabları» K-t «Müxtəlif debitor və kreditor borcları»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Müxtəlif debitor və kreditor borcları»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Təhtə hesab məbləğlər»

557 Yenidən qiymətləndirmə ilə əlaqədar əmlakın dəyərinin artması nəticəsində nizamnamə kapitalının artımı üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları»
- D-t «Ümumi mənfəət (zərəri)» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Nominal (nizamnamə) kapitalı»
- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Qanunvericilik üzrə ehtiyat»

558 Auditor sənaye müəssisəsinin işçilərinə nağd qaydada dividendin ödənilməsi üzrə hansı yazılışı düzgün hesab edir?

- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Ümumi mənfəət (zərəri)»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Tələblərə əsasən verilən digər bank hesabları»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Bank hesablaşma hesabları»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t 221 «Kassa»
- D-t «Bank hesablaşma hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar»

559 Auditor sənaye müəssisəsinin işçilərinə dividendin hesablanması üzrə hansı yazılışı düzgün hesab edir?

- D-t 533 K-t 801
- D-t 801 K-t 534
- D-t 342 K-t 301
- D-t 341 K-t 534
- D-t 801 K-t 533

560 Auditor sənaye müəssisəsində əvvəllər verilmiş və tələb olunmamış avans məbləğinin silinməsinin hansı qaydasını düzgün hesab edir:

- D-t 543 K-t 244
- D-t 341 K-t 543
- D-t 244 K-t 801
- D-t 801 K-t 192
- D-t 543 K-t 341

561 Sənaye müəssisəsində alınmış avans məbləqləri üzrə hansı mühasibat yazılışı doğrudur:

- D-t «Digər qısamüddətli aktivlər» K-t «Alınmış qısamüddətli avanslar»
- D-t «Digər qısamüddətli aktivlər» K-t «Gələcək hesabat dövrün xərcləri»
- D-t «Gələcək hesabat dövrün xərcləri» K-t «Digər qısamüddətli aktivlər»
- D-t «Bank hesablaşma hesabları» K-t «Alınmış qısamüddətli avanslar»
- D-t «Alınmış qısamüddətli avanslar» K-t «Digər qısamüddətli aktivlər»

562 Kommersiya krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alınmasına qədər kredit üzrə faizlər hesablandıqda hara daxil edilir:

- satışdan kənar xərclərə;
- təşkilatın xalis mənfətinə;
- əməliyyat xərclərinin tərkibinə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- təşkilatın əlavə kapitalına;

563 Kommersiya krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alındıqdan sonra kredit üzrə faizlər hesablandıqda hara daxil edilir:

- satışdan kənar xərclərə (gəlirlərə);
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- təşkilatın xalis mənfətinə;
- əməliyyat xərclərinin tərkibinə;
- təşkilatın əlavə kapitalına;

564 Malların daxil olması tarixinə yaranmış öhdəlik məbləği manatla faktiki ödənilmiş məbləğə uyğun gəlmədikdə vergi uçotunda məbləq fərqi hara daxil edilir

- təşkilatın əlavə kapitalına;
- təşkilatın xalis mənfətinə;
- əməliyyat xərclərinin tərkibinə;
- satışdan kənar xərclərə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;

565 Qiymətlilərin alınması ilə bağlı borc vəsaiti üzrə faizlər vergi uçotunda əks etdirilir:

- təşkilatın əlavə kapitalında;
- əməliyyat xərclərinin tərkibində;
- satışdan kənar xərclərin tərkibində;
- əmtəə-material qiymətlilərinin dəyərində;
- təşkilatın xalis mənfətinə;

566 Qiymətlilərin alınması ilə bağlı borc vəsaiti üzrə faizlər mühasibat uçotunda onların uçota alınmasından sonra harada əks etdirilir:

- əmtəə-material qiymətlilərinin dəyərində;
- satışdan kənar xərclərin tərkibində;
- təşkilatın xalis mənfətinə;
- əməliyyat xərclərinin tərkibində;
- təşkilatın əlavə kapitalında;

567 Sənaye müəssisəsində D-t 341 K-t 534 mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir?

- ehtiyat kapitalı hesabına dividendlərin hesablanması

- təşkilatın işçilərinə dividendlərin ödənilməsi
- öz işçilərinə dividendlərin hesablanması
- təşkilatda işləməyən səhmdarlara dividendlərin hesablanması
- işləməyən səhmdarlara dividendlərin ödənilməsi

568 Qiymətlilərin alınması ilə bağlı borc vəsaiti üzrə faizlər mühasibat uçotunda onların uçota alınmasına qədər harada əks etdirilir:

- satışdan kənar xərclərin tərkibində;
- əməliyyat xərclərinin tərkibində;
- təşkilatın əlavə kapitalında;
- əmtəə-material qiymətlilərinin dəyərində;
- təşkilatın xalis mənfəətində;

569 Inventarizasiya zamanı əksikgəlmələr aid edilməlidir:

- təşkilatın əlavə kapitalına
- əməliyyat xərclərinin tərkibinə;
- təşkilatın xalis mənfəətinə;
- konkret günahkar şəxsə;
- əmtəə-material qiymətlilərinin dəyərində;

570 Müqəssir şəxsdən çatışmazlığın tutulması mümkün olmadıqda silinir?

- hazır məhsula;
- əməliyyat xərclərinin tərkibinə;
- əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;
- inziati xərclərə;
- əmtəə-material qiymətlilərinin dəyərində;

571 İstehsal prosesində çatışmazlıqlar müəyyən olunur:

- istehsal prosesində;
- istehsal xərcləri istiqamətləri üzrə material xərclərinin bəlgüsdürülməsi cədvəlinin yoxlanması vasitəsi ilə;
- xərclərin bölüşdürülməsi cədvəllərində və aparılmış hesablama məlumatlarının üzvləşdirilməsi vasitəsi ilə;
- inventarizasiya zamanı;
- analitik prosedur vasitəsi ilə;

572 Məhsulun tam maya dəyərini hesablanması metodu ilə direkt-kostinq sisteminin fərqi nədir ?

- müstəqim material məsrəflərinin bölüşdürülməsi qaydası;
- dəyişən xərclərin bölüşdürülməsi qaydası;
- müstəqim əmək məsrəflərinin bölüşdürülməsi qaydası;
- sabit xərclərin bölüşdürülməsi qaydası;
- maşın və avadaqlıqların istismarı ilə bağlı xərclərin bölüşdürülməsi qaydası;

573 Məhsulun tam maya dəyərini hesablanması zamanı:

- dolayı xərclər istehsal fəhlələrinin əsas əməkhaqqına proporsional bölüşdürülür;
- daimi xərclər bütünlükdə satılmış məhsula aid olunur;
- dolayı xərclər istehsal olunmuş məhsulun həcminə proporsional bölüşdürülür;
- bütün xərclər satılmış məhsullar və hazır məhsul qalıqları arasında bölüşdürülür;
- bütün xərclər satılmış məhsullar və bitməmiş istehsalat arasında bölüşdürülür;

574 Xərclərin natamam hesablanması metodundan (direkt-kostinq) istifadə zamanı:

- dolayı xərclər istehsal olunmuş məhsulun həcminə proporsional bölüşdürülür;
- bütün xərclər satılmış məhsullar və bitməmiş istehsalat arasında bölüşdürülür;
- bütün xərclər satılmış məhsullar və hazır məhsul qalıqları arasında bölüşdürülür;
- daimi xərclər bütünlükdə satılmış məhsula aid olunur;
- dolayı xərclər istehsal fəhlələrinin əsas əməkhaqqına proporsional bölüşdürülür;

575 Auditor yoxlanması zamanı aşkar olunmuş aşağıdakı əməliyyat tipik səhv deyildir:

- təşkilatın sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan ezamiyyə xərclərinin maya dəyərinə daxil edilməsi;
- hesabat dövrünün satılmamış məhsul qalığına düşən nəqliyyat xərclərinin istehsal xərclərinə daxil edilməssə vəsaitlərə kapital qoyuluşu məbləğinin istehsal və tədavül xərclərinə aid edilməsi;
- vahid istehsalda bitməmiş istehsal qalıqlarının normativ maya dəyəri ilə qiymətləndirilməsi ;
- ləğv olunmuş sifariş üzrə xərclərin kommersiya xərclərinin tərkibinə daxil edilməsi;

576 Auditor yoxlanması zamanı aşkar olunmuş aşağıdakı əməliyyat tipik səhv hansıdır:

- vahid istehsalda bitməmiş istehsal qalıqlarının faktiki maya dəyəri ilə qiymətləndirilməsi ;
- ləğv olunmuş sifariş üzrə xərclərin kommersiya xərclərinin tərkibinə daxil edilməsi;
- faktiki ümumistehsal xərclərinin istehsalat məsrəflərinə silinməsi;
- əsas vəsaitlərə kapital qoyuluşu məbləğinin istehsal və tədavül xərclərinə aid edilməsi;
- daxil olmuş məteoialların uçotu üçün ilkin sənəd hesab olunan mədaxil orderindən istifadə olunması;

577 Plan kalkulyasiyası tərtib olunur:

- istehsal olunmuş məhsulun faktiki maya dəyərini əks etdirir;
- məhsul istehsalına faktiki xərclər haqqında mühasibat məlumatları əsasında;
- ayın əvvəlinə mövcud xammal, material və b.xərc normaları əsasında;
- il və ya rüb üzrə məhsulun orta maya dəyərini əks etdirir;
- müəssisənin həmin dövrdə istehsal imkanlarına müvafiq;

578 Normativ kalkulyasiya tərtib olunur:

- il və ya rüb üzrə məhsulun orta maya dəyərini əks etdirir;
- məhsul istehsalına faktiki xərclər haqqında mühasibat məlumatları əsasında;
- ayın əvvəlinə mövcud xammal, material və b.xərc normaları əsasında;
- istehsal olunmuş məhsulun faktiki maya dəyərini əks etdirir;
- müəssisənin həmin dövrdə istehsal imkanlarına müvafiq;

579 Smeta kalkulyasiyası tərtib olunur:

- il və ya rüb üzrə məhsulun orta maya dəyərini əks etdirir;
- məhsul istehsalına faktiki xərclər haqqında mühasibat məlumatları əsasında;
- ayın əvvəlinə mövcud xammal, material və b.xərc normaları əsasında;
- ayrı-ayrı məmulat və ya iş üçün sifarişçilərlə hesablaşmada qiyməti müəyyən etmək üçün;
- müəssisənin həmin dövrdə istehsal imkanlarına müvafiq;

580 Hesabat kalkulyasiyası tərtib olunur:

- ayrı-ayrı məmulat və ya iş üçün sifarişçilərlə hesablaşmada qiyməti müəyyən etmək üçün;
- müəssisənin həmin dövrdə istehsal imkanlarına müvafiq;
- ayın əvvəlinə mövcud xammal, material və b.xərc normaları əsasında;
- məhsul istehsalına faktiki xərclər haqqında mühasibat məlumatları əsasında;
- il və ya rüb üzrə məhsulun orta maya dəyərini əks etdirir;

581 Hansı sahədə bitməmiş istehsalın xüsusi çəkisi yüksək deyildir :

- kimya;
- kənd təsərrüfatı;
- maşınqayırma;
- çörəkbişirmə;
- gəmiqayırma;

582 Köməkçi istehsal xərcləri adətən bölüşdürülür :

- inzibati xərclərin həcminə proporsional;
- məmulatın emalı xərclərinə proporsional;
- istehsal fəhlələrinin əsas əməkhaqqına proporsional;
- istehlak olunmuş xidmətin miqdarına proporsional;
- buraxılmış məhsulun həcminə proporsional;

583 Köməkçi istehsal xərcləri bölüşdürülür :

- inzibati xərclərin həcminə proporsional;
- istehsal fəhlələrinin əsas əmək haqqına proporsional;
- buraxılmış məhsulun həcminə proporsional;
- istehsal sifarişlərinə proporsional;
- məmulatın emalı xərclərinə proporsional;

584 Plandankənar qeyri məhsuldar xərclər daxil edilir

- digər fəaliyyətdən zərərlərin tərkibinə;
- satışdankənar xərclərə;
- məhsulun normativ maya dəyərinə;
- məhsulun faktiki maya dəyərinə;
- satış üzrə xərclərin tərkibinə;

585 İstehsal ehtiyatları mühasibat uçotunda necə qiymətləndirilir:

- müqavilə qiyməti ilə;
- normativ maya dəyəri ilə;
- plan maya dəyəri ilə;
- faktiki maya dəyəri ilə;
- bazar qiyməti ilə;

586 Mühasibat uçotu qaydasına görə hesabat ilinin digər xərcləri:

- hesabat ilində mənfəət və zərərlər hesabına köçürülür;
- balans mənfəətinin tərkibində uçota alınır;
- mühasibat hesabatında ayrıca açıqlanmasına ehtiyac yoxdur;
- mühasibat hesabatında ayrıca açıqlanmalıdır;
- komməriya xərclərinin tərkibində uçota alınır;

587 Əsas vəsaitlərin təmiri ilə bağlı xərclər silinir:

- gələcək dövrlərin xərclərinə;
- komməriya xərclərinə;
- üstəlik xərclərə;
- norma daxilində istehsal məsrəflərinə;
- inzibati xərclərə;

588 Satış üzrə xərclərin tərkibinə aid edilir :

- sexlərdə məmulatın qablaşdırılması xərcləri;
- əsas fəhlələrin əmək haqqı;
- reklam üzrə vergi;
- reklam xərcləri;
- avadanlıqların amortizasiyası;

589 Mühasibat uçotunda hazır məhsulun qiymətləndirilməsi metodu asılıdır:

- doğru cavab yoxdur;
- istehsalın sahə xüsusiyyətindən;
- istifadə olunan istehsal texnologiyasının xüsusiyyətindən;
- təşkilatın uçot sisteminin seçilməsindən;
- təşkilatın fəaliyyətinin həcmindən;

590 Yeni sexin tikintisinə sərf olunan materialların dəyəri aid edilir:

- məhsul satışına;
- əməliyyat xərclərinə;
- əsas fəaliyyət üzrə xərclərə;
- kapital qoyuluşlarına;
- qeyri satış xərclərinə;

591 Təşkilatın işçisinə ödənilən doğum üzrə vəsait üzrə hansı yazılış qaydası auditor tərəfindən düzgün qəbul olunur:

- mənfəət vergisi tutulur;
- gəlirə daxil edilir, amma vergi tutulmur;
- fiziki şəxsin gəlirlərindən vergi tutmaq məqsədi ilə məcmu gəlirlərə daxil edilir;
- fiziki şəxsin gəlirlərindən vergi tutmaq məqsədi ilə məcmu gəlirlərə daxil edilmir;
- fiziki şəxsin gəlirlərindən verg tutulmur;

592 Hesablaşma-ödəmə cədvəlinə daxil edilir:

- hesablanmış və veriləcək əmək haqqı;
- ödənilmək üçün hesablanmış əmək haqqı;
- yalnız ödəniləcək əmək haqqı məbləği;
- hesablanmış əmək haqqı, tutulması və veriləsi məbləq ;
- hesablanmış əmək haqqı və tutulma məbləqləri;

593 Buraxılmış hazır məhsulun faktiki maya dəyəri hansı hesabın məlumatları əsasında müəyyən olunur:

- gələcək dövrlərin xərcləri;
- kommersiya xərcləri;
- hazır məhsul;
- istehsal məsrəfləri;
- inzibati xərclər ;

594 Auditor əməliyyatların mühasibat uçotunda əks etdirilməsi zamanı uçot siyasətinə əməl olunmaması faktını aşkar edərsə:

- müəyyən qeydlərlə auditor rəyi verməlidir;
- mənfə auditor rəyi verməlidir;
- uçot siyasətinin pozulması faktına istifadəçilərin diqqətini cəlb etmək üçün auditor rəyini modifikasiya etməlidir;
- həmin qayda pozuntusunun məhsulun maya dəyərinə təsirini müəyyən etməlidir;

- rəy verməkdən imtina etməlidir;

595 Normadan artıq ezamiyyə xərcləri məbləği silinir:

- gəlir hesabına
 məhsulun maya dəyərinə
 işçinin öz vəsaiti hesabına
 xalis mənfəət hesabına
 gələcək dövrlərin gəlirləri hesabına

596 Əsas vəsaitlərin ilkin dəyərinin formalaşdırılmasının yoxlanmasında hansı element nəzərə alınmamalıdır:

- əsas fəhlələrin əmək haqqı
 müəssisəyə çatdırılma ilə bağlı nəqliyyat xərcləri
 Obyektin qeydiyyatı ilə əlaqədar dövlət rüsunları
 idarəetmə heyətinin əmək haqqı
 quraşdırma ilə bağlı xərclər

597 Sənaye müəssisəsində məhsulun tam maya dəyərinin hesablanması zamanı:

- dolayı xərclər istehsal olunmuş məhsulun həcminə proporsional bölüşdürülür;
 bütün xərclər satılmış məhsullar və bitməmiş istehsalat arasında bölüşdürülür;
 daimi xərclər bütünlükdə satılmış məhsula aid olunur;
 bütün xərclər satılmış məhsullar və hazır məhsul qalıqları arasında bölüşdürülür;
 dolayı xərclər istehsal fəhlələrinin əsas əməkhaqqına proporsional bölüşdürülür;

598 Sənaye müəssisəsində plandankənar qeyri məhsuldar xərclər daxil edilir

- digər fəaliyyətdən zərərlərin tərkibinə;
 satışdankənar xərclərə;
 məhsulun normativ maya dəyərinə;
 məhsulun faktiki maya dəyərinə;
 [satış üzrə xərclərin tərkibinə;

599 Yoxlanılan təşkilatın qeyri rezident malgöndərəni varsa xarici hesablaşmaların uçotunda yaranan kurs fərqi aid edilir:

- əmtəə-material qiymətlilərinin dəyərinə;
 təşkilatın xalis mənfətinə;
 əməliyyat xərclərinin tərkibinə;
 satışdan kənar gəlirlərin və xərclərin tərkibinə;
 təşkilatın əlavə kapitalına;

600 Əgər kontragent-rezidentlər arasında hesablaşmaların müqavilədə göstərilən xarici valyutada deyil, manatla aparılırsa xarici hesablaşmaların uçotunda yaranan kurs fərqi aid edilir:

- təşkilatın əlavə kapitalına;
 təşkilatın xalis mənfətinə;
 əməliyyat xərclərinin tərkibinə;
 satışdan kənar gəlirlərin və xərclərin tərkibinə;
 əmtəə-material qiymətlilərinin dəyərinə;

601 İstənilən borc öhdəliyi növü üzrə faiz xərci daxil edilir:

- təşkilatın xalis mənfətinə;

- əmtə-material qiymətlilərinin dəyərinə;
- əməliyyat xərclərinin tərkibinə;
- satışdan kənar xərclərin tərkibinə;
- təşkilatın əlavə kapitalına;

602 Vergi ödəyicisi tərəfindən buraxılan qiymətli kağızlar üzrə hesablanmış faiz xərcləri hara daxil edilir:

- təşkilatın xalis mənfətinə
- əmtə-material qiymətlilərinin dəyərinə;
- əməliyyat xərclərinin tərkibinə;
- satışdan kənar xərclərin tərkibinə;
- təşkilatın əlavə kapitalına;

603 Baş kitabda xərclərin uçotu üzrə yazılışların düzgünlüyü necə yoxlanılır:

- istehsala xərcləri əks etdirən hesaların dövrüyyələrini və qalıq məbləğlərini hesablamaqla;
- istehsala xərclərin analitik uçotu məlumatlarının istehsalat məsrəfləri hesabları üzrə dövrüyyə və qalıq məbləqlərinə uyğunluğunun eyni olması ilə;
- istehsala xərcləri əks etdirən hesaların qalıq məbləğlərini hesablamaqla;
- istehsala xərcləri əks etdirən hesaların dövrüyyəsi üzrə məbləği hesablamaqla;
- müstəqim xərclərin bölüşdürülməsi cədvəlində və aparılmış hesablamalarda yazılışların düzgünlüyünün üzləşdirilməsi;

604 Müqəssir şəxsdən əksikgəlmənin tutulması mümkün olmadıqda silinir?

- əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;
- əmtə-material qiymətlilərinin dəyərinə;
- əməliyyat xərclərinin tərkibinə
- ümumistehsal xərclərinə;
- hazır məhsula;

605 Müqəssir şəxsdən çatışmazlığın tutulması mümkün olmadıqda silinir?

- gələcək dövrün xərclərinə;
- hazır məhsula;
- əməliyyat xərclərinin tərkibinə;
- maliyyə nəticələrinə;
- əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;

606 Təbii fəlakət nəticəsində boşdayanmalardan itgilər aşağıdakı hesabda uçota alınır:

- hazır məhsul;
- inzibati xərclər;
- istehsalat məsrəfləri;
- ümumi mənfəət (zərər);
- kommersiya xərcləri;

607 Bütçəyə ödəmələrin gecikdirilməsi ilə bağlı faizin əks etdirilməsinin hansı variantı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Inzibati xərclər»
- D-t «Sair əməliyyat gəlirləri»
- D-t «Ümumi mənfəət (zərər)»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Istehsalat məsrəfləri»

608 D-t 244 K-t 221 mühasibat yazılışı hansı əməliyyatı əks etdirir?

- Təhtəlhesab şəxsə avans verilməsi üçün hesablaşma hesabından pulun çıxarılması;
- Təhtəlhesab şəxsə əmək haqqının verilməsi;
- Təhtəlhesab şəxs tərəfindən istifadə olunmamış məbləğin tutulması;
- Təhtəlhesab şəxsə avansın verilməsi;
- Təhtəlhesab şəxsdən verginin tutulması;

609 Təhtəlhesab şəxs tərəfindən edilən ezamiyyə xərcləri üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Kassa» K-t «Təhtəlhesab məbləğlər»
- D-t «Təhtəlhesab məbləğlər» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «İstehsalat məsrəfləri» K-t «Təhtəlhesab məbləğlər»
- D-t «İnzibati xərclər» K-t «Təhtəlhesab məbləğlər»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kassa»

610 Təhtəlhesab şəxs tərəfindən edilən ezamiyyə xərcləri üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «İstehsalat məsrəfləri»
- D-t «İnzibati xərclər» K-t «Təhtəlhesab məbləğlər»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kassa»
- D-t «İstehsalat məsrəfləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Kommersiya xərcləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

611 Bir cinsli avadanlıq lardan istifadə olunan müəssisələrdə dolayı xərclərin bölüşdürülməsinin əsas metodunu göstərin?

- bir fəhlə hesabı ilə adam-saat ərzində məhsul buraxılışının miqdarına proporsional ;
- Əsas istehsal fəhlələrinin əsas əmək haqqına proporsional;
- faktiki məhsul buraxılışına maşın-saat əmsali bazasında avadanlığın işinin normativ səviyyəsinə proporsional olaraq;
- avadanlığın iş saatının miqdarına proporsional ;
- məmulatın emal edilməsi xərclərinə proporsional;

612 Məhsulun maya dəyərini tam kalkulyasiyası zamanı mənfəət və zərər haqqında hesabatda göstərilən mənfəət məbləği:

- doğru cavab yoxdur;
- hər iki metoddan istifadə zamanı mənfəətin həcmi eynidir;
- dəyişən xərclər üzrə kalkulyasiyası metodunun tətbiqi zamanı hesablanmış mənfəətdən azdır ;
- dəyişən xərclər üzrə kalkulyasiyası metodunun tətbiqi zamanı hesablanmış mənfəətdən çoxdur;
- kalkulyasiya metodları mənfəətə təsir göstərmir;

613 Məhsulun maya dəyərini tam kalkulyasiyası zamanı ehtiyat qalıqlarının mühasibat balansında göstərilən məbləği:

- doğru cavab yoxdur;
- dəyişən xərclər üzrə kalkulyasiyası metodunun tətbiqi zamanı hesablanmış həcmdən çoxdur;
- dəyişən xərclər üzrə kalkulyasiyası metodunun tətbiqi zamanı hesablanmış həcmdən azdır ;
- hər iki metoddan istifadə zamanı mənfəətin həcmi eynidir;
- kalkulyasiya metodları ehtiyat qalıqlarının həcminə təsir göstərmir;

614 Hansı növ istehsalda bitməmiş istehsalat faktiki maya dəyəri ilə qiymətləndirilir:

- qapalı tipli səhmdar cəmiyyətlərində;
- qısa texnoloji tsikli istehsalda;
- kütləvi və partiyalarla istehsal zamanı;
- fərdi istehsalda;
- açıq tipli səhmdar cəmiyyətlərində;

615 Hansı növ istehsalda bitməmiş istehsal plan maya dəyəri ilə qiymətləndirilir:

- qapalı tipli səhmdar cəmiyyətlərində;
- fərdi istehsalda;
- qısa texnoloji tsikli istehsalda;
- kütləvi və partiyalarla istehsal zamanı;
- açıq tipli səhmdar cəmiyyətlərində;

616 Hansı növ istehsalda bitməmiş istehsal müstəqim xərclər məbləğində qiymətləndirilir:

- qapalı tipli səhmdar cəmiyyətlərində;
- fərdi istehsalda;
- kütləvi və partiyalarla istehsal zamanı;
- qısa texnoloji tsikli istehsalda;
- açıq tipli səhmdar cəmiyyətlərində;

617 Bitməmiş istehsalın faktiki maya dəyəri ilə qiymətləndirilməsi zamanı:

- ümumistehsal xərcləri bütövlükdə satılmış məhsula aid edilir;
- bitməmiş istehsal emalda olan xammal, materialların dəyərini görə qiymətləndirilir;
- bitməmiş istehsal qalıqlarının natamam maya dəyəri ilə qiymətləndirilməsinə icazə verilir;
- məmulat tamamlanana qədər onun hazırlanması ilə əlaqədar bütün xərclər bitməmiş istehsala aid edilir;
- «Inzibati xərclər» hesabı üzrə məsrəflər bitməmiş istehsala aid edilmir;

618 Auditor təşkilatın əksər hallarda bank kreditindən istifadə etmədiyini, faizin məhsulun maya dəyərində aid edildiyini aşkar edərsə onun hərəkəti:

- auditor rəy verməkdən imtina edəcəkdir;
- əməliyyat düzgün aparılmamışdır, hesabat qeyri dürüst qiymətləndirilir;
- əməliyyat düzgün aparılmışdır, düzəlişə ehtiyac yoxdur;
- vergi tutulan mənfəət məbləği faiz həcmində artırılmalıdır;
- qayda pozuntusu çox ciddi olduğundan auditor hesabatın dürüslüyü haqqında mənfə rəy verməlidir;

619 Auditor təşkilatın əksər hallarda bank kreditindən istifadə etmədiyini, faizin məhsulun maya dəyərində aid edildiyini aşkar edərsə onun hərəkəti:

- auditor rəy verməkdən imtina edəcəkdir;
- əməliyyat düzgün aparılmamışdır, hesabat qeyri dürüst qiymətləndirilir;
- əməliyyat düzgün aparılmışdır, düzəlişə ehtiyac yoxdur;
- mənfəət məbləğini təhrif etdiyinə görə təşkilat cərimə ödəməlidir;
- qayda pozuntusu çox ciddi olduğundan auditor hesabatın dürüslüyü haqqında mənfə rəy verməlidir;

620 Təşkilatın uçot siyasəti haqqında informasiyanın tərkibində mühasibat hesabatında açıqlama verilməlidir:

- kalkulyasiya maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- müstəqim əmək məsrəflərinin tanınması qaydası;
- müstəqim material məsrəflərinin tanınması qaydası;
- kommersiya və inzibati xərclərin tanınması qaydası;

- qeyri müstəqim xərclərin tanınması qaydası;

621 Mühasibat hesabatında minimum aşağıdakı informasiyaya açıqlama verilməlidir:

- kommersiya və inzibati xərclərin tanınması qaydası;
 müstəqim əmək məsrəflərinin tanınması qaydası;
 müstəqim material məsrəflərinin tanınması qaydası;
 kalkulyasiya xərc maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
 xərc elementləri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;

622 Qaydaya görə hesabat dövründə təşkilatın digər xərcləri:

- kommersiya xərclərinin tərkibində verilir;
 mühasibat hesabatında ayrıca verilmir;
 hesabat dövrünün mənfəəti hesabına silinir;
 hesabat dövrünün mənfəətinə silinmir;
 balans mənfəətinin tərkibində verilir;

623 Ləğv olunmuş sifarişlər üzrə xərclər silinir:

- hazır məhsulun tərkibinə;
 kommersiya xərclərinin tərkibinə;
 istehsal maya dəyərinə;
 qeyri satış xərclərin tərkibinə;
 bitməmiş istehsalın tərkibinə;

624 Bitməmiş istehsala daxil edilmir :

- tam komplektləşdirilməmiş məhsul;
 işlənmənin bütün mərhələlərini keçməmiş məhsul (yarımfabrikat);
 sifarişçi tərəfindən qəbul olunmamış natamam iş;
 işlənməyə verilməmiş materiallar və alınmış yarımfabrikatlar;
 texnikəzarət bölməsi tərəfindən qəbul olunmamış hazır məmulat;

625 Təşkilatın təsərrüfat fəaliyyətində əvvəllər başlanmış sifarişlərin hazır-lanması prosesinin dayandırılması faktı olarsa auditor nəyi yoxlamalıdır:

- bitməmiş istehsalın qiymətləndirilməsinin düzgünlüyü;
 ləğv olunan sifarişi icra edənlərin əmək haqqının hesablanması üzrə cədvəlləri;
 ləğv olunan sifariş üzrə bütün ilkin və uçot sənədlərini;
 qalan qiymətlilərdən istifadə səviyyəsi;
 ləğv olunan sifariş başa çatmamış işlərin həcmi və dəyəri;

626 Auditor nəzərdə saxlamalıdır ki, bitməmiş istehsalı plan maya dəyəri ilə qiymətləndirərkən:

- bitməmiş istehsal qalıqlarının natamam maya dəyəri ilə və ya qalan dolay xərcləri hazır məhsulun maya dəyərinə daxil etməklə müstəqim xərclər üzrə qiymətləndirilməsinə icazə verilir;
 məmulat tamamlanana qədər onun hazırlanması ilə əlaqədar bütün xərclər bitməmiş istehsala aid edilir;
 «Inzibati xərclər» hesabı üzrə məsrəflər bitməmiş istehsala aid edilmir;
 bitməmiş istehsal emalda olan xammal, materialların dəyərinə görə qiymətləndirilir;
 ümumistehsal xərcləri bütövlükdə satılmış məhsula aid edilir;

627 Auditor nəzərdə saxlamalıdır ki, bitməmiş istehsalı birbaşa xərclər səviyyəsində qiymətləndirərkən :

- ümumistehsal xərcləri bütövlükdə satılmış məhsula aid edilir;

- «İnzibati xərclər» hesabı üzrə məsrəflər bitməmiş istehsala aid edilmir;
- bitməmiş istehsal qalıqlarının natamam maya dəyəri ilə və ya qalan dolay xərcləri hazır məhsulun maya dəyərində daxil etməklə müstəqim xərclər üzrə qiymətləndirilməsinə icazə verilir;
- bitməmiş istehsal emalda olan xammal, materialların dəyəri üzrə qiymətləndirilir;
- məmulat tamamlanana qədər onun hazırlanması ilə əlaqədar bütün xərclər bitməmiş istehsala aid edilir;

628 Yoxlama prosesində auditor işçiyə ev tikintisi üçün edilən maddi yar-dımın məhsulun maya dəyərində daxil edilməsi faktını aşkar etmişdir. Həmin ödəniş məbləği üzrə qeyri büdcə fonduna vəsait hesablanmış və maya dəyərində silinmişdir. Bu halda auditorun hərəkəti:

- auditor rəy verməkdən imtina edəcəkdir;
- əməliyyat düzgün deyildir, hesabat qeyri dürüst qiymətləndirilir;
- əməliyyat düzgün aparılmışdır, düzəlişə ehtiyac yoxdur;
- auditor əməliyyatı əsassız hesab edir, ödəmə və ona görə hesablan məbləq təşkilatın xüsusi mənbələri hesabına silinməlidir;
- qayda pozuntusu çox ciddi olduğundan auditor hesabatın dürüslüyü haqqında mənfə rəy verməlidir;

629 Təşkilatın təsərrüfat fəaliyyətində əvvəllər başlanmış sifarişlərin hazırlanması prosesinin dayandırılması faktı olarsa auditor nəyi yoxlamalıdır:

- bitməmiş istehsalın qiymətləndirilməsinin düzgünlüyü;
- ləğv olunan sifarişi icra edənlərin əmək haqqının hesablanması üzrə cədvəlləri;
- ləğv olunan sifariş üzrə bütün ilkin və uçot sənədlərini;
- ləğv olunmuş sifarişlər üzrə itgi necə müəyyən edilmiş və mühasibat uçotunda əks etdirilmişdir;
- ləğv olunan sifariş başa çatmamış işlərin həcmi və dəyəri;

630 D-t İnziabti xərclər K-t Torpaq, tikili və avadanlıqların amortizasiyası mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir :

- norma daxilində istehsal məsrəflərinə;
- ümumistehsal təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması;
- əldə edilmiş əsas vəsait üzrə amortizasiyanın hesablanması;
- ümumtəsərrüfat təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması;
- xidmət sahələrinin əsas vəsait obyektləri üzrə amortizasiyanın hesablanması;

631 İstehsala buraxılmış materiallar üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Material ehtiyatları» K-t «İstehsalat məsrəfləri»
- D-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»; K-t «Material ehtiyatları»
- D-t «Bitməmiş istehsal»; K-t «Material ehtiyatları»
- D-t «İstehsalat məsrəfləri»; K-t «Material ehtiyatları»
- D-t «İnzibati xərclər»; K-t «Material ehtiyatları»

632 Konkret növ məhsul istehsalına buraxılmış materiallar üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Material ehtiyatları»; K-t «İstehsalat məsrəfləri»
- D-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»; K-t «Material ehtiyatları»
- D-t «Bitməmiş istehsal»; K-t «Material ehtiyatları»
- D-t «İstehsalat məsrəfləri»; K-t «Material ehtiyatları»
- D-t «İnzibati xərclər»; K-t «Material ehtiyatları»

633 Digər təşkilatın alınmış qiymətli kağızlarının saxlanması üzrə depozit xidməti xərcləri aid edilir :

- məhsul satışına;

- maliyyə qoyuluşlarına;
- əsas fəaliyyət üzrə xərclərə;
- əməliyyat xərclərinə;
- qeyri satış xərclərinə;

634 Məzuniyyətə gedən əməkdaş üçün nağdsız qaydada aviabiletin ödənilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»; K-t «Bank hesablaşma hesabları»
- D-t «Təhtəhesab məbləqlər»; K-t «Bank hesablaşma hesabları»
- t «İnzibati xərclər»; K-t «Bank hesablaşma hesabları»
- D D-t «Digər deitor və kreditor borcları»; K-t «Bank hesablaşma hesabları»
- D-t «Təhtəhesab məbləqlər»; K-t «Digər deitor və kreditor borcları»

635 Kommersiya xərclərinin silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»; K-t «Satış»
- D-t «Ümumi mənfəət (zərəri)»; K-t «Kommersiya xərcləri»
- D-t «Hazır məhsul»; K-t «Kommersiya xərcləri»
- D-t «Satış»; K-t «Kommersiya xərcləri»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»; K-t «Kommersiya xərcləri»

636 Əsas istehsal fəhlələrinə əmək haqqının hesablanması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar K-t «İstehsalat məsrəfləri»
- D-t «İnzibati xərclər»; K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»; K-t «Kassa»
- D-t «İstehsalat məsrəfləri»; K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Kommersiya xərcləri»; K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

637 Müəssisə məhsulların qablaşdırılmasını bankdan alınmış kredit hesabına həyata keçirmişdir. Materialların uçota alınmasından əvvəl ödənilən kreditin faizləri auditor tərəfindən daxil edilir

- nəqliyyat xərclərinə
- digər xərclərə
- materialın dyərinə
- məhsulun maya dəyərinə
- əmək haqqına

638 Auditor qazanxana işçilərinə hesablanmış əmək haqqının hansı hesabın debetində əks etdirilməsin düzgün sayır?

- 202-5
- 202-2
- 202-1
- 202-7
- 202-3

639 Bütçəyə vergi ödənişlərinin gecikdirilməsinə görə hesablanmış faizin əks etdirilməsinin aşağıdakı qaydası auditor tərəfindən düzgün qəbul edilir?

- D-t 801 «Ümumi mənfəət (zərəri)»
- D-t 202 «İstehsalat məsrəfləri»

- D-t 631 “ Maliyyə gəlirləri”
- D-t 611-1 “Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər”
- D-t 341 “ Hesabat dövrünün xalis mənfəəti (zərəri)»

640 İstehsala xərclərin auditinin informasiya mənbəyi hansıdır:

- 241,242, 434, 5334
- 711, 721, 731, 741
- 202, 222, 225, 231
- 202, 711, 721, 731
- 223, 225, 231, 401

641 Sənaye müəssisəsində istehsala buraxılmış materiallar üzrə aşağıdakı mühasibat yazılışı aparılmalıdır?

- D-t «Material ehtiyatları» K-t «İnzibati xərclər»
- D-t «Material ehtiyatları» K-t «Bitməmiş istehsal»
- D-t «Bitməmiş istehsal» K-t «Material ehtiyatları»
- D-t «İstehsalat məsrəfləri» K-t «Material ehtiyatları»
- D-t «İnzibati xərclər» K-t «Material ehtiyatları»

642 Auditor sənaye müəssisəsində əsas istehsal fəhlələrinə əmək haqqının hesablanması üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «İstehsalat məsrəfləri»
- D-t «İnzibati xərclər» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kassa»
- D-t «İstehsalat məsrəfləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Kommersiya xərcləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

643 İşçilərə əmək haqqının hesalanması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 217 K-t 341;
- D-t 341 K-t 432;
- D-t 532 K-t 401;
- D-t 202 K-t 533;
- D-t 432 K-t 341;

644 Kassadan təhtəlhesab məbləğin verilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Kassa»; K-t «Təhtəlhesab məbləğlər»
- D-t «Təhtəlhesab məbləğlər»; K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Təhtəlhesab məbləğlər»; K-t «Bank hesablaşma hesabları»
- D-t «Təhtəlhesab məbləğlər»; K-t «Kassa»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»; K-t «Təhtəlhesab məbləğlər»

645 Kənar təşkilat tərəfindən aparılmış cari xərclərin aksept edilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Gələcək hesabat dövrlərin xərcləri»; K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- D-t «Kommersiya xərcləri»; K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Bina, tikili və avadanlıqla»; K-t «Bank hesablaşma hesabları»
- D-t «İnzibati xərclər»; K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»

- D-t «Bina tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»; K-t «Inzibati xərclər»

646 Hesabat ayına işçilərə hesablanmış əmək haqqı -350 000 man., sosial müdafiə fonduna köçürmə- 77000 man., deponent məbləq – 4000 man., kassadan verilmiş məbləq– 302000 man. təşkil etmişdir Auditorun fikrincə məhsulun maya dəyərində hansı məbləğ daxil edilməlidir:

- 273 000 man
 306 000 man
 302 000 man
 350 000 man
 346 000 man

647 Mühasibat balansında hazır məhsul necə əks etdirilir:

- normativ və ya faktiki maya dəyəri ilə
 satış qiyməti ilə
 müqavilə qiyməti ilə
 yalnız faktiki maya dəyəri ilə
 uçot qiyməti ilə

648 Təşkilat məhsul buraxılışı hesabından istifadə etmədən məhsul buraxılışının uçotunu aparır.

- satış və ya uçot qiyməti ilə
 normativ və ya plan istehsal maya dəyəri ilə;
 «Hazır məhsul» hesabında məhsul buraxılışı əks etdirilir;
 Bu halda faktiki maya dəyəri ilə;
 müqavilə və ya uçot qiyməti ilə;

649 Bağlanmış müqaviləyə əsasən mülkiyyət hüququ satıcıdan alıcıya keçdikdə məhsul mühasibat uçotunda necə əks etdirilir:

- məsul saxlanmada olan məhsul;
 hazır məhsul;
 yüklənmiş məhsul;
 satılmış məhsul;
 bitməmiş istehsal

650 Hazır məhsulun uçotu üzrə ilkin sənəd:

- məhsul buraxılışı cədvəli
 hesab-faktura;
 əmr-qaimə;
 təhvil-təslim qaiməsi;
 əmtəə-nəqliyyat qaiməsi;

651 Məhsul buraxılışı və satışının uçotu üzrə analitik və sintetik uçot reyestrinə aiddir:

- təhvil-təslim qaiməsi;
 hesab-faktura;
 əmr-qaimə;
 hazır məhsul buraxılışı cədvəli
 əmtəə-nəqliyyat qaiməsi;

652 Hazır məhsulların yüklənməsi üzrə ilkin sənədlərə aiddir:

- məhsulun yüklənməsi və satışı cədvəli;

- hesab-faktura, əmtəə-nəqliyyat qaiməsi;
- təhvil-təslim qaiməsi, əmr-qaimə;
- hazır məhsul buraxılışı cədvəli
- hazır məhsulun anbar uçotu vərəqəsi;

653 Müəssisədə normativ və ya plan maya dəyəri göstəricisindən istifadə aşağıdakı hesabdən istifadənin əsas şərtidir:

- gələcək dövrlərin xərcləri;
- hazır məhsul;
- yüklənmiş mallar;
- məhsul buraxılışı
- satış;

654 Tərtib olunmuş sənədlərə əsasən hazır məhsulun yüklənməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Yüklənmiş mallar» K-t «Hazır məhsul»
- D-t «Bank hesablaşma hesabları K-t «Malların satışı»
- D-t «Mallar»; K-t «Yüklənmiş mallar»
- D-t «Malların satışı»; K-t «Bank hesablaşma hesabları»
- D-t «Malların satışı»; K-t «Kassa»

655 Mühasibat uçotu və hesabatda satış üçün hazır məhsul necə əks etdirilir:

- bazar dəyəri üzrə
- plan maya dəyəri üzrə;
- normativ maya dəyəri üzrə;
- faktiki istehsal maya dəyəri üzrə;
- uçot dəyəri üzrə;

656 Hazır məhsul hesabında hazır məhsul necə əks etdirilir:

- satış qiyməti üzrə;
- yalnız uçot dəyəri üzrə;
- yalnız faktiki maya dəyəri üzrə;
- normativ və ya faktiki maya dəyəri üzrə;
- müqavilə və ya uçot qiyməti üzrə

657 Mülkiyyət hüququ ödəmələr həyata keçirildikcə nəzərdə tutulmuşdursa yüklənmiş mallar üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün sayılır?

- D-t «Bank hesablaşma hesabları K-t «Malların satışı»
- D-t «Bank hesablaşma hesabları» K-t «Yüklənmiş mallar»
- D-t «Kommersiya xərcləri» K-t «Hazır məhsul»
- D-t «Yüklənmiş mallar» K-t «Hazır məhsul»
- D-t «Malların satışı» K-t «Kassa»

658 Nağd hesablaşma qaydasında məhsul satışı üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün sayılır?

- D-t «Bank hesablaşma hesabları K-t «Malların satışı»
- D-t «Bank hesablaşma hesabları» K-t «Yüklənmiş mallar»
- D-t «Kommersiya xərcləri» K-t «Hazır məhsul»
- D-t «Kassa» K-t «Satış»

D-t «Satış» K-t «Kassa»

659 Auditor sənaye müəssisəsində kommertiya xərclərinin silinməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t «Kommertiya xərcləri» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Hazır məhsul»
- D-t «Hazır məhsul» K-t «Kommertiya xərcləri»
- D-t «Satış» K-t «Kommertiya xərcləri»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»

660 Sənaye müəssisəsinin mühasibat uçotunda hazır məhsulun qiymətləndirilməsi metodunu müəyyən edir:

- doğru cavab yoxdur;
- istehsalın sahə xüsusiyyəti;
- istifadə olunan istehsal texnologiyasının xüsusiyyəti;
- təşkilatın uçot sisteminin seçilməsi;
- təşkilatın fəaliyyətinin həcmi;

661 Sənaye müəssisəsində hazır məhsulun uçotu üzrə hansı ilkin sənəddən istifadə olunur:

- məhsul buraxılışı cədvəli
- hesab-faktura;
- əmr-qaimə;
- təhvil-təslim qaiməsi;
- əmtəə-nəqliyyat qaiməsi;

662 Sənaye müəssisəsində məhsul buraxılışı və satışının uçotu üzrə analitik və sintetik uçot reyestrinə aiddir:

- təhvil-təslim qaiməsi;
- hesab-faktura;
- əmr-qaimə;
- hazır məhsul buraxılışı cədvəli
- əmtəə-nəqliyyat qaiməsi;

663 Sənaye müəssisəsində hazır məhsulların yüklənməsi üzrə ilkin sənədlərə aiddir:

- təhvil-təslim qaiməsi, əmr-qaimə
- məhsulun yüklənməsi və satışı cədvəli;
- hazır məhsulun anbar uçotu və rəqəsi;
- hesab-faktura, əmtəə-nəqliyyat qaiməsi;
- hazır məhsul buraxılışı cədvəli

664 Auditor sənaye müəssisəsində satış üçün nəzərdə tutulmuş məhsulun mühasibat uçotu və hesabatda əks etdirilməsinin hansı metodunu düzgün hesab edir:

- bazar dəyəri üzrə
- plan maya dəyəri üzrə;
- normativ maya dəyəri üzrə;
- faktiki istehsal maya dəyəri üzrə;
- uçot dəyəri üzrə;

665 Auditor müəssisənin hazır məhsulunun hansı qaydada əks etdirilməsini düzgün sayır:

- müqavilə və ya uçot qiyməti üzrə
- yalnız faktiki maya dəyəri üzrə;
- normativ və ya faktiki maya dəyəri üzrə;
- satış qiyməti üzrə;
- yalnız uçot dəyəri üzrə;

666 Uçot qiyməti ilə mədaxil olunmuş hazır məhsul üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur? (Çəki: 1

- D-t 223 K-t 221;
- D-t 205 K-t 221;
- D-t 221 K-t 223;
- D-t 204 K-t 202;
- D-t 223 K-t 205;

667 Müəssisənin özündə tam istifadə olunmuş hazır məhsul üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 221 K-t 205;
- D-t 401 K-t 343;
- D-t 343 K-t 401;
- D-t 201 K-t 202;
- D-t 205 K-t 221;

668 Müəssisənin özündə tam istifadə olunmuş hazır məhsul üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 221 K-t 205;
- D-t 401 K-t 343
- D-t 343 K-t 401;
- D-t 201 K-t 202;
- D-t 205 K-t 221;

669 Auditorun fikrincə sənaye müəssisəsində hazır məhsul uçot qiyməti ilə mədaxil edildikdə aşağıdakı yazılışı aparılmalıdır:

- D-t 223 K-t 221;
- D-t 204 K-t 205;
- D-t 205 K-t 204;
- D-t 204 K-t 202;
- D-t 221 K-t 223;

670 Auditor sənaye müəssisəsində məhsul satışından mənfəətin əks etdirilməsinin hansı yazılışını düzgün sayır?

- D-t «Hazır məhsul» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Sair əməliyyat gəlirləri»
- D-t «Sair əməliyyat gəlirləri» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Satış» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Hazır məhsul»

671 Auditor sənaye müəssisəsində aşağıdakı məbləğin qeyri satışdan gəlirlərə daxil edilməsini yoxlamalıdır:

- hesabat ilində aşkar olunmuş ötən illərin mənfəəti

- tələb olunma vaxtı keçmiş kreditör borcları;
- əvəzsiz alınmış aktivlərin dəyəri;
- digər təşkilatın fəaliyyətində iştirakdan pay;
- kurs fərqləri;

672 Auditor sənaye müəssisəsində aşağıdakı məbləğin qeyri satışdan gəlirlərə daxil edilmədiyini yoxlamalıdır:

- patentlər üzrə hüquq haqqının ödənilməsi ilə bağlı daxilolmalar
- kurs fərqləri
- təşkilatın aktivlərin müvəqqəti istifadəsinə görə haqqın daxil olması;
- əvəzsiz alınmış aktivlər;
- təşkilatın pul vəsaitlərindən istifadəyə görə alınmış faizlər

673 Xüsusi kapitalın artımının bilavasitə mənbəyi:

- maliyyə qoyuluşları
- kreditlərin cəlb olunması
- istiqrazların buraxılması
- səhmlərin emissiyası
- yeni səhmlərin buraxılması

674 Xüsusi kapitalın tərkibinə daxil deyildir:

- əlavə kapital
- ötən illərin bölüşdürülməmiş mənfəəti
- məqsədli maliyyələşdirmə və daxilolmalar
- gələcək dövrlərin gəlirləri
- ehtiyat kapitalı

675 Sənaye müəssisəsində yeni sexin tikintisinə sərf olunan materialların dəyəri aid edilir:

- məhsul satışına;
- əməliyyat xərclərinə;
- əsas fəaliyyət üzrə xərclərə;
- kapital qoyuluşlarına;
- qeyri satış xərclərinə;

676 D-t Hesabat dövrünün xalis mənfəəti (zərəri) K-t Nominal (nizamnamə) kapitalı yazılışı nəyi əks etdirir?

- məqsədli daxilolmaların nizamnamə kapitalının artırılmasına yönəldilməsini;
- digər ehtiyatların müəyyən hissəsinin nizamnamə kapitalının artırılmasına yönəldilməsini;
- yığım fondunun müəyyən hissəsinin nizamnamə kapitalının artırılmasına yönəldilməsini;
- hesabat dövrünün xalis mənfəətinin nizamnamə kapitalının artırılmasına yönəldilməsini;
- əvəzi ödənilmədən qiymətlilərin nizamnamə kapitalının artırılmasına yönəldilməsini;

677 Yenidən qiymətləndirmə ilə əlaqədar istehsal təyinatlı əsas vəsaitlərin artımı üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
- D-t «Bina, tikili və avadanlıqlar» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Bina, tikili və avadanlıqların amortizasiyası» K-t «Bina, tikili və avadanlıqlar»
- D-t «Bina, tikili və avadanlıqlar» -t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Nominal (nizamnamə) kapitalı»

678 Yenidən qiymətləndirmə ilə əlaqədar istehsal təyinatlı əsas vəsaitlərin amortizasiyasının artımı üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
- D-t «Bina, tikili və avadanlıqların amortizasiyası» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
- D-t «Bina, tikili və avadanlıqların amortizasiyası» K-t «Bina, tikili və avadanlıqlar»
- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Bina, tikili və avadanlıqların amortizasiyası»
- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Nominal (nizamnamə) kapitalı»

679 Bölüşdürülməmiş mənfəətin müəyyən hissəsinin ehtiyat kapitalına ayrılması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Nominal (nizamnamə) kapitalı»
- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Bina, tikili və avadanlıqlar»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Qanunvericilik üzrə ehtiyat»
- D-t «Nominal (nizamnamə) kapitalı » K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»

680 Yenidən qiymətləndirmə ilə əlaqədar istehsal təyinatlı əsas vəsaitlərin dəyərinin artımı üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
- D-t «Bina, tikili və avadanlıqların amortizasiyası» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Bina, tikili və avadanlıqlar»
- D-t «Bina, tikili və avadanlıqlar» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Nominal (nizamnamə) kapitalı»

681 Nizamnamə kapitalının təşkilatın xalis aktivlərinin dəyərinə çatdırılması zamanı hesabat dövrünün zərərinin mühasibat balansından silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Nizamnamə üzrə ehtiyat»
- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Nizamnamə üzrə ehtiyat»
- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Ümumi mənfəət (zərəri)»

682 Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə audit olunan şəxsin nizamnamə kapitalının tam ödənilməməsi faktı aşkar edildikdə:

- auditor rəyinin verilməsində imtina üçün əsasdır;
- auditora audit olunan şəxsin fəaliyyətinin fasiləsizliyi haqqında öz inamsızlığını mütləq bildirməyə əsas verir;
- mühasibat uçotu və hesabatda iştirakçıların borcunun əks etdirilməsinin düzgünlüyünü yoxladığından auditor üçün əhəmiyyət kəsb etmir;
- auditora audit olunan şəxsin fəaliyyətinin fasiləsizliyi haqqında öz inamsızlığını bildirməyə əsas verə bilər;
- mənfəi auditor rəyinin verilməsi üçün əsasdır;

683 Cəmiyyət tərəfindən geri alınmış səhmlər əldə olunan tarixdən sonra il ərzində aşağıdakı qiymətlə satılmalıdır:

- müqavilə qiyməti ilə;
- nominal qiyməti ilə;
- alış qiymətindən aşağı olmayan qiymətlə;
- bazar qiyməti ilə;

- cəmiyyətin direktorlar şurasının müəyyən etdiyi qiymətlə;

684 Pul formasında ödənilmiş kapitalın hər bir iştirakçının payının ödənilməsinə daxil olması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Bank hesablaşma hesabları» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»

685 İştirakçıların paylarının xammal, material və digər formalarda daxil olması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Digər ehtiyatlar» K-t «Ümumi mənfəət (zərəri)»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Material ehtiyatları»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Material ehtiyatları» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Ümumi mənfəət (zərəri)»

686 Ləğv edilmiş səhmlərin nominal dəyəri ilə nizamnamə kapitalının azalmasına silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi» K-t «Ümumi mənfəət (zərəri)»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Pul vəsaitlərinin ekvivalentləri»
- D-t «Ümumi mənfəət (zərəri)» K-t «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi»

687 Sexlərdə iş vaxtının uçotu tabelinin aparılmasının yoxlanması auditor proseduru daxili hesablaşmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

- işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyünün yoxlanması;
- işəməzd fəhlələrə əmək haqqının hesablanması üzrə uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması üzrə düzgünlüyünün yoxlanması;

688 Mühasib tərəfindən aylıq, rüblük və illik toplanmış əmək haqqı məbləğinə nəzarətin yoxlanması proseduru daxili hesablaşmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması üzrə düzgünlüyünün yoxlanması;
- işəməzd fəhlələrə əmək haqqının hesablanması üzrə uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
- əmək haqqı üzrə icmal hesablamaların yoxlanması;
- işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;

689 Emissiya gəlirinin ehtiyat kapitalına hesablanması üzrə hansı yazılış auditor tərəfindən düzgün

hesab olunur?

- D-t «Nizamnamə üzrə ehtiyat» K-t «Emissiya gəliri»
- D-t «Emissiya gəliri» K-t «Nizamnamə üzrə ehtiyat»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Emissiya gəliri»
- D-t «Bank hesablaşma hesabları» K-t «Emissiya gəliri»
- D-t «Emissiya gəliri» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»

690 Əvvəllər satın alınmış xüsusi səhmlərin satışının nəticələri üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Bank hesablaşma hesabları» K-t «Pul vəsaitlərinin ekvivalentləri»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Ümumi mənfəət (zərəri)»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Pul vəsaitlərinin ekvivalentləri»
- D-t «Pul vəsaitlərinin ekvivalentləri» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»

691 Təsisçilərin payının faktiki daxil olması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Nominal (nizamnamə) kapitalı» K-t pul vəsaitlərinin, material qiymətlilərinin, qiymətli kağızların uçotu hesabları ;
- D-t pul vəsaitlərinin, material qiymətlilərinin, qiymətli kağızların uçotu hesabları K-t «Nominal (nizamnamə) kapitalı»;
- D-t pul vəsaitlərinin, material qiymətlilərinin, qiymətli kağızların uçotu hesabları K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»;
- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t pul vəsaitlərinin uçotu hesabları;
- D-t pul vəsaitlərinin uçotu hesabları K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»;